

AQNIYA LVOVNA BARTO

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”  
BAKİ  
2007

Rus dilindən tərcümə edənlər:

**Tofiq Mahmud  
Hikmat Ziya  
Mustafa İsgəndərzadə  
Zahid Saritorpaq**

**ISBN 978-9952-34-150-8**

**891.7/33 - dc22**

Rus ədəbiyyatı - XX əsr

**A.L.Barto. Seçilmiş əsərləri. "Şərq-Qərb", Bakı, 2007, 184 səh.**

Bu kitaba rus uşaq ədəbiyyatının olduqca maraqlı və nadir simalarından biri, gözəl insan, gənc nəslin təbiyəsində mühüm rol oynayan Aqniya Lvovna Bartonun uşaqlara və məktəblilərə həsr edilmiş şeirləri toplanmışdır.

Kitaba həmçinin A.L.Bartonun şeirlərinin yeni tərcümləri də daxil edilmişdir.

© "Şərq-Qərb", 2007

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütłəvi nəşrlərin həyatına  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Mən Aqniya Barto haqqında böyük fərəh hissile yazmağa başladım. Çünkü onun çoxsaylı kitablarla bağlı taleyi mənim üçün çox əzizdir. Bu isə məmənnuniyyət hissili başlamağıma baxmayaraq, yazmaq mənim üçün çətin idi. Adətən sənətkar haqqında geniş təsəvvürə malik olanda bələ olur. Necə ki, rast gəldiyin və haqqında geniş söhbət açmaq istədiyin bir insan barədə bəzən çalışsan da dəqiq söz, düzgün ifadə tapa bilmirsən. Aqniya Barto mənim üçün poeziyamızın "xüsusi bir yazısı", ayrıca bir fəslidir. Onu məcazi mənada bölmək mümkün olsaydı, bəlkə də ondan bir neçə uşaq şairi çıxardı. Amma Barto bütöv və çoxçalarlıdır. O, uşaq kitabları yazır və milyonlarla nüsxədə nəşr etdirir. Bununla bələ, o hər yeni kitabında yenidir, yeni fikir, yeni fantaziya, yeni Barto... O, yeknəsəqlikdən uzaqdır. Buna görə də o, həmişə sevindirir, heç vaxt darixdurmır.

Bir dəfə onun Lavruşenski döngəsindəki mənzilində qonaq oldum. Aqniya Lvovnanın qonaqları idı; həkimlər, alimlər, rəssamlar, redaktorlar, şairlər. Süfrə də uşaqlar üçün deyil, böyükler üçün açılmışdı. Sonra şeir deməyə başladılar. Bu böyükler ele bil birdən-birə uşaq-laşdılar. Lap uşaqlar kimi sevinməyə, gülməyə başladılar!

Amma Aqniya Lvovna şeir oxuyanda, uşaqlar ele bil diqqətcil olur, yetkinləşir və böyüyürək birdən-birə... Mən öz doğma Mahaçqalanda bunun şahidi olmuşam. Aqniya Lvovna mənim yanına gəlmışdı, qızlarım onu dövrəyə alıb şeir deməsini xahiş etdiler. Bu mənim evimdə unudulmaz bayramlardan biri idi. Böyüklərdən kimsə şairi dinlemek üçün otağa girmək istədikdə, onu içəri buraxmayan uşaqlarım: "Bu şeirlər sizin üçün deyil, bizim üçündür. Barto bizimdir! Yazdıqlarını da bizim üçün yazmışdır!" – dedilər. Amma Aqniya Bartonun poetik xəzinəsi bütün zamanlara və bütün nəsillərə məxsusdur.

Araninski məktəbində müəllim işləyirdim. Birinci və dördüncü siniflərde ana dilini tədris edirdim. Cəmi on altı yaşım vardı. Amma xeyli şeir yazımişdım. Xatırlayıram ki, avar uşaqları məndən Bartonun şeirlərini deməyi və dərhal da avar dilinə tərcümə etməyi xahiş edir-

dilər. Bu mənim özümə də sevinc bəxş edirdi. Onun şeirləri barədə uşaqlar valideynlərinə də söyləmişdilər. Onlar da Bartonun şeirlərini dinləmək arzusunda olduğunu mənə tez-tez bildirirdilər. Onun şeirləri həmişə bir nəslə qarşılıyır, digərini də yola salır. Onun şeirləri bütün dünyada özünə sığınacaq tapmışdır. Bu şeirlər yüzə yaxın dilə tərcümə edilmişdir. Onun nəşr etdirdiyi kitabların nüsxələrinin sayı bəzi qitələrin əhalisinin sayından çoxdur.

Aqniya Barto ilə oxucular qarşısında çıxış etmək bir neçə dəfə mənə də müyəssər olmuşdur. Onun az bir vaxtda bütöv bir auditoriya ilə necə ümumi dil tapması məni təəccübəldəndirirdi. Biz Moskva Dövlət Universiteti tələbələrinin, Çerkassk SES fehlələrinin, Helsinkidə rus dili öyrənənlərin qarşısında birgə çıxış etmişik. Mən İraklı Andronikovun, Nikolay Tixonovun şifahi hekayələrini eşitmışdım. Amma Aqniya Lvovnanın şifahi hekayəleri ayrı aləm idи və onlar dinleyicilərdə böyük maraqlı oyadırdı.

Çoxtərəfli istedad özünü hər dəfə bir cür bürüze verir. Bartonun uşaq şeirləri məhz böyük poeziyanın predmeti olduğu üçün böyüklerin diqqətini cəlb edir. Bu şeirlərdə humor və lirika, kədər və sevinc harmoniya təşkil edir, hiss edirsən ki, o, çox asan və ciddi yazar. Başlıcası isə özünü və başqalarını tekrar etmir.

Tənqidçilər Aqniya Barto yaradıcılığı haqqında yazırlar. Amma həmişə gecikirlər. Mən həmişə onun iş qabiliyyətinə və gördüyü işin əhəmiyyətine təəccübəlnərim. Mən onun "Uşaq şairinin qeydləri" kitabını böyük məmənnuniyyətlə oxudum. K.Çukovski demişdir ki, yazımağı uşaqlardan öyrənmişdir. Bunları Bartoya da şamil etmek olar. Uşaqlardan öyrənmək – həqiqətən öyrənmək deməkdir. Bu, şairin qiymətli keyfiyyətidir. Bu keyfiyyətlərə sahib olanlardan biri də məhz Aqniya Bartodur.

Barto müxtəlif xalqların uşaq şeirlərini toplamış və çox gözəl "tercümə" etmişdir. Bunlar adı anlamda dərk editən tərcümələr deyil, orijinal olmaqla yanaşı, həm də unikal bir işdir. Şeirlər onun tərəfindən uşaq-yaxın ölkələrin uşaqlarının dilindən yazılmışdır. Bu şeirlər göstərir ki, uşaqlar nə qədər rəngarəng hissələr də, eksər vaxt eyni cür düşünürler. Onlar həmişə gözəl və layiqli yaşamağa dərin ehtiyac duyurlar. Ümumiyyətə, bütün dünyada uşaqlar, şairlər və tələbələr bir-birlerinə oxşayırlar. Ona görə də, onların öz aralarında düşmənçilik etmələrinə heç bir lüzum yoxdur.

Aqniya Lvovna Barto nəinki məşhur şair, həm də gözəl vətəndaşdır. Mən onu nəinki gözəl şeirlərinə görə sevirəm, həm də bir-birindən ayrı düşmüş analarla övladların qovuşması sahəsində öz mehriban əlibər gördüyü böyük işlərə görə dərin rəğbet bəsləyirəm. Ona görə ki, o, iki insan qəlbinin hayqırışına, taleyüklü: "Hardasan, anacan?", "Hardasan, menim anam?" – kimi suallara cavab tapmağa müyəssər olur. O, radionun köməyilə saysız-hesabsız insanlara səadət bəxş etmişdir. Mən çoxuşaqlı analar tanıyıram ki, neçə-neçə yetim qalmış uşağı övladlığa götürmişlər. Amma Aqniya Lvovna əsl şaire kimi minlərlə uşağı övladlığa götürüb. Bunun üçün ona dərin təşəkkürlər!..

*Rəsul Həmzətov*

## Şeirlər



## HAMILƏR

Kömək etsinlər deyə  
Təqaüdçü nənəyə  
Yanına məktəblilər  
Gəldilər səhər-səhər.  
Nənə o vaxt, o saat,  
Yatırıldı rahat-rahat.  
Elə ki, səs eşitdi,  
Durub qapıya getdi.  
– Ay Praskovya nənə,  
Gəlmışik dəyek sənə.  
– Buyurun, uşaqlarım,  
Göz üstə yeriniz var,  
Ay əziz qonaqlarım.  
Vay, vay, hanı xalatım,  
Onu çıynımə atım.  
Qızlar, gəlin, buyurun,  
Utanmayın, oturun!  
Nənə dərhal geyindi,  
Dərhal süfrəni açdı,  
Götürüb fincanları  
Sonra mətbəxə qaçıdı.  
Od saldı samovara,  
Çay süzdü fincanlara.  
Nənə qoğal gətiirdi,  
Ətirli bal getirdi.  
– Qızlarım, çəkinməyin,  
Qoğal yeyin, bal yeyin!  
Nənə şirin dil ilə  
Xidmət etdi onlara,  
Yenə bir neçə dəfə  
Çay süzdü fincanlara.  
– Səni qoymarıq yalqız, –  
Dedi üç məktəbli qız.

– Sən darıxma, ay nənə,  
 Gələcəyik biz yene.  
 – Sağ olun, uşaqlarım,  
 Mehriban qonaqlarım...  
 Ötürüb üç uşağı!  
 O, yudu qab-qacağı.  
 Gördü yaman yorulub,  
 Halı birtəhər olub.  
 Qızları təriflədi,  
 Hamı – Afərin – deyə,  
 – Kömeyiniz böyükdür  
 Praskovya nəneyə.

### ÇOXDANIŞAN

Vova qəlbime deyir,  
 Mənə boşboğaz deyir.  
 Çoxdanişan qızam mən,  
 Yəni boşboğazam mən?!  
 Danışmağa vaxt hanı,  
 Vaxtum gedir gör nəyə,  
 Mən güdürem hər anı,  
 Deyirlər ki, qulaq as,  
 Axı belə yaramaz.  
 Gedirəm üç dərnəyə.  
 Ağır olar üç dərnək,  
 Birin seçəsen gərək.  
 Bilin, bu dərnəklərə  
 Mən getmirəm boş yera!  
 Axı niyə, nə üçün,  
 Gizlədim istəyimi,  
 Xoşlayıram həm foto,  
 Hem dram dərnəyini.  
 Vova qəlbime deyir,  
 Mənə boşboğaz deyir.  
 Hırsimdən alışıram,  
 Yəni çox danışıram?!  
 Həmişə sinifkomam,

Sevirəm beş almağı,  
 Nə gizlədim, sevirəm  
 Teyyareçi olmağı,  
 Stratostatda uçmağı...  
 Nədir bu stratostat?!  
 Ona kim verib görən  
 Belə qəribe bir ad?  
 Vova qəlbimə dəyir,  
 Mənə boşboğaz deyir.  
 Çoxdanişan qızam mən,  
 Yəni boşboğazam mən?!  
 Çetin olub bu ili,  
 Rus dili, alman dili.  
 Oxuyuram səhərdən,  
 Çöle baxıram hərdən.  
 Görürəm ki, bir oğlan,  
 Əl eləyir uzaqdan.  
 Deyir: – Yaxın gəlsənə,  
 İris verim mən sənə.  
 Deyirəm, yox, dərsim var,  
 Dərse də həvəsim var.  
 Elə deyir: – Gəlsənə,  
 İris verim mən sənə!  
 Vova qəlbime dəyir,  
 Mənə boşboğaz deyir.  
 Çoxdanişan qızam mən,  
 Yəni boşboğazam mən?!

### MÜSABIQƏ

Möcüzədir, möcüzə,  
 Deyişib bizim Kiril,  
 Elə deyişib sanki  
 Əvvəlki uşaq deyil.

Bacısına top aldı,  
 Onu hədiyyə verdi,  
 Sonra nağıl danışdı,

Sonra kitab gösterdi.  
Elə dəyişib oğlan,  
Görən, bu necə sirdi,  
Kiril bacısı üçün  
Hətta sıyıq bişirdi.

Oynadılar gizlənqac,  
Qışkırdı kol dalından:  
– Ey, gelirəm, daha qac!  
Fikir vermədən oğlan  
Bacının heyretinə,  
Dedi: – Üzv seçilmişəm  
Münsiflər heyətinə!

Müsabiqə elanı  
Vurulubdur divara,  
Şərti: “Kim kömək edər  
Balaca uşaqlara?”

Yeqin, elə bu vaxtdan  
Dəyişib bizim Kiril,  
Ele dəyişib sanki  
Övvəlki oğlan deyil.

Fırlanır fırfırə tek  
Bacısının başına,  
Aparır gah meşəyə,  
Gah da bulaq başına.

Balaca qız bir səhər  
Yuxusundan oyandı,  
Sevinclə qardaşının  
Qarşısında dayandı:  
– Gel, oynayaq, ay Kiril!  
– Eh, həvəsim yox daha,  
Vaxtum, günüm boş deyil.  
Gedirəm bu dəqiqli.  
Bir də, bacım, bunu bil,  
Qurtarıb müsabiqə!

## BABASININ NƏVƏSİ

Səhər gözəldir hava,  
Bir çaydır məktəb yolu.  
Baxın, bütün Moskva,  
Bu gün uşaqla dolu!

Qırmızı lent başında  
Klava gedir maşında.  
Maşın keçib yolları  
Gəlir məktəbə sarı.

Qız tərk edir maşını,  
Dimdik tutur başını.  
Maşınla gəlib deyə  
Şığışmir yere-göyə!

Vay... rast olur gör kime?  
Qocaman müəllimə  
Məktəbə yavaş-yavaş  
Piyada gəlir birbaş.  
Klava bu yaşında,  
Niye gəlsin maşında?!  
Onu niyə, nə üçün,  
Maşın gətirir hər gün?!

– Babam çox sevir məni,  
O... Əmək Qəhremanı...  
Oxucu, bu nəveni,  
Gel, sen də yaxşı tanı!  
Maşın arzu, dileyi,  
Amma çox şeyi bilmir,  
Babaya çay verməyi

Ağlına da gətirmir...  
Elə deyir dalbadal:  
– Ay baba, ayağa dur,  
Parkda keçir karnaval,  
Tez dur, qaraja zəng vur!

Babası nahaq yerə  
Nəvesiylə öyünür.  
Evde göz görə-görə  
Bir tənbəl qız böyüyür!

## ACGÖZ YEQOR

Hamı verib səs-səsə,  
Oy... nə qədər adam var.  
Rəqs eləyir cavanlar,  
Rəqs eləyir uşaqlar.  
Bu yolka bayramında  
Çoxu gelir həvəse...  
Bir yanda oxuyur xor,  
Bir yanda şeir, təmsil.  
Təkçə dayanıb Yeqor,  
Heç nə görmür elə bil.

Gəlib hamidan əvvəl  
Bu məktəb klubuna.  
— Eh, rəqs olsa da gözəl,  
Həvesim yoxdur buna.  
Elə bil görmür heç nə,  
Geciken sənişin tək  
Soruşur döñə-döñə:  
Şaxta baba görəsən,  
Nə vaxt qonaq edəcək  
Bizi hədiyyəsinə?!

Hamı gülür, şənlənir,  
Rəqs eləyir, əylənir...  
O, kəsmir sualını:  
— Bəs Şaxta baba hamı?!

Başlayır şənlənməyə  
Ayi, dovşan, canavar...  
— Vaxt yoxdur əylənməyə,  
Bunun nə mənası var?!

Hamı buzda sürüşür,  
Hamı atılır, düşür.  
— Sürüşmürəm mən – deye,  
Yeqor elə büzüşür,  
Büzüşür bir cüce tək:  
— Şaxta baba hədiyyə  
Görən, nə vaxt verəcək?!  
Şaxta baba gələndə  
Yeqor qaçıր irəli,  
Hədiyyələr verəndə  
Dərhal uzanır əli.

Bir küncdə, yerə çöküb,  
Hədiyyəni yoxlayır,  
Sonra da onu büküb  
Möhkəm-möhkəm bağlayır.  
Hədiyyəsi əlində,  
Yenə sual dilində:  
— Parkda, yolkada səhər  
Hədiyyə verəcəklər?!

## MƏN XƏSTƏYƏM, YATIRAM

Mən xəstəyəm, yatıram,  
Derde, qəmə batıram.  
Rengim olub sapsarı,  
Çətin alıram nəfəs.  
Gözleyirəm dostları,  
Yanıma gelmir heç kəs.

Mən xəstəyəm, yatıram,  
Derde, qəmə batıram.

Hanı, dostlarım, hanı,  
Yayda hardadır, harda?!  
Dolaşırılar hər yanı:  
Çəmənlərdə, dağlarda.

İnanıram qəfildən  
Açılaceq qapılar,  
Hay-küylə, şən-şən gələn  
Üç-dörd dostum tapılar.  
Mən xəstəyəm, yatıram,  
Dərdə, qəmə batıram.

Gözləyirəm boş yerə,  
Bu gün səhərdən bəri,  
Bu nədir?! Birdən-birə  
Beş qız girir içəri.

Beş qız əyleşir rahat  
Çarpayımın yanında.  
- Besdir, dur, boğ bu saat  
Xəstəliyi canında!

- Nəğmə bilirsənse, gel,  
Oxuyaq bu nəğməni,  
- Yaxşı, başlayın əvvəl,  
Həvəsləndirin məni!

Tanya qızışib yenə  
Ucaldır cir səsini:  
- Getirmişik biz sənə,  
Bu alma şirəsini...

Oğlan dostlarım hanı,  
Yanına qızlar gəldi,  
Nəğmə tutdu hər yanı,  
Elə bil bahar gəldi!  
Mən xəstəyəm, yatıram,  
Dərdə, qəmə batıram!  
Nəğməni aram-aram  
Qızlarla oxuyuram.  
Uzaq qaçır kedər, qəm,  
Oxuyub şənlənirəm!

## QƏRİBƏ GÜL

Güldanda elə gül var,  
Nə solur, nə saralır,  
Həmişə təzə qalır.  
Həm zərifdir,  
Həm yüngül,  
Kağızdandır həmin gül!

## DOST OLMUŞAM

Mən onunla dost olmuşam,  
Bir yerdəyik səhər-axşam.  
O gün keçdik dayaz çaydan,  
Qız gülürdü şeytan-şeytan...  
Keçdik qanad aça-aça,  
Uça-uça, qaça-qaça...  
Qəhqəhəsi – günəş nuru,  
Aşib daşdı bulaq kimi.  
Aparırdım çəkib onu  
Öz ardumca uşaq kimi.

Ona bəzən mat qalmışam,  
Bir gün qalmır mənsiz özü,  
Ancaq məni gəzir gözü...  
Söz deməyi,  
Gözləməyi...  
Belə qızla dost olmuşam.

Yoldaşlarım: - Ey cavan ər,  
Deyə mənə lağ etdilər...  
Hırsılsəm de, mən onlara,  
Nə deyim, nə oğlanlara?!

Bir məqale yazıb nahaq  
Başladılar gülüşməye.  
O, dost qızla getdim ancaq

Mən xizəkdə sürüşməyə...  
O qız uçdu bir təpedən,  
Cəsaretlə.  
— Oy, qorxuram, — qışqırsa da,  
Mən sakittim, niyə, nədən?  
Baxdim onun  
Arxasında məhəbbətli!

## İLK SEVGİ

Bunu ki, hamı bilir,  
O qız sevir, sevilir.  
Qız çatıb boy-a-başa,  
Çatıb iyirmi yaşa.  
Geyir hər gün təzə don,  
Gəzir üz-gözündə nur.  
Səslənəndə telefon,  
Astaca deyir: — Odur!  
Kiçik bacı Nataşa  
Bir qızdır gözəl-göyçək.  
— Çatmışam on üç yaşa,  
Vaxtdır, mən sevim gərek!

Gizlicə, dərs zamanı,  
Süzür neçə oğlanı:  
“Yura? Qız kimi qəşəng,  
Pavel? Eh, boyu gödək...  
Aleksey... Daha kim var,  
Yox, onu sevmək olar!”

Dərs otağı... xəritə...  
Həni İrtış, Yenisey, —  
O qız sahb xəlvətə,  
Piçıldayırlar: — Aleksey...

Kedərlə baxıb oğlan  
Birdən-birə duruxur.

Hamı bilir qızlardan  
Bu oğlan yaman qorxur.  
Qız çıxarıñ min oyun,  
Məqsədi birdir onun...  
Bəzən sözür gözünü,  
Nazla deyir sözünü...  
Oğlanı qoymur rahat,  
Söz soruşur hər saat...  
Dəftər, kitab isteyir,  
Kökə, qutab istayır.  
Gah söz atır yerindən,  
Gah ah çəkir dərindən...  
Qucaqlayır boynunu,  
Təngə getirir onu...

Oğlan çıxdı özündən,  
Qızın üstə od yağıdı  
Hər qəzəbli sözündən...

Axı buna kim tablar?!  
Elə bil şimşek çaxdı.  
Başlandı iztirablar,  
Həyəcanlar, əzablar...

## ÖRDƏK BALALARI

Səhər çağı gözəl olur  
Çay qırığı, su kənarı...  
Ana ördək aparırdı  
Çolpaları caya sarı.  
Bu çolpalar rəngberəngdir,  
Biri kiçik, biri böyük,  
Suya girib üzüb onlar  
Dəstə-dəstə, bölük-bölük.  
Birisi lap balacdır,  
Lüməkdir, bapbalacdır,  
Üzə bilmir yazıq hələ,

Ana ördək deyir bele:  
– Sürətlə üz!  
Qorxma, suda yox olmazsan,  
Cəsarətli olsan əger,  
Heç bir zaman boğulmazsan!

– Xoş gördük, necəsiniz?  
Deyir ev yiyesinə.  
Gümrah səsle soruşur:  
– Kağız qırıntıñız var?  
Ev yiyesi: – Gel otur, –  
Deyir: – Sənə tapılar.

## NAİLİYYƏTİN SİRİ

Yuri gəzir könülsüz  
Mənzilləri, evləri,  
Yuraya göstərmir üz  
Qonşuların heç biri.  
Soruşur qaşqabaqlı:  
– Kağız qırıntıñız var?  
Kimsə boylanır: – Əşsi,  
Heç indi kağız olar?!  
İşim başından aşır,  
Bir görün nə danışır!  
Qoca çırpır qapını  
Baxıb onun üzünə  
Deyinir: – Yoxdur kağız,  
İnanırsan sözümə?  
Durub yeməyin üstdən,  
Gəlir şallı bir xala, –  
Deyir: – Məni narahat  
Eleyirsən ay bala!

Kimi parkı seyr edir,  
Kimi həkimə gedir,  
Belə deyir hamısı:  
“Yox kağız qırıntısı”.  
Birdən cavan bir oğlan  
Deyir: – Dostum, qulaq as, –  
Qaşqabaqlı gəzmeyin  
Sənə faydası olmaz.

Gülür Yuranın üzü,  
Döyür qapını yenə:

## İKİ NƏNƏ

Rastlaşış iki nənə  
Şadlanırdılar yenə:  
– Necə sevinməyək biz,  
“Beş”dır qiymətlərimiz.  
Bir-birinin əlini  
Hey sıxırlar xeyli vaxt.  
“Beş” alan onlar deyil,  
Nəvələridir ancaq!

## QAR QUŞU

Mağazada mən bir gün  
Heç bilsəniz nə gördüm, –  
Biri-birindən güzel  
Necə quşlar satılır!  
Qar quşları fit çalır.

Qar quşu görən andan  
Ağlım çıxıb başından.  
Mat qalmışam özümə,  
Yuxu getmir gözümə.

Anama səhər-axşam  
Dil töküb yalvarıram:  
Üreyimi üzür qəm,  
O quşu al deyirəm.

Anam hirslenib mene  
Deyir bəsdi, az danış.  
Sənin kuyün bəs deyil,  
Bircə çatışmir o quş.

Dalaşırsan həyətdə,  
Evdə sözə baxmırsan.  
Durub vaxtlı-vaxtında  
Darsını oxumursan.

Gör indi nə gündədi  
Səhər geydiyin paltar.  
Hamı sənin elindən  
Bu evdə olub bezar.

Üzüm gəlmir anama  
Daha ayrı söz deyim.  
Dinib danışmasam da,  
Sakit olmur ürəyim.

Çalışıram hamıya  
Dinc göstərim özümü.  
Heç vaxt yerə salmayım  
Bir adamın sözünü.

Küçəye çıxan kimi  
Qızlarla öcəşmeyim.  
İt-pişiye daş atıb,  
Heç kəslə didişmeyim.  
Nənəmə hörmət edim,  
Babamla yola gedim.  
Qonşular olmasınlar  
Mənim əlimdən bezar.

Paltarımı, çantamı  
Səliqeli saxlayım.  
Özümü bərkdə-boşda  
Döne-döne yoxlayım.

Məndən nə umerə kusən,  
Nə də inciyən olsun.  
Nə qaramca deyinən,  
Nə pis söz deyən olsun.

Neçə gündü dəyişib  
Başqa adam olmuşam.  
İndi öz işlərimə  
Özüm də mat qalmışam.  
Evdə, məktəbdə hamı  
Heyrətlə baxır mənə.  
Bu seher anam dedi:  
– Oğlum, nə olub sənə?  
Yoxsa xəstəlenmişən?  
Bu nədi, key kimisən?  
Neçə gündü ki, səndən  
Yoxdu şikayət edən?  
Ona dedim: – həmişə  
Belə olacağam mən!

Şad olub anam buna  
Gedib aldı qar quşu.  
Çıxdı bunu görəntək  
Başimdən ağlım-huşum.

İnanmiram gözümə,  
Bax, mənim qar quşum var!  
İndi qaçıb aləmə  
Bunu car etmək olar!

Qoşulub uşaqlara  
Yenə oynayaram mən.  
Arzuma çatdım daha,  
Qorxum yoxdur heç nədən.

## BİZİM KİTABDA

Kitab sehifəsində  
Biri-birinden gözəl  
İki quş baxır bize.  
Sanki onlar deyirler:  
— Qəza baş verib, qəza!  
Bir dəcəlin əlindən  
Bilmirik neyleyək biz.  
Harda onu görentək  
Üzülür ürəyimiz.

Nə vaxt gəldi meşəyə  
Oraya bir hay düşür.  
Bu səs-küydən diksinib  
Bütün quşlar hürküşür.  
Olur əlində onun  
Ya sapand, ya quşatan.  
Şikayətə gəlmışik  
Biz quşların adından.

Qorxa-qorxa danışır  
Yazıq arıquşları.  
Danışdıqca alışır  
Fağır arıquşları.  
Sanki yalvarır onlar:  
— Yetin köməyimizə,  
Bir nicat qılım bize.  
Yoxsa dağılıb gedər  
Qalan yuvalarımız.  
Kolda-kosda məhv olar  
Körpə balalarımız.  
Şəhər açılan kimi  
Gəlir meşəyə hər gün.  
Çekir, daşa basaraq  
Sinəmizə dağ-düyün.

Bir yol meşəyə gəlin,  
Axtarıb tapın onu.

Tənbəh eyləyib, burun  
Siz onun qulağını.

Quşların bu sözündən  
Dilxor olduq biz yaman.  
Zalim ovçuya döndü  
Gözümüzdə o oğlan.  
Razılaşıb biz üç dost  
Meşəliyə getməyə —  
Özümüzə söz verdik.  
Orda öz gözümüzə  
Heç bilsəniz nə gördük!

Desək inanmazsınız  
Kimdi o zalim oğlan, —  
Öz sınıf yoldaşımız —  
Bu Alyoşa,  
bu imiş  
Quşkara divan tutan.

Sən demə, hər səhər o,  
Durub tezdən özünü  
Bu meşəyə vururmuş. —  
Qoyma deyib sapanda,  
Yuvaları uçurub,  
Bu quşları qırırmış.

Biz onun yaxasından  
Tutub tənbəh eylədik.  
Verdik onun dərsini,  
Nə lazımdısa — dedik.

Daha fikir etməyin,  
Siz qorxmayın, a quşlar.  
Gedin, azad yaşayın  
Yuvanızda qış-bahar.

Şirin nəğmə oxuyub  
Şənləndirin meşəni.

Uçaraq sevindirin  
Hər çölü, hər çəməni.  
Sizə deyib dolaşan  
Bir de olmaz bu yerde.  
Uçun, xoşbəxt yaşayın  
Bu bəxtəver ellərdə.

### ARI ZƏHƏRİ

Təzə eve köçmüşük  
Artıq neçə il olar.  
Bu evdə yaşamağın  
Bambaşqa ləzzəti var.

Eyvanımız açılır  
Güllü, çiçəkli bağ'a.  
Əlimi uzadantək  
Dəyir yaşıł budağa,  
Cəh-cəh vurub oxuyur  
Quşlar gözüm öündə.  
Elə bil yaşayıram  
Mən də göyün üzündə.

Baxın bu eyvanlara,  
Görün nə yoxdu orda:  
Hər cürə gül əkilib,  
Var xiyar-pomidor da.

Görün iş nə yerdədi:  
Bir nəfər eyvanında  
Ari saxlayır indi.

Şəher, təzə ev, arı...  
Görün, nələr yaratmış  
İnsanın arzuları!..

Hər səhər bu eyvandan  
Uçur arı koması,  
Gedir bağ'a, bulvara,

Qonur gül-çiçəklərə,  
Meyvəli ağaclara.  
Bir damcı şirə üçün  
Gör necə vurur onlar

Özünü oda-közə!  
Bəzən küçə-bayırdə  
O yazıqlar az qalır  
Girsinlər gözümüzə.

Necə olubsa, dünən  
Ari sancıb bir qızın  
Düz burnunun ucundan.  
Gecəni yatammayıb  
Fağır ağrı-acıdan.

Artıq buna dözməyib  
Qonşuların bəzisi  
Açıq-aşkar söylənir.  
Bezisi də gedib düz  
Ariçinin özüne  
Qəzəblə gileylənir.

Belə giley-güzərin  
Cavabında arıcı  
Görün nə dedi bize:  
– Bu arının zəhəri  
Ən xeyirli dərmandır  
Sizin hər birinizi.  
İndi bütün həkimlər  
Bir çox xəstəlikləri  
Bu zəhərlə sağaldır.  
Onun şəfa qüdrəti  
Canda qanı çıxaldır...  
Bu zəhər elə-belə  
Heç yerdə düşmür elə...

Bunu eşidən kimi  
Qişqırışib qonşular  
Dedilər bir ağızdan:

– Dediklərin doğrusa,  
İndən belə heç zaman  
Sizə bir söz demərik,  
Giley-güzar etmərik.

Bir-bir gəlib irəli  
Gör nə dedi qarılar:  
– Bizi, qoyun nə qədər  
Vurur, vursun arılar.

Bəlkə onun zəheri  
Bize kömək eylədi,  
Cavanlaşdıq xeyli biz.  
Bəlkə bir az düzəldi  
Əhvalımız, qəddimiz...  
Bütün bina dilləndi:  
– Qoy arı çalsın bizi!  
Canımızdan bu ağrı –  
Acını alıñ bəzim!

Uşaqlar söyledilər:  
– Biz istərik həmişə  
Bu qəribe arılar  
Hekimlərin yerinə  
Bize iynə vuralar!  
Baxıb güldü onlara  
Ariçi loğman kimi.  
Eyvanından arılar  
Uçdular bağça-bağ  
Ən əziz mehman kimi.

## GÖZƏGÖRÜNMƏZ PİŞİK

Bayırda qışdır yenə,  
Təbiət qar donunu  
Tezdən geyib əyninə.  
Dümağdır yol-iz, küçə,

Ağaclar təzə-tərdir,  
Necə aydın, işıqlı,  
Nə uğurlu səherdir!  
Qar quşları sevincə  
Şirin neğmə oxuyur.  
Dümağ qar ləçəkləri  
Qonub ovcuma dən-dən  
Ağ çiçəktək qoxuyur.  
Yer-göy gümüş rəngində,  
Bir gör hava nə xoşdur!  
Belə qış görməmişəm,  
Bu qış bir özgə qışdır!

Vovka – o qoçaq oğlan  
Tezdən çıxıb bayira  
Səsleyir uşaqları.  
Onlar necə sevinir  
Görəntək təzə qan.  
Tez atdanıb düşərək  
Oynayırlar qartopu.  
Hər tərəfdə başlanır  
Bir hay-haray, gumbultu.  
Qardan adam düzəldib  
Onu nişan alırlar.  
Gah qolunu-qılıçını,  
Gah da yekə başını  
Vurub yerə salırlar.

Vovka baxıb görür ki,  
Seryojka solaxaydır.  
Düz nişan ala bilmir,  
Qartopunu pis atır.  
Uşaqlar gülür ona,  
Osa pərt olur buna.  
Heç özü də bilmir ki,  
Nə desin açığından.  
Vicdan əzabı çəkir,  
Həvəsdən düşür yaman.

Bayırda qış olsa da,  
Onlardan ötrü yazdır.  
Bu şaxta şaxta deyil,  
Bu ayaz nə ayazdır?!

Bir bax üz-gözlerine –  
Hamısı qan-tərə batıb.  
Onlar heyet-bacada  
Qış nağılı yaradıb.  
Sanki, kəndə gəlibdi  
Ayi, tülkü, canavar.  
Her birinin başında  
Min bir oyun, qovğa var.

Başları oynamamağa  
O qədər qarışır ki,  
Yemək də yaddan çıxır.  
Bir də baxıb görülürler  
Axşam olub,  
Ay doğur.

Bu Ay ışığı altda  
Onlar ister-isteməz  
Eve sarı dönerken  
Vovka dedi: – Seryojka,  
İsteyirsən sənə mən  
Sabah pişik getirim,  
Gözəgörünməz pişik.  
O elə pişikdi ki,  
Onun sir-sifətini  
Heç biz də görməmişik.  
O kömək eylər sənə,  
Sən solaxay olmazsan.  
Uşaqlardan heç nədə  
Sən geridə qalmazsan.

Bir möcüzə baş verdi,  
Sabah esl möcüzə!

Heç bilmirəm mən onu  
Necə danışım size.  
Seryojka sol əliylə  
Qartopunu atanda, –  
Qəfletən həmin anda  
Qulağının dibində  
Bir pişik miyoldadı.  
Oğlan buna mat qaldı.  
Baxanda ətrafına  
Heç nə görə bilmədi.  
Çox götür-qoy eylədi, –  
Ağlınə min şey gəldi.  
Doğrudanmı, bu Vovka  
Bura pişik getirib, –  
Onu gören olmayıb?!

Bəs bu necə olub ki,  
Heç biz də bilməmişik?!

Doğrudanmı, o mənim

Düzəldəcək sehvimi?!

Mən də bu gündən belə  
Görəcəm sağ əlimlə  
Hər işi  
hamı kimi?!

O gündən Seryojkanı  
Bir pişik izləyirdi. –  
Elə bil pusub, onun  
Sehvini gözleyirdi.

Oğlan şəkil çəkəndə,  
Yaxud yazı yazanda,  
Yanılıb o, qəlemi  
Sol əlinə götürsə, –  
Elə həmin o anda  
Miyoldayırdı pişik.  
Çay-çörək yeyəndə də  
Belə sehvə yol versə –  
Miyoldayırdı pişik.

Seryojka düşünürdü:  
Onun başına belə  
Oyun açan bu qışdı.  
Bu səs onun canını  
Boğazına yiğmişdi.

O, haraya gedirdi –  
Eşidirdi bu səsi.  
Son zamanlar bu səsdən  
Getmişdi lap zəhləsi.

Vovka baxıb gülürdü  
Dostunun bu halına,  
Onun hər eməline.  
Göründü ki, heç yerde  
Heç nəyi götürmeyir  
İlk dəfə sol əlinə.

Fəqət bilə bilmirdi,  
Ağlına da gəlmirdi,  
(Neyləsin buna, fağır?)  
Zəhlətöken o pişik  
İkicə ayaqlıdır.

### NEÇƏ GÜNDÜ...

Neçə gündü xəstəyəm,  
Ürəyimi üzür qəm.  
Uzanmışam yataqda, –  
Qalmışam dar ayaqda.  
Dostlara mat qalmışam.  
Gəlib biri baş çəkmir  
Mənə bir səhər-axşam.

Eh, oğlanlar, oğlanlar...  
Nə olayı biləydim  
İndi hardadı onlar.  
Göreydim yay tetilini

Onlar necə keçirir.  
Nə işlə məşğuldurlar,  
Əhvalları necədir.  
Belkə hardasa mensiz  
Futbol oynayır onlar?!  
Sizi belə bilməzdim,  
Eh, oğlanlar, oğlanlar...

Mənse burda xəstəyəm,  
Ürəyimi üzür qəm.

Gözüm qalıb qapıda,  
Eh, onu kim açacaq?!  
Hansı dost üz-gözündən  
Üstümə nur saçacaq?!

Bu təkliyin əlindən  
Tamam bezar olmuşam.  
Üç-dörd günün içində  
Çiçek kimi solmuşam.

Sən mənim günümə bax,  
Nə gələn var, nə gedən:  
Dostlarımdan yamanca  
İnciyib küsmüşəm mən.

Elə bu dəm qapımız  
Açıılır, nə görürəm, –  
Qızlar girir içəri,  
Gülür gözümüzə aləm.

Qayğı ilə deyirlər:  
Yatmaq olmaz bu qədər.  
Bəsdi xəsteləndiyin.  
Bax, bu seninçin alma,  
Bu moruq mürəbbəsi,  
Bu da meyvə şiresi.  
Ye-iç, sağal, dərsə gəl,  
Yoxsa olarsan tənbəl!

Sonra verib səs-səsə  
Şən nəğmə oxuyurlar.  
Sanki xoş sözləriyle  
Canımızdakı ağrını,  
Hər acını yuyurlar.

Dünyanın işinə bax,  
Mən kimi gözləyirdim,  
Gör kimlər geldi bize?!  
Bir gör kimlər getirdi  
Toy-bayram evimizə?!

Eh, oğlanlar, oğlanlar,  
İndi bildim mən kimin  
Üreyində vəfa var...

Bircə iş gören kimi, –  
Söz salırlar Timurdan.  
Elə bil istəyirlər  
Olum mən də onuntək.  
Dar gündə, çətin anda  
Güçüm çatdıqı qədər  
Hamıya edim kömək.  
Qocalara əl tutum,  
Həmişə haya yetim,  
Hər zaman dada çatım.

Feqət neyləyim ki, mən  
Nəsə, başdan-binadan  
Qoçaq adam deyiləm. –  
Berke-boşa düşəndə  
Yol tapıb çıxa biləm.

## BAŞIMA GƏLƏNƏ BAX

Doğmalarım görün bir  
Mənə nə ad qoyublar –  
Timur!

Sen bir ada bax!  
O vaxt bir ölçüb-biçib,  
Kimə isə gənəşib,  
Məsləhət almayıblar.

Eh, bu adı doğrultmaq,  
Bu ada layiq olmaq  
Deyin, asan işdimi?!

Belə bir iş görəndə  
Bu, ağlına gelmeyib  
Təəssüf ki, heç kimin.  
Başima gelənə bax!  
Bilmirəm bu işlərin  
Sonu necə olacaq.  
O vaxtdan hər gün, hər an,  
Mən evdə yaxşı-yaman

Sən mənim bəxtimə bax,  
O günü istədim ki,  
Yanaşış kömək edim  
Mən bir qoca qariya.  
O, bundan hiddətlənib  
Abrımı verdi mənim, –  
Mat qaldım mən bu haya.  
Əsib-coşub dedi ki,  
İndiki uşaqlarda  
Qalmayıb abır-həya.  
Böyük-kiçik tanıyıb,  
Yaxşı-yaman demirlər.  
Ağilları kəsəni  
Kor-təbii edirlər.

Bir görün necə sehvə  
Yol verib atam-anam.  
İndən belə mən gerek  
Hər adım çəkiləndə  
Əzab çekəm, utanam.  
Heç başa düşmək olmur

Necə adamdı bunlar. –  
Hər gün menim başıma  
Açırlar nə oyunlar.

Yaxşıca bile-bile  
Kiməm, nəyə qadırem, –  
Qəsdən hər axşam-səhər  
Timurdan söhbət salıb,  
Onu ağızdolusu  
Necə tərifləyirlər!

Feqət bircə nəfərin  
Ağlına gəlmir bu an:  
Bəlkə, mən heç Timur yox, –  
Daha məşhur qəhrəman –  
Yura, Yuri Qaqrın  
Olmaq isteyirəm mən!  
Onlar heç bu barədə  
Düşünürmü, görəsən?!

### BABAM

Babam qoca olsa da,  
Bikar durmur bir an da.  
Görürsen hey çalışır  
Gah bağda, gah bostanda.

Hər şitilin üstündə  
Yarpaq kimi əsir o.  
Son zamanlar, elə bil,  
Harasa tələsir o.

Arayıb axtararaq  
O, yox yerdən özüne  
Görürsen tapdı bir iş. –  
Özünü pərvanə tək  
Oda-közə vurmağa  
Edib binadan vərdiş.

Əger olsa əlacı,  
Nə yatar, nə dincələr.  
Nəfəsini dərmədən  
Gecə-gündüz işləyər.

Sanki qorxur o ulu  
Hansı vacib işsə  
Birdən yarımcıq qalar.  
Elə bunun üçün də  
Var gücüylə çalışır  
Nə qədər ki vaxtı var...

### NƏNƏM

Onu tanımaq olmur:  
Bir gör necə əriyib,  
Ağac kimi quruyub.  
Əli-qolu, elə bil,  
Bir quruca qamçıdır, –  
İndi qalxıb-enəcək.  
Gözlərisə ocağın  
Son odudur, –  
söñəcək.  
O, ölümə hazırlıdır,  
Bunu dərk edək gərək.  
Bilmirəm bu itkiyə  
Ürək necə dözəcək?!

Dünən məni sesləyib  
Deyərdi: – Salam, qızım,  
İşin-güçün necədir,  
Ay mənim körpə quzum?..

Bu günse üz-gözündə  
Təbessümədən, gülüşdən  
Yoxdur əsər-əlamət.

Xəzan yarpağı kimi  
Onu necə saraldıb  
Soldurubdur təbiət.

Nolaydı nənəm indi  
Yenə gümrah olaydı.  
Hər işimə göz qoyub,  
Hər qeydimə qalayıdı.

Yenə tənbəh edəydi  
Ədəbsiz söz deyəni,  
Ya papiros çekəni.  
Yaxud içib, adamın  
Zehlesini tökəni...

Arabir də deyinib  
Qınayardı özünü:  
Qalmayıb ağlım-huşum,  
Hara qoydum açarı?  
Deyən, herleyə bilmir  
Məni, boş qalmış başım?!  
İnanmiram gözümə:  
Nə günə düşüb nənəm,  
Heç söz də tutmur dili.  
Vaxtı keçmiş, üzülmüş  
Qamçıya dönbüb əli.  
Elə bil, o son kərə  
Qalxıb-enəcək indi.  
Öləziyan gözləri  
Ocağın son odutək  
Yanıb-sönəcək indi.

Həyatın bu işinə  
Heç bilmirəm nə deyim?!  
Necə dözəcək, necə  
Bu həsrətə ürəyim?!

## ATAM KÜSÜBDÜ MƏNDƏN

Dünən iki almışam  
Səhv eyləyi hesabdan.  
Məndən yamanca küsüb  
Eşidib bunu atam.

Mənə bir söz deməyir,  
Qəmə qərq olub ancaq.  
Sanki dindirən olsa  
Od tutub alışacaq.

Kaş belə susmayaydı,  
Tənbəh edəydi meni.  
Açıq-aşkar deyəydi  
Ürəyindən keçəni.

Məni heç saya salmır,  
Sanki, bu evdə yoxam.  
Üzüm gəlmir mənim də  
Onun üzünə baxam.

Susur çörək yeyəndə,  
Susur çay içəndə də.  
Elə bil, görmür məni  
Yanımdan keçəndə də.

Sanki, divaram, daşam,  
Onun oğlu deyiləm.  
Xəcaletimdən daha  
İstərem yere girəm.

## MƏN DELFİN OLSAYDIM...

Bu dünyada bir arzum var:  
Delfin olmaq istəyirəm.  
Qalanda darda insanlar –  
Dadına yetim deyirəm.

Bax qara, coşqun dənizə:  
Qatar-qatar gur dalğalar  
Sahillərə hücum çəkir.

Neçə-neçə balıqçının  
Atib-tutur qayığını.  
Torunusa cimb töktür.

Əgər delfin olsaydım mən,  
Bir ox kimi süze-süze  
Suda batan balıqçını  
Çıxarardım tezə üzə.

Bir bax qoca balıqçıya:  
O, dənizlə  
Olub necə əlbəyaxa!  
Şirtek qəzəbli dalğalar  
Az qalır ki, onu boğa.

Sen bəxtə bax!  
Elə bu dem  
Bir ses gəlir qulağına.  
Dalğaların arasından  
Çıxb delfin  
Özünü yetirir ona.  
Haldan düşmüş o qocaya  
Söykəyərək kürəyini –  
Əsirgəmir köməyini.

Arzum budur:  
Heç olmasa, tək birçə ay  
Delfin olum bu dünyada.  
Çətin gündə,  
Dar ayaqda  
Onun kimi yetim dada!  
İndən belə qoy insanlar  
Mənə qəlbdən inansınlar!

Heç bilsəniz delfinlərə  
Necə vurğun, heyranam mən!  
Deyirəm kaş

Baş açayıdım  
O xeyirxah balıqların  
Həyatında olan sirdən.

De, möcüze deyilmə bu?  
Olmasa da qulaqları,  
Balasının səs-sözünü  
Lap uzaqdan eşidir o.  
Dalğaların üstü ilə  
Şahin kimi şütüyür o. –  
Birçə anda  
Yetir onun harayına,  
Ürək-dirək verir ona.

Mat qalmışam  
Onlardakı bu qüdretə!  
Göy suların qoynundakı  
Bu sehri, bu hikmətə!

Buna görə isteyirəm  
Heç olmasa,  
Mən birçə ay delfin olum.  
Möcüzələr aləminə  
düşsün yolum.  
Az da olsa, o həyatı  
Dərk eləyim, öyrənim mən.  
Möcüzəli işlər gəlsin  
Qoy mənim də əllərimdən.  
Delfinlərə olan sevgi,  
İnam kimi,  
Qoy mənə də inansınlar  
Bu insanlar!

## AYRILIQ

Səherdən axşamacan  
Evimizdə mən her gün  
Her nə iş görüromsə –  
Görürəm anam üçün.

Ondan ötrü, ele bil,  
Səhər tezdən dururam,  
Əl-üzümü yuyuram,  
Paltarımı geyirəm,  
Çörəyimi yeyirəm,  
Oxuyuram dərsimi.  
Ağıllı uşaq kimi  
Gösterirəm özümü.

Gözümün qabağında  
Çaya yaxın gedəntək  
Uşaqlar hay-harayla  
Qaçıb girirlər suya.

İsti-soyuq demirlər,  
Axşamacan çımirler.  
Qorxmurlar xestəlikdən.  
Qoruyuram özümü  
Anamın xətrinə mən.

Feqət neçə gündü ki,  
Səfərə çıxb anam.  
Onsuz bilmirəm indi  
Neyleyim səhər-axşam.

O gedeli birce yol  
Nə piano çalmışam,  
Nə də durub elime  
Dəftər-kitab almışam.

Açıb baxdım xeyli mən. –  
Axşam televizoru  
Anama oxşayırdı  
Bir artist sir-sifətdən.

Atam əlində qəzet  
Ev-eşikdə vurnuxur.  
Özüne iş tapmayıb  
Deyən, o da darixir.

Anamsız evimizdə  
Yoxdu səliqə-səhman.  
Atam deyir: – Döz, oğul,  
Üç günə gələr anan...

Nədənsə onsuz mənim  
Əlim yatmır heç nəyə.  
Çıxmaq da istəmirməm  
Onsuz bir an küçəyə.

Mən hara gedirəmsə,  
Gedirəm anam üçün.  
Harda nə edirəmsə,  
Edirəm anam üçün.

### TƏQAÜDÇÜ

Qonşumuzda  
bir oğlan var.  
Gecə-gündüz  
arzulayar  
Nə olaydı  
indi mən də  
Tez çıxaydım  
təqaüde!  
Nəyi pisdir, axı, bunun?  
Həmin gündən  
Ağasasan öz ağlinin.

Nə xoşbaxtdır  
Görün bizim Vanya dayı!  
Kefi neçə isteyirse –  
Yola salır günü, ayı.

Nə vaxt yatır, nə vaxt durur –  
özü bilir.  
Hara gedir, hardan gelir –  
özü bilir.

## GÖZ GÖRDÜYÜNDƏN QORXAR

Nə məktəbə get deyən var,  
Nə ders oxu...  
Ondan ötrü bağ-bağcada  
Ötüb keçir günün çoxu.  
O, azad bir quş kimidir, –  
Könlü hara isteyirse –  
Oraya da uçub gedir.  
Mənim isə bütün günü  
Heç əlimdən düşmür kitab.  
Məsəl-misal eyləməkdən  
Qalmayıbdı canımda tab.  
Nə küçəye çıxmaq olur,  
Nə kinoya baxmaq olur,  
Nə gedib futbol oynamaq...  
Sən bir mənim bəxtimə bax.

Doğrudan da,  
Necə xoşbəxt bir adamdı  
                Vanya dayı.  
Könlü necə isteyirse –  
Yola salır günü, ayı.

Görün bizim qonşumuzda  
Nə qəribə bir oğlan var,  
Bir görün o,  
Nə düşünüb, nə arzular:  
Tez çıxayıdı təqaüdə!  
Fəqət onun öz babası  
Eləyirdi ona qibtə:  
Eh, kaş mən də  
Təzədən cavanlaşış  
Belə bir oğlan olaydım.  
Atam-anam məni hər gün  
Geyindirib-kecindirib  
Məktəbə yola salayıdı...

Bu Kolyanın işindən  
Adam baş aça bilmir.  
Elə bil, o, yaxşını  
Yamandan seçə bilmir.  
Hələ heç kim heç yerde  
Görməyib belə oğlan.  
O, təzə şey görəndə  
Elə bil, qorxur ondan.  
Nə alsalar, bəyənmir.  
Təzə paltar geyinmir.

Anası bir söz desə,  
Atası məcbur etsə,  
Ağlayır bütün günü.  
Didib tökür özünü:  
Geymərəm o papağı,  
O təzə pencəyi mən.  
Köhne şalvar-köynəyi  
Çıxarmaram əynimdən.

Bizim yazıq Kolyanın  
Dərdi varmış, sən demə:  
Qorxurmuş təzə paltar  
O geyinsə əyninə,

Uşaqlar görüb bunu  
Ona modabaz deyer.  
Onda utandığından  
Siz deyin, Kolya neylər?!

Elə bunun üçün də  
O geyir köhnə paltar.  
Düşünür bu görkəmdə  
Baş-qulağım dinc olar.



## AY VƏ DƏNİZ

Axşam oldu,  
Qaş qaraldı,  
Yeri-göyü zülmət aldı.  
Ele bu an  
Buludların arasından  
Bir ox kimi sıyrılaraq  
Gülüzlü Ay üzə çıxdı.  
Onun nurlu çöhresindən  
Yerə-göyə işiq axdı.  
Şöle-şöle şəfəq yağdı  
Qaranlıqda uğuldayan gur dənizə.  
Bu lacivərd aydınlıqda  
Gümüş kimi parıldayan şir dalğalar  
Gəlib qeyzə  
Havalanmış şahinlərtək  
Sahillərə uçuşdular.  
Ay-ulduzla  
su dilində  
Nəsə deyib damışdır.  
  
Ay nurunda çimən dəniz,  
Ay eşqiyle qu quşutək dinən dəniz  
Nəğmə dedi dünyamıza şirin-şirin  
Bu sevdadan fərehlənib  
Üzü güldü göyün-yerin.

## YAŞAMAQ İSTƏYƏN ÇİÇƏK

Yaz gələndə  
Gözdən-könüldən uzaqda,  
Bir bucaqda  
Yeri deşib çıxan çiçək  
Qönçələnib açılmamış,  
Bir cilvəli gül olmamış  
Soldu,  
qəfil çor vurmıştək.

Eh, kim bilir  
Kim qəsd etdi o fidana,  
Sinesinə kim dağ çekdi?  
Bəlkə ona isti yer yox, –  
Nə zamansa  
İnsan qanı tökülməmiş  
yer gərəkdi?!

O dünyaya göz açanda  
Çovğundan, borandan evvel  
Eşidibdi gülə səsi.  
Vaxtsız ölüm-itim görüb, –  
Kesilibdi gül nəfəsi.  
İndi hərdən

Öz-özümə deyirəm mən  
Nə zamansa  
İnsanların bir-birinə  
Qəzəb-kini yox olantək  
O nakam gül  
Tezədən gøyərəcək,  
Göz açacaq bu dünyaya.  
Uzun ömür yaşayacaq  
Öz etrini yaya-yaya.

## KÖHNƏ KÖRPÜ

Köhnə körpü, şahidisen  
Sen illərin, esrlərin.  
Sinən qədim məsgənidir  
Açılmamış çox sırların.

Gecə-gündüz  
Gah üstünü bulud alar, –  
Gah gün çıxar,  
Gah ay doğar.  
Qamçılıyar əsen külək,  
Gah köksünə yağış yağar.

Zaman-zaman  
Köksün altдан  
gəmi keçər,  
Sinən üstə  
quşlar uçar.  
Yaz-yay  
taxar döşünə gül,  
Qəm bağışlar  
Payız-qışlar.

Gör, ne vaxtdır  
Bir-birinə  
İki həsret sahili sən  
Qovuşdurub  
Canbir, qəlbbir eyləmisən.  
  
Axır ki sən  
Yorulub əldən düşmüsən.  
Bir ömrü başa vuran qoca kimi  
Əvvəlki dildən düşmüsən.  
Fəqət yenə  
Öz yerində  
Dayanmışan  
Keçmiş məğrur cəbhəcítək.  
Hele  
Sənin tunc sinəndən  
indən belə  
Çox əsrlər,  
Çox nəsillər  
Fəxrli gelib keçəcək.

## QOCA PALID

Qoca palid, azman palid,  
Sən bir zaman bu diyarda  
Asta-asta ucalmışan.  
Ağ-qaralı dövran sürüüb  
Yavaş-yavaş qocalmışan.

Qoca palid, azman palid,  
İndi sənə de, nə olub?  
Budanıbdı qol-budağın,  
Qupquruca gövdən qalib...

Söylə görüm, dərdin nədir?  
Kim qəddini qırıb sənin?  
Yoxsa bir çovğunlu gündə  
İldirimmi vurub səni?

Dayansan da vüqar ilə,  
Görürəm vaxtsız solmusan.  
Sanki ağır bir döyüşdə  
Bir esgərtək  
Axıradək  
Vuruşub həlak olmusan.

Belkə, sən bir aylı gecə  
Neçə cəsur partizanı  
Köksün ilə qorумusən, –  
Yüz yerindən yaralanıb,  
Qan-yaş töküb qurumusən?!

Kaş nolayıdı bu gün yenə,  
Yenə yaşıl olaydın sən.  
El yoluna çətirinlə  
Sərin kölgə salaydın sən.

Qoca palid, azman palid,  
Qüdrəti pəhləvan palid,  
Sən illərlə, əsrlərlə  
Uca-uca dağ başında  
Bir yamyasılı mayak idin.  
Odu sönməz ocaq idin.  
Kim sindirdi, de, qəddini?  
Yerlə yexsan etdi səni?

## HEYVANLAR DÜŞÜNÜRMÜ

Hərdən düşünürəm mən:  
Bu heyvanlar, bu quşlar  
Düşünürmü, görəsən?  
Göz qoyuram pişiyə:  
O fikirli, xeyallı  
Birdən qaçır eşiyo.  
Yeqin, düşünür bu dəm:  
Gezib qapı-bacanı  
Nə tapıb, nə yeyəcəm.  
Bəs quzular, buzovlar  
Onların nə dərdi var?  
Mən görürəm onlar da  
Başlarını qaldırıb  
Düşünceli, qayğılı  
Harayasa baxırlar.

Bəs it-pişiklər necə?  
Neçə dəfə görmüşəm  
Bizim itin başına  
Geləndə qara fikir, –  
Tökür qaşqabağını,  
Sallayırlaqlığını, –  
Sanki, gözü yol çəkir.

Mənə elə gelir ki,  
Quşlar yaşamaq üçün  
Mütləq düşünməlidir.  
Qabaqcadan dərk edib  
Yaxşıca bilməlidir:  
Haraya uçur onlar,  
Harda yaşamaq olar,  
Yuva tikib, yem gəzmək,  
İsti-soyuğa dözmək...  
Əzabı, qayğısı var!  
Düşünə bilməsələr

Necə yaşayar onlar?!  
Bu baredə bir gün mən  
Soruşanda nənəmdən  
– Yox, – dedi cavabında.  
Çaşib qaldım mən onda.  
Xeyli fikrə gedərək  
Söz verdim mən özümə:  
Bunu bir də həyatda  
Yoxlayıb, biləm gərək!

## GÖZƏTCİ

Bu həyətdə boş-bikar  
Daha dura bilmirəm.  
Düşünürəm: mən niyə  
Bir iş görə bilmirəm.

Odur, orda divardan  
Bir elan asılıbdır:  
Bostanı qorumağa  
Bir yaxşı it lazımdır.

Sən məni tanıyırsan –  
Necə qoçaq küçüyəm.  
Dinc dayana bilmirəm.  
Necə hayçı-küçüyəm.

Görən kimi hürürəm  
Mən göydə uçan quşa.  
Pişik məni görəntək  
Tez dırmaşır ağaca.

O saat tanıyıram  
Bu evin adamını.  
Üz-gözündən görürəm,  
Bilirəm məramını.

Bir xeyirim dəyməzimi  
De, mənim o insana?  
Bir gözətçi olmazmı  
Məndən o bağ-bostana?

## BÖYÜK QARDAŞIMA MƏKTUB

Qardaşım, son zamanlar  
Sən sarıdan evde biz  
Yaman nigaran idik.  
Sebirsizlikle səndən  
Bir xəber gözləyirdik.  
Hətta dünən bir məktub  
Yazıb yola salmışdım.  
Bir az təskinlik təpib,  
Xeyli rahat olmuşdum,  
Bu gün gözlənilmədən  
Gəldi cəbhə yoldaşın.  
Köksü orden-medallı  
Sənin o silahdaşın  
Səndən xəber gətirdi,  
Bizə salam yetirdi.

Anamın rəngi-rufu  
Bir anda oldu dümağ:  
- Söylə, balam sağdımı?  
Düzünü de sən ancaq.

Osa and içib dedi  
Sən sağsan,  
Ancaq bir az  
Yaralısan, xeyli var.  
Seni ruhdan salmayıb  
O ağrılar-acılar.  
Palatada gezirsen,  
Bu sınağa dözürsən.

O bir də söylədi ki,  
Dostlarınla birge sən  
Bir düşmən dəstəsini  
Qırıb mehv eylemisen.  
Fəqət özün son anda  
Ölümden qurtarmışan.  
Sən özünü təzəden  
Həyata qaytarmışan.  
Əminik, indən bele  
Uzun ömr edəcəksən.  
Həyatda hər arzuna,  
Kamına yetəcəksən...

Bizim arzumuz budur  
Sən tezce sağalasan.  
Yenə gedib cəbhəyə  
Qaniçən yağılardan  
Hayfimizi alasan.  
Bizdən nigaran olma,  
Bizim yaricanımız  
Qalib sənin yanında.  
Yadımızdan çıxmırsan  
İnan, sən bircə an da.

Sən bızım ümidiyimiz,  
Arxa-köməyimizsən.  
Bu dünyada en şirin  
Arzu-diləyimizsən.

Sağ ol, var ol, qardaşım!  
Düşmənlərdən bac al, gəl.  
El-obannı gözündə  
Ulduzlara ucal, gəl...

## PULGİR

Hər gün bu qonşu evdən  
Səsler eşidirəm mən:  
– Cimərliyə apar məni.  
– Zəhmət haqqım nə olacaq?  
– Gəl, yontala qələmimi.  
– Zəhmət haqqım nə olacaq?

Bu Alekseydir yenə  
Mektebdən döñüb eve.  
O öz ticarətindən  
Zövq alır sevə-sevə.

Balaca qardaşının  
Kəmərini bərkidir.  
Bunun üçün o, ondan  
Yarım peçenye güdür.

– Gel eynəyimi qaldır,  
Söyləyəndə babası.  
– Beş qəpik verəcəksən? –  
Cavab verir qisası.

Aleksey dərsdən gəlib,  
Düşündü dərin-dərin:  
Özümdən pul alacam  
Əvəzində  
Öyrəndiyim dərslərin.

İsimi ezberlesəm,  
Əlli qəpik alacam.  
Sifeti de öyrənsem,  
Qiyməti qaldıracam.  
Hər gün bu qonşu evdən  
Səsler eşidirəm mən.  
– Aleksey, kömək elə,

baba qalxsın yuxarı.  
– Aleksey nə durmusan,  
atana el yetir bir.  
Cavabla məlumdu:  
– Bəs zəhmət haqqım nədir?

## ANDREYİN YOLKASI VAR

Yeni il yokasını  
Aldı babamız gəldi.  
(O adice babadır –  
Şaxta baba deyildir.)

Yolcanı qurmaq üçün  
Gəlin indi yer seçək  
Kreslonu o yana,  
Dolabısa bəri çək.

Yolcanın boyu uca,  
Gəlin, baxın doyunca...

Andryuşa seyr edir  
Bütün oyuncaqları.  
Babam asır budaqdan  
Qızıl rəngli bir arı.

– Yox, – söyleyir anamız,  
Quşları asın bir-bir.  
Mən bilirəm körpəmin  
Ürəyindən nə keçir...

– Oy, – səslənir qonşu qız,  
Onun adı Qalkadır. –  
Hər yerə, gel, zər səpək,  
Yoxsa bu nə yolkadır?!  
Anamız səhərisi

Qalxdı alatorandan:  
– Kəpənək unudulub, –  
Tapıb asdı bir anda.

Sonra Andryuşanı  
Götürdü qucağına.  
İşqli yokamızı  
Seyr elətdirdi ona.

Qonşudan anamızın  
Gəldi rəfiqələri:  
Gülüb-danişmaq səsi  
Büründü hər bir yeri!

Hamı sesli-küylüdür,  
Andreyse sustalıb.  
Eh! Onun bir yaşına  
Düz yarıml il vaxt qalıb.

Şenliyi qızışdırır  
Yenə Qalka – qonşu qız:  
– Yolcanın şərefinə,  
Rəqs edəyin hamımız!

### KATYA

Biz səhər açılanдан  
Pöhrelerle əlleşdik.  
Onları elimizlə  
Bağçamızdaca ekdiq.  
Neçə-neçə şitili  
Basdırıldıq nənə-bala.  
Amma Katya gezirdi  
Qızlar ilə qol-qola.

Sonra alaq otuya  
Girdik cengə yamanca.

Qalmadı bağçamızda  
Nə bir çayır, nə yonca.

Nənə-bala daşıyb  
Su da verdik əkinə.  
Katyasa skamyada  
Dincin alırdı yene.

Dedik: – Nə oturmusan?  
Gəl, sen də işə yara.  
O nə desə yaxşıdır:  
– Qoy məhsul dəysin, sonra.

### QONŞUMUZ İVAN PETROVIÇ

Həyətdə bizim qonşunu  
Bütün uşaqlar tanır.  
O: “yatmaq vaxtıdır!” – deyə,  
Bizi gündüz də qınayır.

Heç nə gəlməyir xoşuna  
O hər şeye incik baxır:  
– Niyə açıqdı pəncərə? –  
Bura Krum deyil axı!..

Bir anlıq açsam qapını  
Deyəcək soyuqdur ona.  
Belədir İvan Petroviç  
Neylərsek gəlməz xoşuna.

Görse də aydınır hava,  
Günəş göyde çatmış ocaq.  
Deyəcək: – Qaloş geyinin,  
İndicə leysan yağacaq.

Bütün yayı mən nə işə  
Düz beş kilo kökəlmışdım.

Yaxşı qaça bilmirdim heç  
Heç bilmirdim bu nə işdi.

— Sən lap ayı balası tek  
Köksən, — deyir evdəkiler.  
— Yox, — deyir İvan Petroviç  
Sizin uşaq çox arıqdi,  
Qulluq etsəniz kökeler.

Anamla gəldik qərara,  
Aldıq bir kitab dolabı.  
Çünki qoymağə yoxdu yer  
Evdəki dəftər-kitabı.

İndi divanla yanaşı  
Qəşəng bir dolabım var.  
Evimizə gətirməyə  
Kömək eləmişdi dostlar.

Atam yaman sevinirdi:  
— Möhkəm dolaba oxşayır,  
Qoz ağacından düzəlib.  
Bizim bu ovqatımızı  
İvan Petroviç gəlib  
Yamanca alt-üst elədi:  
“Bu nə, dolabdı söylədi  
Bunun rəngi tökülcək.  
Bu ki lap ucuzdu, dedi,  
Elə ona görə də bax,  
Uzağı bir-iki aya  
Bu dolab sinib-gedəcək  
Va atılacaq sobaya!”

Menim bir küçüyüm də var  
Sandığın böyründə yatır.  
Yoxdu tayı-bərabəri  
Amma hələ balacdır,  
O, su içir nelbəkide.

Qonşular baxır gülüşür.  
Əmzik əmir yeyin-yeyin.  
— Yox, — deyir — İvan Petroviç, —  
Siz köpəyi zəncirləyin.

Uşaqlar bezdi bir kərə  
Yollandılar onlara düz.  
Soruşdular: — Niyə axı  
Siz hər şeyi tərs görürsüz?

Niyə güneşli gündə də  
Deyirsiz göy buludludur?  
Bir silin eynayınızı —  
Bəlkə də günahkar odur.  
Bəlkə usta açığından  
Sehv qoyubdu şüşəsini?  
— İtilin! — deyə qonşunun  
Yamanca qaraldı qanı.  
— Mənə necə sərf eləyir,  
Elə görürem dünyani!

Uşaqlar çıxıb getdilər:  
— Eh, beləsinə nə deyək!  
Amma yamanca pis şeydir  
Dünyani tərs-avand görmək!

### YELLƏNCƏK

Yaşıl budaqlar içəre  
Oynayır zərif külək.  
Bir yüzillik pahiddan  
Asılıbdır yelləncek.

Düz seher açılandan  
Ta günortaya qədər.  
Birincilər yelləndi —  
Heç qalmadı bir nəfər.

Sonra da ikincilər,  
Sonra da altıncılar,  
Sonra yenə yellənir  
Nə qədər azyaşlı var.

Yelləncək yelləndikcə  
Ləzzət eleyir hava.  
Amma nese ah çəkir,  
Bizim rəhbər Klava.  
Çiyinin çəkib deyir ki,  
Anlaya bilmir adam  
Necə yellənmək olar  
Saatlarda durmadan?

Axı adam nə qədər  
Ora-bura yellənər,  
Bu qədər yellenməkdən  
Başınız gicəllənər!

Ela ki balacalar  
Yatışır düşərgədə  
Bizim rəhbər Klava  
Heç qalmayırlar cərgədə.

Gedir hamidan gizlin  
Tez minir yelləncəye.  
Yelləncəksə qaldırır  
Onu az qala göye!

Qərargah rəisimiz  
Anna Petrovna işə  
Çağırır Klavani  
Öz otağına nəsə...

— Zeifləyib, deyəsən  
Dəstənizdə uşaqlar.  
Axı heç bu qədər də  
Yelləncək minmək olar?!

Dəstə rəhberləri də  
Gedən kimi yatmağa.  
Anna Petrovna qaçıır  
Yellənmək üçün bağ'a.

O nə qədər istəse,  
İxtiyarı var mine —  
Onuncuda oxuyur —  
Kim dəyəcək xətrinə...

Çöldə hava gözeldi,  
Boğanaqdı otaqda.  
Marusya xalamız da  
Sakitcə gəzir bağda.

Yaxşı tibb işçisidir  
Bizim Marusya xala.  
Bu il gedib oxuyub —  
Kurs da bitirib hələ.

O, çox kəskin danışır,  
Deyir fikirlərini:  
— Siz gəzintidən sonra  
Qüvvənizi qoruyun,  
Gedin, dincəlin, yəni...

Düşür də yelləncəkdən  
Qulaq asaraq ona.  
Yollanır dincəlməyə  
Bizim Anna Petrovna.

Bu defə yelləncəye  
Minir Marusya xala.  
Hey yellənir özüycün  
Baxmadan sağa-sola...

## SƏN GEDİRSƏN KOMANDİRTƏK

Sən gedirsən komandirtək  
Yelləyirsən qollarını.  
Kəşfiyyata aparsan,  
Bütün bəzək kollarını.

Sən əmr edirsən: – Ardımcı!  
Şamlar gelir qaşa-qaşa.

Çöllərdən, yamaclardan,  
Keçir sənin alayın.  
Hücumu qalxır palıdlar,  
Kükner və ağaçqayın.

Qırıcı təyyarə kimi,  
Durnalar düzülür göye.

Sən əmr edirsən: – İrəli!  
Onlar sözür irəliyə...

## LEYSAN

Leysan çırçırlı kolları,  
Qamçılıyır durnadan.  
Moruğu, qarağatı,  
Rahat qoymur birçə an.

Armudu hər tərəfdən,  
Əyibdi birdən-bira.  
Almanın budaqları  
Artıq toxunur yere.

Leysan! Leysan!  
Güclü leysan!  
Qırıcı gül kollarını.  
O kəsəndən sonra gerek

Çırmayıb qollarımı  
Əl geddirəm bağçaya.  
Yol açıb gölməçələri  
Gərek yollayıb çaya.

Leysan! Leysan!  
Eh, nə deyim,  
Yaman şeyən!

Kollar üzür sularda,  
Kollar dözür leysana.  
Bağbanlarsa qorxudan  
Hərə qaçıb bir yana!

## MƏN YUXULAR UYDURURAM

Pəncərə dalında səssiz qaranlıq,  
Adamlar şirin bir yuxuda ikən,  
Uzanıb yerimin içində sakit  
Özümçün yuxular uydururam mən.

Ele bil evdə də yox oldu səslər,  
Sanki kimse yoxdu məndən savayı.  
Əvvəl tülükü girir yuxuma mənim,  
Sonra da buyurur yeke bir ayı...

O ayı götürür özüylə məni  
Aparır meşənin içiyə ehmal.  
Mənə yuvasında süfrə də açır:  
– Ye, qoy sənin olsun bu bir çanaq bal!

Ayi balaları donquldanırlar,  
Qorxurlar deyəsən bal tez qurtarar.  
Bu an dostum ayı nərildəyərək  
Öz ayı dilində söylenir bərk-bərk!

Eh... əcəb də yuxu uydurmuşam mən,  
Yəqin ki, uyuya bilməyəcəyəm...

## UÇUB GETMƏZDƏN ÖNCƏ

Bağçada bir iş yoxdu –  
Haranı belləyəsən?  
Palıdlar yarpağını  
Vaxtsız tökür deyəsen.

Boşdu quş yuvaları,  
Sığırçınlar köcübdü.  
Balalar pərvazlanıb,  
Qanadlanıb, uçubdu.

Həm yaxşı bılır ki,  
İstilərin sonudu.  
Amma tək bu sığırçın,  
Payız nədi? Unudub...

Sığırçın! Söylə axı  
Cənuba uçmalykən.  
Necə oldu qayıtdın  
Doğmaca yuvana sən?

Yəqin vidalaşırsan  
Sən sığırçın dilində...  
Get, yaxşı yol, darixma  
Uzaq cənub clinə!

## LEYLƏK DƏRDİ

Soyuq buz kimi parkda,  
Bu sazaqda, bu qarda.  
Qişlayır qərib leylek,  
Qişlayır tənha və tək...

Qırıbmı qanadını?  
Yoxsa yaralanıbmı?  
Dayanıb qəmli-qəmli,  
Balasını ambıbmı?

Yadımdadır ki, bu yay  
Balaları onunla  
Üzürdülər sularda.  
Dəstə ilə uçuşub  
Getdilər son baharda.

İndi bu qərib leylek  
Qişlayır tənha və tək.

Mənse fikirləşirəm  
Bu quşun taleyini.  
Kömək etsəm bir azca,  
Uça bilərmi yəni?

Dedim mən də özümü  
Qoy oxşadım  
Leyləyə.  
Qanad çalıム,  
O mənə  
Baxıb da uçsun gőyə.  
Mən özüm də  
Ağappaq  
Leylek kimiyəm elə.  
Uzadıram boynumu  
Mən də belədən-belə.  
Qişqırıram: – gel üzək  
Mən quruda, sən suda.

Əvvəl bir azca qaçaq,  
Sonra da qanad açaq.  
Qaldırıram qolumu  
Mən qanad kimi göyə.  
O isə tərpenmir heç,  
Tərpenmir gören niye?

Soyuq buz kimi parkda  
Bu sazaqda, bu qarda,  
Üşüyür qərib leylek,  
Yaşayır tənha və tək.

## MEŞƏDƏ YAĞIŞ

Biz palıd meşesində  
Göbelək yığan zaman.  
Qəfil yağış başladı,  
Suya qərq oldu hər yan.

Bürünçeyin altından  
Hamı səssizcə baxır.  
Şaqqıldayır budaqlar,  
Meşəyə yağış yağır!

Şiriltidən savayı  
Heç nə olmur eşitmək.  
Çırır yaşıl meşəni  
Yağış qarışq külək.

Külək hey vərəqləyir  
İslanmış yarpaqları.  
Meşəyə yağış yağır!  
Göbeləkdən əl üzüb  
Dönürük evə sarı.  
Burnumuzun ucunda  
Yağışın damcıları!

## QIŞ MEŞƏSİNDE GÜLLƏR

Kimə desən inanmaz  
Yəqin bu möcüzəye.  
Qişda gül dərmək üçün  
Qızlar gedir meşəyə.

O yaşılhqda bitmir,  
Deyildir o yaz gülü.  
Qar içinde taparsan  
Gezsən o bəyaz gülü.

Gülüb deyir ki bir qız:  
– Əgər inanmırınız,  
Buyurun baxın.  
Şaxtadan buz bağlamış  
adi qırxbuğum,  
gör necə parıldayır,  
Çilçiraq kimi yanır.

Yayda fikir vermirik,  
Görəndə də dərmirik.  
Qişdasa o gözeldir –  
Nur yayır üzümüzə.  
Çıraqban budaqları  
Uğur getirsin bize!..

## YAZ ŞİMŞƏYİ

Qarağatlar, qarağatlar,  
Dere boyu güllədi.  
Qarağatlar, qarağatlar,  
Ağappaq oldu, nədi?..

Dörd gözəl qız yollandı  
O güllerden dərməyə.  
Hardan bileydilər ki,  
Şimşek aman verməyə.

Şimşek çaxdı ucadan,  
Əvvəl astaca güldü.  
Sonra elə bil ki, göy  
Parçalanıb töküldü.

Sonra lap bərk gurladı,  
Az qaldı qulaq bata:  
“Qarağata dəyməyin!  
Dəyməyin qarağata!”

## ŞƏKİL

Bu – şəhərdir. Evlər uca!  
Pəncərələr və damlar.  
Göyərçindir – göydən baxır,  
Bəs hardadır adamlar.

Aha! Budur! Ön planda,  
Çekilmişdir bir adam –  
Binalardan qat-qat uca,  
Başı göylərə çatan.

Yaraşlı bir adamdır,  
Əynində xəz kürkü var.  
Baxır uca mavilikdən,  
Baxır xoşbext, bəxtiyar.

Binalardan, qüllələrdən,  
Görən niyə o ucadır?  
Başı göylərə toxunur.  
Əli lap günəşə çatır.

Deyimmi? Cavab sadədir:  
– İnsan hər şeydən öndədir!

## O TAMAM YALQIZ İDİ

Bu küçük  
tam yalqızdı,  
Yüyürür ora-bura.  
Zencirsiz, xaltasızdı,  
Avaradı, avara.  
Bezdiyindən: – Özümə  
Sahib  
Axtaracağam! –  
Aldı bir gün  
Qərara.

Seher-səhər  
Qapılardan  
Çıxb adamlar, itlər.  
Mən də isteyirəm ki,  
Məni də  
Gəzdirlənlər.  
Neynirom  
Tənhalığı?  
Bir gün  
Boş bir heyətde  
Taleyin umuduna  
Kim qoydu məni axı ?!

Başladı xəyalında  
Dünya qurdı özüne.  
Şirin görünüşün deyə  
Sahibinin gözüne  
Quyruğyla toxunub  
Salamladı da onu –  
Yoxdu arzunun sonu...

Budur küçük  
Çıxdı yola,  
Qaçdı yenə  
Sağa, sola.  
Di gəl, soruşan  
Olmadı:  
– Sənə nə olub,  
Ay küçük?  
Nə gəzirsin  
İncik-incik?

Yox, hərənin  
Öz işi var.  
Odur, keçir  
Məktəbli qız,  
İki ucaboy oğlan,  
Heç gör dönüb

Baxırlarmı  
Ona sarı bircə an?

Gedir yenə  
Qəmli küçük,  
Qaçır yolun qırığıyla  
Gözləri nəmli küçük.

Odur arabasında  
İsti geyimli uşaq  
Bəlkə də bu küçüyü  
Görüb maraqlanacaq?  
Amma, yox!  
Yatıbdır o!

Bu da bir qız  
yüyürür,  
qorxur ki, gözdən itə.  
Bəlkə elə o qızın  
ehtiyacı var itə.  
Amma, yox o da baxmir,  
gedib girir həyətə.

Kədər güc gəldi ona.  
Görür gedir  
Bir qoca,  
Tez düşdü arxasınca.  
O da fikir vermedi...  
Çox gezdi yalqız küçük,  
Onu heç kim görmədi.  
O dərdindən uladı:  
“Mən yalqıza-a-m,  
Mən yalqıza-a-m.  
Sahibsi-z-e-m,  
Sahibsi-z-e-m...”

Qayıtdılar bu səsə  
yolla gedən iki qız –

adları Katyuşaydı,  
Rəfiqələr qoşaydı.  
– Niye durmusan yalqız?  
Gel bura a buruqtel!

Səni mən aparacam,  
Dedi Katyanın biri.  
– Yox, mən aparacağam,  
tez dilləndi o biri...

– Nə duruxdun, gel yaxına,  
A buruqtel, gel yaxına...  
O iyilədi qızları,  
sevincdən zingildədi.  
Sanki bütün dünyaya:  
– Baxın iki sahibi  
birdən tapmışam dedi.

## KÖSTƏBƏKLƏR

Şehərdən bəri az qala  
Bütün tanış-bilişləri  
Tutmuşam sorğu-suala:  
– Nece heyvandı köstəbək?  
Dərisi pisdi, ya qəşəng?

Doğrudanmı axtaranlar  
Onları çox çətin tapır?  
Çünki onlar yer altında  
Torpaqdan qalalar yapır...

Doğrudanmı tapa bilməz  
Heç kim həmin qalaları?  
Ətirli otlar üstündə  
Beslənən şüx balaları  
Doğrudanmı gözəl olur  
Köstəbeyin?

Anam tələsirdi işə  
Sualımdan qaçıdı nəse:  
– Sonra, sonra, göz-bəbəyim!..

Heyətdə süpürgəçini  
İstədim tutam suala.  
Dedi ki, gəl bu söhbəti  
Saxla sonraya, a bala,  
Yoxsa bollu toz udarsan...

Domino oynayan qonşu  
Sualımı dinləyərək  
Dedi: – Düzü, bilmirəm heç  
Harda yaşayır köstəbək.

Sənin üçün bu heyvanı  
Hayandan tapıb göstərək?..  
Nə olar bir cavab verin,  
Deyin köstəbəyin yerin.

Ele ki, səhər dururam –  
İxtiyarsız oxuyuram.

Bezib səsimden hamısı –  
Deyir mənə qonşu qızı.  
O deyir ki, bəsdi daha,  
Ara ver bu oxumağa.  
Deyir ki, sən susan vədə  
Evimiz dönür cənnətə...

Neyleyim? Açıq deyirəm,  
Mən mahnı bestələyirəm.  
Bir gün Smirnova Sima  
Yaxşı bir söz dedi amma!

Dedi: – Gözel oxuyursan!  
Zili bəmə, bəmə zilə,  
İlmə-ilmə toxuyursan!  
Amma hərdən,  
gel ulama bərkdən-bərkdən!

Sağ ol Sima!  
Sağ ol, sağ ol, döne-döne!  
Ay işığı haqqındaki  
Mahnimı həsr etdim sənə!

## MƏN MAHNI BƏSTƏLƏYİRƏM

Bu sırrı açıq deyirəm,  
Mən mahnı bestələyirəm.

Mən mahnı bestələyirəm  
Ay işığı haqqında.  
Babam yerində ah çekir:  
– Mızıldama, – deyir, onda.

Mən mahnı bestələyirəm  
Çöllərdə çaxan şimşəye.  
Babam yerində ah çekir:  
– Niyə ulayırsan, niyə?

Əger mahnı qoşuramsa,  
Çətin ki, ilhamım susa!

## YAĞIŞDA

Kürt toyuq gəzdirir cücelerini,  
Birdən uzaqlarda ildirim çaxır.  
Leysanın gümüşü höruklerindən,  
Baş alan sel-sular çaylara axır.

Yollar su içinde, ıslanmış hər yan,  
Kürt toyuq çırpinır – görən neyləsin.  
Harda daldalansın? Hin uzaqdadı...  
Görən cüceleri hara toplasın?

Kürt toyuq düşünür: yolamı çöküm?  
İndi baxacaqlar pəncərələrdən.  
Yəqin deyəcəklər dəli olmuşam,  
Yağışın altında oturmuşam mən.

Kim nə deyir desin fikirləşir o,  
Açıq qalxan kimi qanadlarım.  
Doluşur altına islaq cücelər  
Yəqin ki, unutmaż onlar bu anı...

### QUŞ BALALARI

Bu da bizim bağ evi –  
Yaritkili mənzil.  
Biz burda bütün yayı  
Dincələcəyik bu il.

Mətbəxin damı yoxdu,  
Otaqda tavan dəlik.  
Eybi yoxdu yağışda,  
Vedrələri düzərik.

Budur, ildirim çaxır...  
Sabah üfüq güləcek.  
Yatlığımız yerdənə  
Göy üzü görünəcək.

Bir quş girmişdi evə  
Dünən həmin dəlikdən.  
Axtardım hər yeri mən  
Və gördüm ki, tavanda  
Dirəklərin yanında  
Qurulmuş quş yuvası.  
Yuvanınsa içinde  
Beş gözəl quş balası.

Sarıdimdik balalar  
Mışıl-mışıl yatırlar.

Ana quş uçub gedir,  
Onların civiltisi  
Qarışır bir-birinə.  
Az qalır özüm uçam  
Ana quşun dalınca,  
Mən onların yerinə.

Nənəm dedi: – Usta var –  
Düzəldəcək sobanı.  
Ondan xahiş edəcəm  
Qoy yamasın tavarı.

Bəs yuva, bəs etcələr?  
Ana quş balaların  
Yanına necə gələr?

Az qala ağlamışdım...  
Birden kimse soruşdu  
Çeperin o üzündən:  
– Kimdir usta axtaran?  
Budur, bax, gəlmışəm mən...

Nənəmdən gizli qaçdım  
Tez cavab verdim asta:  
– Biz sobanı qurmuşuq  
Qonşuya get, ay usta!

Damdağı o dəlikdən  
Eybi yox, yağsin yağış.  
Əvəzində yuvaya  
Rahat döner ana quş...

### ILDİRİMLAR ÇAXANDA

İnsanlar da yatıb, quşlar da yatıb,  
Elə bil dünyaya səssizlik yağır.  
Qəfil işqolanır qaranlıq bağça  
İldirimlər çaxır! Şimşəklər çaxır!

Güclü külək əsir, ağır dalğası,  
Gülləri, kolları bir anda yixır.  
Yenə də dünyaya qaranlıqlardan  
İldirimlər çaxır! Şimşeklər çaxır!

Əsir, ara vermir tufanlı külək,  
Yaşıl ağacları ayaqlayaraq.  
Gövdələr çat verir zərbədən, elə bil,  
Qorxudan üzülür sanki babça-bağ.

Yağış şırıl-şırıl hay-haray salır  
Yağır – elə bil ki, hey təbil çalır.

Göylər guruldayır ara vermədən,  
İldirimlər çaxır! Şimşeklər çaxır!  
– Yaxşı, nə olacaq bunun axını? –  
Nənəmiz ümidsiz göylərə baxır.

İldirimlər çaxır! Şimşeklər çaxır!  
Uca bir ağaççı yalayıq qəfil.  
Qırılır budağı, yıxılmır amma  
Tufanda əyilir bir az elə bil.

Qırılan budaqlar üzülməsə də,  
Sallanıb yellənir, dözür bayaqdan.  
Sığırçın yuvası – bir quş evciyi  
Asılı qalıbdı həmin budaqdan.

Yellənir boşluqda bir quş yuvası...  
Belkə də içində ətçə balalar  
Bir imdad istəyir min-bir ümidi...  
O budaq qırılsa... bir gör nə olar!

Vovka qonşuların dalınca qaçıır,  
Qaçıır ora-bura kömək diləyir:  
– Qoymayın qırılsın quş balaları,  
Qoymayın, nə olar... – sanki inləyir –  
Mən böyük olsaydım çıxardım, – deyir.

O, doğru söyləyir, necə çıxsın ki,  
Cəmi beş yaşı var, çox balacadı.  
Xırda ağaclarla o çıxa biler,  
Bu ağac həm canlı, həm də ucadır.

Vovka xahiş edir Şura xaladan:  
– Sen ki, idmançisan, a Şura xala.  
Gel dirmaş ağaca...  
O inanmayır,  
Elə bil quşlara qəlbini yanmayıır.

Heç kimi tapmayıır bizim balaca,  
Qorxub çəkinməyir qorxunc havadan.  
Əlacsız qışqırıq ağaca sarı:  
– Uçun, xilas olun, bədbəxt yuvadan.

– Nə hay-küy salmışan – gülür qonşular, –  
Orda heç nə yoxdu, boşdu o yuva.  
Çoxdan o yuvadan köçübdü quşlar,  
Başqa bir evciyiə, başqa oyuga...

Amma Vovka yenə kömək diləyir,  
Qaçıır adamların dalınca bir-bir:  
– Qoymayın, ordadı quş balaları!

Siz çıxın ağaçca, – deyir, – qorxmayıñ,  
Mən böyük olsaydım, çıxardım, – deyir.  
Boyum balacadır, axı neyləyim, –  
O kömək diləyir, sanki inləyir.

O qədər bezdirdi o qonşusunu,  
Yatıb yuxu gördü o gündüz çağlı.  
Gördü yuxusunda həmin ağaç,  
Gördü yuxusunda o həmin bağlı.

Və bağda dayanıb dörd Vovka birdən,  
Əkizlər seçilmir biri-birindən.  
Dördü də durmadan hey qışqırırlar:

“— Gelin, xilas edin körpə quşları,  
Gelin, xilas edin, axı nə olar...”

Qonşu diksinerək qalxdı yerindən:  
— Doğrudan gərəkdi yardım eləyək,  
Bizləri gözlöyir quş balaları,  
Yoxsa o yuvanı yixacaq külək.

Budur, qaçıb gəlir Şura xala da,  
Onun da ciddi bir görkəmi vardır.  
— Mən ki idmançıyam, qoyun mən çıxım,  
Ətçə balaları bağrıma sıxım.

Bu vaxt uşaqlar da hardansa gəldi,  
Yer-yerdən cürbəcür səslər yüksəldi:  
— Ora mən çıxacam, — dedi bir oğlan,  
Beyaz saçlarını yellər dağıdan  
O qoçaq dilləndi: — mən çıxacağam.

Burda səs-küy artdı, qızışdı ara,  
Hərə bir söz dedi çıxməqçun ora.

Birdən... yuvadanca bir quş balası,  
Uçub pırılıyla dikəldi göye.  
Sanki uçaraq o qığıldadı da,  
Sanki istədi ki, nə isə deyə.

Elə bil küləkdən qorxmurdı o quş,  
Budur, eşidincə bunca hay-küyü  
Uçub tərk elədi yuvanı qəfil,  
Güvəncli saydı o tufanlı göyü!..

## VİDALAŞMAQ VAXTİDIR

Bir cüt quş uçdu gəldi,  
Boyları bapbalaca,  
Rəngləri göy-alaca,

Qondular kitabları,  
Girdiler vərəqlərə,  
Dostlaşdırılar bizimle.

Və başladılar sözə:  
— Bilirsiniz, doğrusu,  
Yaman çetindir bize,  
Kelmələr arasında,  
Cümlekələr sırasında  
Uçub hərəkət etmək...

İndi qayıdaq gerek,  
Yaşıl donlu meşəye,  
Orda şır-şır bulaqlar...  
Orda hər nə desən var!..

Ah çəkdi her ikisi:  
— Vidalaşmaq vaxtıdır,  
Tərk eləyirik sizi.  
Bizi qışda atmayın,  
dən səpin, unutmayın!  
Vərəqlərdən uçdular,  
Üz qabığına qonub  
Və birbaşa köçdüler  
Uzaq yaşı üfüqə.  
Orda üfüqlər sakit,  
Orda meşələr səsli...  
Beləcə sona çatdı,  
Bu kitabın bu fəsli...

## ÇAY DAŞANDA

Döñürdü üçüncü sinif,  
Günortağı dərsdən.  
Gördülər ki, çay daşıbdır,  
Yuyur hər yanı hirsədən.

Uçurub bəndi, berəni,  
Doldurub düzü, dərəni.

“Əsirlikdən” qurtulan çay  
Körpüləri yixib gedir.  
“Topuğundandı” deryalar,  
Məcrasından çıxıb gedir,

Bostanlardan iz qalmayıb,  
Bağçaları bürüyüb su.  
Birdən uşaqlar gördülər,  
Seldə gedən bir xoruzu...

Aparacaq onu axın –  
Üzməyi bacarmır axı!..

Uşaqlar tez götürülür,  
Sahildə qışkışaraq.  
Yamacları, təpələri,  
Göz qırpmında aşaraq.

Yüyürüler kəsə yolla,  
Qalib gəlmək üçün çaya.  
Yol uzunu kolu, kosu  
Sürüyüb sahrlar suya.

Xoruzu sular aparır,  
Kim durdursun bu suları.  
Uşaqlar xorla qışdırır:  
– Burdayıq! Üz bize sarı!

Kötükler kola ilişir,  
Kollar sımq taxtalara!  
Xoruz dəyir kola, kosa,  
Çıxır sahile bu ara...

Üçüncülər igiddilər,  
Xoruzu xilas etdilər!

## QAYITDI...

Atamızı görməmişik  
Xeyli vaxt olar.  
Küçələrə qaranlıqlar  
Çökəndən bəri.  
Hər gün gece növbəsinə  
Gedir anamız,  
Mən bacımdan muğayatam  
Dönüncə geri.

Mən bacımla – Lena ilə  
evdə tek ikən  
Bir gün gördük qapımızı  
döyür bir adam.  
Hərbçiydi, mayor idi  
yaşıl mundirli –  
Əmin idim, yox, o mənim  
atam deyildi.

– Axı sizə kim gərekdir? –  
Ondan soruşdum.  
Anam hələ gec gələcək  
yəqin ki işdən.  
O, bacımı, məni öpüb  
basdı bağrina,  
düyü heç nə anlamadım  
mən bu görüşdən...  
– Nədi, oğul? Tanımadın  
yoxsa ki məni?  
Petya, mənim əziz bala,br/>bir gəl yaxına!  
Tez getirib göstərirəm  
fotoşeklini:  
– O cavandır, oxşamırsız  
siz axı ona...

O hey gülür, atır-tutur,  
bacım Lenamı,

Qorxuram bacım yıxıla –  
içim titrəyir.  
O hey gülür, gülür, amma,  
Hərdən də mənə:  
– Petya, mənim ezip oğlum,  
eh səni! – deyir...

## GƏZMƏYİ SEVİRƏM MƏN İKİLİKDƏ

Gəzməyi sevirem mən ikilikdə,  
Çəməndə, meşədə, göl qıraqında.  
Hazırıam çıxmaga hər zaman yola,  
Amma ki, yanımda bir adam ola.

Sevirem qışqıram: “Ora bax, ora,  
Görürsən, görürsən, çay necə axır?  
Görürsən nə qəşəng ləpəleri var?  
Görürsən sularda üzən qayığı?!?”

Yarğanlar üstündə, ucalıqlarda,  
Durub hay salıram: “Ehey! Hardasan?!  
Gəl, bax, mənim kimi, sən də təpədən,  
Bahara bürünmüs yaşıl yurda sən!”

Bəzen tək gezirom meşədə... olur  
Bir də görürsən ki,  
Titredi budaq,  
Yaşıl yarpaqların sıx yerlərindən  
Bir dələ üzümə tez boylanaraq  
kiridi, durdu... və yox oldu həmən...  
Onda: “gel, bax!” deyim görəsən kimə?  
Kiminlə bölüşüm gözəlliyyi mən?



## KÖMƏKÇİ

Tanyanın işi çoxdu,  
Qorxmur o işləməkdən –  
  
Qardaşına kömək edir  
Konfetləri yeməkdə.

Gör nə qədər işi var ki,  
Yedi də, çay da içdi.  
Anasıyla, nənəsiyle  
Şirin söhbətə keçdi.

Yatmadan önce o dedi:  
– Ana, soyundur yatım.  
Söz verirəm ki, sabah  
Yenə bu günkü kimi  
Sizə köməye çatıım.


## İSTİDİ

Güneşin öz qaydası var –  
Ele ki sərdi telini  
Yer üzünün sinesinə,  
Deməli, hər yan işinər.

Budur, maviliklər boyu  
Gün sərib şəfəqlərini –  
Heç kimdən imdad dilemə –  
Yandıracaqdır dərinə...

Bu yay Zaqorsk şəhərində  
Hamı istidən sustalıb.  
Dükənlərdə, bazarlarda,  
Bəs deyincə su satılıb.

Uşaqlar zənci tek qara  
Afrika hara, biz hara...



İstidir! Bu, yaman yaydı!  
Nola, bir yağış yağıydı!..

Səhər isti, gündüz isti...  
Girmək isteyirsən çaya,  
Girmək isteyirsən göle.  
Leysan töksə, bu adamlar  
Çetin altından çakılıə.

Kimsə ah çekir: – Oldüm, oy!  
Belə isti olar yəni?  
Bu şəhərin gonbulları  
Zülüm çekir yay girəni...

Bax o beş yaşılı qızçığaz,  
Gedə bilməyir piyada.  
Dartır onu arxasınca  
Yol uzunu yorğun ata...

İstidir! Bu, yaman yaydı!  
Nola, bir yağış yağıydı!

Leysanı çağırı bilərdi Vova,  
Necə him-cim etsin buluda axı? –  
Bulud çox ucadı, o işə yerde,  
Onlar bir-birinə uzaqdan baxır.

Amma ki, üzmeyir heç ümidi, –  
Qışqırır: – Haradasan, a leysan, harda?  
İndi yağ, gərəksiz vaxtlarda yağma!  
Bizi qoyma belə sən intizarda...

İstidi, istidi, yaman istidi!..  
Yoldan ötən yolcu bir su istədi:  
– Vovka, qəşəng bala, ey bardağını,  
İçimde söndürüm mən bu yanğını...

Vovka mehribandı hamiya qarşı,  
Nəfəs də almadan hey su daşıyır.

Atla-atla yerimir daha,  
Çünki su çalxanır, bardağ daşdanır...

– Vovka, – xahiş edir rəfiqələri,  
Bir su ver, yanrıq susuzdan axı...  
O işə deyir ki: – Nə durmusunuz,  
Açın ovcunuzu, eydim bardağı!

...Otuzdan yuxarı qalxıb hərarət,  
Bizim doğma şəhər – Zaqorskda,  
Üzüyuxarıya dırmaşır civə...  
Nə işə, nə işə etmək gərəkdi,  
Sərinlik gərəkdi indi hər evə.  
Adamlar bezibdi – yorğundu üzler,  
Belə istilerdən hamı üzülər...

Vovka – mehriban oğlan,  
Daxmada hey elləşir.  
Doğrayır, yapışdırır,  
Başından aşır işi...  
Vovka – mehriban oğlan  
Özü və üç qardaşı...

Oynamaq düşmür yada,  
Söhbət gedir astadan:  
– Neyləyək insanları  
Biz qurtaraq istidən?

Bizim Zaqorskda,  
Hər tərəf yal-yamacdı.  
Yamacda yollar yoran  
Bir qarı ağız açdı:  
– Ah, necə istidir, ah,  
Ölüm yaxşıdı, vallah!

Birdən həmin yamacda,  
Peyda olur bir uşaq.  
Qariya yelpik verir,

Sakit yaxınlaşaraq.  
Yeni ki, götür yelle,  
Qoy ruhun sərinlesin,  
Yelpik götürən yelle!..

Vovka – mehriban oğlan,  
Yanında üç qardaşı.  
Əlavə səkkiz uşaq  
Yamaclarda toplaşıb  
Xor ilə oxuyurlar:

– Alın, əziz adamlar,  
Bu kağız yelpikləri.  
Sizinçün düzəltmişik,  
qınamayın bizleri –  
güçümüz buna çatır.  
Götürün, havayıdır.

Qarı çökdü skamyaya,  
və yelledi yelpiki.  
Dedi ki: pəh, ne yaxşıdı,  
Canıma meh axışdı...  
Bir saqqallı kişi də  
Düşdü yolun ağına  
Və yelledi yelpiki,  
İstinin acığına.

Və beləcə başlandı...  
İndi bizim şəhərdə  
Hamının yelpiki var –  
Bir azca qurtulubdur  
İstilerden adamlar...

## BU ŞƏHƏRDƏ YOX...

Dostlar, mən bu şəhərdə yox,  
Başqa yerdə böyümüşəm.  
Əlime bayraq götürüb  
Küçələrdə yürümüşəm.

Mən o doğma şəhərimin  
Gəzdikcə meydanlarını  
Bir daha duyдум canımda  
Xəyalın xoş rüzgarını.

Burda əger aprel ayı  
Əriyirsə qışın qarı,  
Bizdə isə bayramacan  
Gül bürüyür bağçaları!

Çiçəkləyen ağacların  
Qoxusu evlərə dolur.  
Həmən ayda küçələrdə  
Ayaqyalın gəzmək olur.

Oynaq bahar buludları,  
Axır çayın üstü ilə.  
O yerlərin baharını  
Burda görməmişəm hələ.

Neyləyim ki, o şəhəri,  
Müharibə qoydu viran.  
Orda hər yer dağıdılıb –  
Yaz qayıtmaz ora bir an.

Amma ele inanıram,  
Tanış bağlar çiçəkləsə,  
Tanış, doğma küçələrdən  
Ötüb keçəcəyəm nəsə...

Ötəcəm doğma şəhərin  
Ən sevimli yerlərindən.  
Ordumuzdan eşidəcəm  
Zəfər neğmələrini mən.

Yüyürüb də qaçacağam  
Düz şəhərin qıraqına.  
Tankçılarla qucaqlaşıb  
Baxacağam dörd bir yana.

Görəcəyem doğma şəhər  
Yenə bürünübdü gülə.  
Oynar bahar buludları  
Axır çayın üstü ilə...

## MƏN BİLİRƏM

Mən bilirəm, neyləsəm  
Qiş fəsl olmaz daha –  
Qar yağan yerlər döner  
Bir anda yaşılığa.

Yaşıl şüşə dalından  
Baxsan bir gün dünyaya,  
Görərsən ağ qış necə  
Çevrilir yaşıl yaya...

## GÖY GURULTUSU

Buludlar hey sıxlığı,  
Guruldayır göy üzü.  
Qəfil qarənlıqlaşır,  
Tufan sovurur tozu.

Yamyasıl bağçalarda  
Külək yixır gülləri.  
Açıq qapı-bacanı  
Onun güclü əlləri.

Bacılar tez yüyürür  
Andreyin yanına.  
Anamız evde yoxdu –  
Hayan olurlar ona.

Ağaclar tir-tir əsir,  
Sanki göydə yanğın var.

Bacılar baxır birdən  
Körpə qorxub ağlayar.

Amma eksinə onu  
Möhkəm yuxu tutubdur.  
Bir qolunu beləkdən  
Çıxarıb... ve yatıbdır...

## SIĞIRÇINLAR UÇUB GƏLDİ

Budağına quş evciyi  
Bağlayıbdır uşaqlar –  
Bu ağacın gözlədiyi  
Şirin-şəker qonaq var.

Seliqəylə bu evciyin  
Rəngleyiblər damını –  
Siğircinlər köçə bura,  
Sevindirər hamını.

Biz sehər tezdən durmuşuq,  
Biz nə vaxtdı gözləyirik.  
Qoymuruq həyat-bacaya –  
Pişikləri, izləyirik.

Biz quşlara el editik:  
– Köçün, bu evcikdə qalm.  
Biz sizinlə dost olarıq  
Siz də bizimlə dost olun...

Budur, quşlar uçub gəldi,  
Doluşdular budaqlara.  
Sevincdən dura bilmədik,  
Xorla çığırışdıq; – Ura!

Və bu iş də belə bitdi:  
Quşlar qorxub uçub getdi...

## MƏN DAHA BÖYÜMÜŞƏM

Mən oyuncaq oynatmırıam,  
Əlifbanı öyrənirəm.  
Gərək oyuncaqlarını  
Yığış Seryojaya verəm.

Tək özümdə saxlayacam,  
Taxta qab-qacaq dəstimi.  
Dovşan da gərəkdir mənə –  
Axsaq olsa da, pisdirmi?

Ayım yaman kirlənibdi,  
Qorxuram versəm, apara  
Ata çarpayı altına,  
Ya da vere uşaqlara...

Bəs bu parovozu necə? –  
Təkərsizmi bağışlayım?  
Bir də ki, axı mən özüm  
Arabir nəylə oynayım?

Mən oyuncaq oynatmırıam,  
Əlifbanı öyrənirəm.  
Amma gərək Seryojaya  
Çətin bir şey tapıb verəm...

## GÜZGÜDƏKİ

Güzgüyə baxmırıam, yox –  
Vacib işim çoxdu, çox!

Nə gözələm, nə də cirkin,  
Bir oğlanam mən adice.  
Ağzım, burnum yerindədi,  
Gözlerim qonur, sadəcə...

Vacib işim çoxdur deyə –  
Heç baxmırıam mən güzgüyə.  
Başına gelən bir işi  
Amma məcburam söyləyəm...

Bir qış günü uşaqlarla  
Xokkey oynadığım zaman  
Əlimdəki ağaç ilə  
Bir qarıya dəydim yaman.

Bütün nəslimi, kökümü –  
Qarı başladı söyməyə.  
O söyüdү, mən cavan verdim –  
Durdum bu nəslİ öyməyə!

Söz-söze, kelmə-kəlməyə, –  
Yaman bozartdım üzümü!  
Qonşu güzgü aparırdı,  
Birdən mən gördüm özümü.

Gördüm ve çasdım bir anlıq  
Güzgüdeki gör kim idi –  
Ağız mənim, burun mənim,  
Di gəl yaman cirkin idi.

Başladım hər axşam, səhər,  
Mən də güzgüyə baxmağa –  
Hər dəfə bir cür gördündüm,  
Buna vərdiş etdim daha.

Bir gün şikəst bir pişiyi,  
Sığalladım ve yemlədim.  
Gəlib tez baxdım güzgüyə –  
Doğrudan da gözəl idim.

Gündə yüz yol dəyişirəm,  
Məsələn, lap bacım ilə  
Top üstündə didişirəm.

Tez də baxıram güzgüyə –  
Yenə ağız, burun həmən –  
Di gəl yaman çirkinəm mən!

Yox, güzgüler tekçə bizim  
Üzümüzü eks eləmir –  
İçimizdən keçənləri  
Üzümüzə “deyir” bir-bir...

## DƏRSƏ GEDƏRKƏN

Nikita dərsə telesir,  
Gedir tez-tez, yeyin-yeyin.  
Qəfil onu diksindirir  
Mıriltısı bir köpəyin.

Yox! Nikita qorxaq deyil!  
Əsmə tutur Tanyuşanı.  
– Oy, qorxuram! – qışqırır o,  
Tökür gözünün yaşını.

Nikita yetişir dada,  
Qovlayır o, azğın iti.  
– Arxayıń get! – deyir qızı, –  
Mən burdayam, qorxma qəti!

Tanyuşa “Çox sağ ol!” – deyir,  
Alqışlayır o, qorxmazı.  
O isə bir məqam gəzir –  
Bir də xilas etsin qızı.

– İşdi, bax, azsan meşədə,  
Aqlama, sıxma gözünü –  
Bil ki, sənə hamidən tez  
Yetirəcəm mən özümü!

– Yox! Meşəyə tək getmərəm!  
Getsəm qızlarla gedərəm –  
Qorxuram, axı itərem!..

– İstəyirsən, ləp çayda bat, –  
Qoymaram heç boğulmağa.  
Atılıb gur dalgalara  
Çıxdararam tez qırğı!

– Niyə batmaşıyam ki mən?  
Tanya incidi deyəsən...

O duymadı Nikitanı –  
Her an qəhrəman olmağa  
Hazır olan bu oğlanı.  
Nikitasa xəyallarda  
Xilas edərkən bu qızı  
Qalib gəlir şire, divə...  
Və bir də gördü ki, aha,  
Gelib çatıblar məktəbe...

## DİRİLƏN ŞAH

Ağaclar yaşillaşıb,  
Gözəlləşibdir hər yan.  
Ən uca ağcaqayın  
Dayanıbdı lüt-üryan.

Ötən yaydan soyunub  
Yaşıl donu bu ağaç.  
Dayanıbdı ruh kimi,  
Dərdinə yoxdu əlac.

Hamı razılaşıb ki,  
Pisdir bu işin sonu.  
Bir mişar soraqlayıb  
Kəsmək gərəkdir onu.

Günəşli bir səhərdə  
Qonşumuz yaşılı kişi.  
Əlinde iti mişar  
Yığdı tanış-bilişi.

Baxdı ağcaqayına  
Dedi: – Neyləyək indi,  
Səni şaxta korlayıb –  
Bu sənin taleyindi.

Hələ mişarlamağa  
Gərək tələsmeyək,  
Sən  
Günəşin nurun içib  
Bəlkə dırılıcəksən?!

Sonra da qonşulara  
Dedi o müdrik qoca:  
– Kim qıyar bir şah kimi  
Dayanmış bu ağaca?!

Razılaşdı adamlar:  
– Bəlkə elə doğrudan  
Gerək deyil heç mişar?  
Bəlkə istilər düşüb  
Oyadacaqlar onu,  
Ayaqüstü ölümün  
Yetişəcekdir sonu?

Ağaclar arasında  
Başında yamyaşıl tac –  
Davam edir şahlığı  
Yenə bu ağaç...

## KEÇİDƏN XEYİR GÜDƏN

Volodya bahar uzunu  
Düşünürdü: “Nə olaydı,  
Bostandakı alaqları  
Kaş ki keçimiz yolaydı...”

Deyirdi, keçi dırmaşın  
Bostanda isteyir hara –

Təki yesin alaqları,  
Toxunmasın noxudlara.

Nə xeyri var, boş-boş gəzir  
Üzüme də çep-çep baxır.  
O alağa gedə bilər  
Mənim əvəzimə axı!..

## HƏR KƏSİN KÖNLÜNDƏKİ

Qocalar axşamacan  
Oturur kölgelikdə.  
Deyirler ara-sıra:  
– Bu uşaqlar yorulmur,  
Qaçmaqdan ora-bura.

Bir oğlansa bağçada  
Qaçaraqda dostuna:  
– Bir onlara bax, – deyir,  
Bunca oturmaq, – deyir, –  
Necə mümkünür görən?  
Beş dəqiqədən artıq  
Otursam – olərəm mən!..

## BOŞ OTAQDA

Açdım açarla qapımı,  
Və durdum boş otaqda.  
Yox mən kəderlənmirəm –  
Düşünürəm bu haqda.

Sağ olsun qoy bu açar!  
Nə istəsəm edirəm –  
Budur, bax mən tənhayam,  
Tekəm, tek otaqdayam.  
Sağ olsun qoy bu açar!

Açıram radionu.  
Bütün səslərdən,  
Mənim gurdur səsimin tonu.

Bizimkiler işdədir  
Axşam saat beşəcən.  
Özüməm bu evdə “şah” –  
Qışqırıb-bağırsam da,  
Fit çalıb çığırsam da,  
Kim məni qınayacaq?

Sağ olsun qoy bu açar!  
Amma nəsə susmuşam...  
Elə bil ki dünyada  
Mən hər şeyden bezmişəm...  
Budur, bax mən tənhayam,  
Yalqız bir otaqdayam...

### TƏNBƏL MİTYAY

Zəngli saatlar səslənir:  
“Oyan, Mityay, bəsdi yatdın!”  
O, körpətək xoruldayır,  
Budur, saat ona çatdı.

Mityay bir azdan duracaq,  
Şirin-şirin yatır hələ.  
Oyanıb yenə deyəcək:  
– Ayıb olsun mən tənbəl!

Uşaqlar dərs hazırlayırlar,  
Mənsə onacan yatıram!  
Bu gedişlə heç nə... heç nə,  
Gözgörəsi mən batıram!

Amma təzədən əsnəyir,  
Gedir təzədən yuxuya.  
Özünütənqidi sevir,  
Belədir bax bizim Mityay.

### YARLIQ

Bic-bic qıydı gözünü,  
Bu girdəsifət oğlan:  
– Yaman kütəm, deyirlər,  
Deyirlər, kütəm yaman!

Doğrudan da beləsə,  
Gicəm dərsə tələsəm?

– Altı yüzü otuza,  
gəl vur! .  
Tutuldu dilim...  
– Petrov, sən təmiz kütsən, –  
dedi mənə müəllim.

Gülüşmə qopdu yenə  
“Kütsən” – dedilər mənə.

Bu söz yapışqan kimi  
Yapışdı adıma.  
“Salam, a küt!” – deyəndə,  
Yox, xoş gəlmir adama.

Bu nə söz? Bu nə addır?  
Anam da narahatdır...

Gəlsinlər bizim həyətə –  
Onda görərlər bu “küütü”.  
Nə desəm onu eləyir  
Həyət uşaqları bütün.

Məktəbdəsə kütəm guya  
Bozartmışam da üzümü.  
Eh, nə deyirlər, desinlər, –  
Boğmayacam ki, özümü!..

## KÖPƏK

Səhərdən hey ağır-agır  
Qoca it uzanıb baxır.

Daha hürmür hər yetənə  
Bu şirə oxşayan kürən.  
Baxır qırpmadan gözünü,  
Baxır yalqız dolaşaya  
O nə fikirləşir görən?

Dolaşasa küt quş deyil –  
Dənlənir arın-axayın.  
Qoca itin yal qabından  
Yemlənir arın-axayın.

– Sən nə susub dayanmışan? –  
Kimse qışqırır köpəye.  
O isə eşitmır sanki –  
Davam eləyir mürgüyə.

Yatır, girir yuxusuna  
Ömrünün kiçik çağları –  
Və görür ki, hamı ona  
acıqlanır:  
“– Besdi, barı,  
az hür daha,  
Az qorxuz dolaşaları!”

## BAĞ EVİNDƏ SÖNDÜ İŞIQ

Baş evində söndü işiq –  
Bizsə işin tərsliyindən  
Şam almağı unutmuşuq.

Birtehər elhavasına  
Keçdik stol arxasına.

Atam başladı söhbətə –  
Uzaq dava illərindən,  
Soyuq zülmət gecələrdən,  
Ve kimsəsiz küçələrdən,  
Danışdı hey asta-asta.

Anamsa dedi ki: bəsdi,  
Sonra, səhər söyləyərsən,  
Xatirənin ardını sən.

Mən dərhal anladım onu,  
Kəsir söhbəti yarıda –  
**Anam**  
Düşünür qorxaram,  
Nigarandı mən sarıdan.

Mənse davarı görmüşəm,  
Ekranlarda neçə dəfə.  
Hələ canlı veteran da,  
Gəlmışdı bizim sinifə.

Anam məni pis tanıyır  
Mənse davarı yaxşıca...

Atam yeni söhbəti  
Ele Qafqaz dağlarından  
Tezə başladığı zaman  
Kimse yandırır işığı...  
Anam sevinir: Ura! –  
Yatmaq vaxtıdır uşağın...

## MƏN BİR ŞÜŞƏ QIRMIŞAM

Həyatda getirmir daha mənimki,  
Bir vaxt bir şüşəni qırmişam çünkü...

Gün düşüb üstünə parıldadırdı,  
Bərəq vurub yanındı ele bil şüşə.

Bilmədim, qəfildən atdım topumu,  
Sındırdım... o vaxtdan düşmüşəm işə!

Elə o zamandan qarabaqara,  
Elə bil izləyir kim işə məni.  
Həyətə düşürəm, sanki arxadan  
Deyirlər: "Gözlə ha, qırma şüşəni!"

Vaxt ötüb, deyişib çox şey həyatda,  
Görəsən o şüşə çıxmazmı yaddan?

Hardasa dayanıb mən bir ah çeksem,  
O an peydə olur elə bil kimse:  
– Nədir, yoxsa yene top vurmusam?  
Söylə, yenə şüşə sindirmışam?

Heyatda getirmir daha mənimki,  
Bir vaxt bir şüşəni qırmişam çünkü...

Qarşıma çıxbıdı dünən həyətdə,  
Fikirli-fikirli gəzən qonşu qız.  
Hörmətim var ona, yaxşı qızdır o,  
Amma ki, nədənsə dolaşır yalqız.

Dedim yaxınlaşım, bir söhbət edim,  
O işə dərindən bir nefəs aldı.  
Özü yaxınımı geldi... Və o da  
Hərnən o şüşəni yadına saldı.

Heyatda getirmir daha mənimki,  
Bir vaxt bir şüşəni qırmişam çünkü...

Yaşım iki yüze çatsa haçansa,  
Başıma yiğışsa nəvə-nəticəm,  
Yəqin ki, onlar da soruşaqlar:  
– Baba, söyle görək, sən o vaxt necə  
qırdın o şüşəni? Mənse sakitcə  
Dərindən ah çekib ve susacağam...  
Heyatda getirmir daha mənimki,  
Bir vaxt bir şüşəni qırmişam çünkü...

## KÜSÜ

Adamlar sakitcə gedir,  
Sakit axır keçir çaylar.  
Biz Lyuda Petrovnaya  
Küsülüyük.  
Ötüssə də illər, aylar...

Mən sakitcə deməliydim,  
Sən haqsızsan filan işdə.  
Amma sözü sözə qoşdum,  
Dedim ağızma geləni –  
Nahaq yerə əsib-coşdum.

İndi gezirom bağçanı,  
Fikirdən üzgündü canım.  
Qinayıram hey özümü,  
Göresən axı geriyə  
Necə götürüm sözümüz?

Adamlar sakitcə gedir,  
Sakit axıb keçir çaylar.  
Biz Lyuda Petrovnaya  
Eh, hələ də küsülüyük,  
Ötüssə də illər, aylar...

## LYALEÇKA

Bilirsizmi, Lyaleçkada  
Düz bir qucaqdı pal-paltar.  
Deyir: – Ağ donu geymirəm,  
Məgər onun ütüsü var?

Sarını da bəyənmir o,  
– Əzik-üzükdü, – söyleyir, –  
Mən ki, sinifdə başçıyam,  
Başçılar belə don geyir?

Çetinlikle xəstə nənə  
Alıր əline ütünü,  
Onun nə ki paltarı var  
Ütüləyir bütün günü.

Bu qız, – qoy deyim, – yeridir,  
Lap hazırın naziridir!

### ÇIXIŞIN “GÜCÜ”

Səhər tezdən dardu Borya,  
Dedi: “uşaqlar olsa cəm,  
Mən onların qarşısında,  
Yaxşı bir çıxış edəcəm.

Axi artıq qar eriyir.  
Tumurcuqlanır ağaclar,  
Tezliklə quşlar geləcek,  
Uçub geləcək harda var.

Uşaqlara deyəm gərək,  
Quşlara evcik düzəldək”.

Hazırlaşırdı ürekdən  
Çıxış etsin yiğincaqda.  
Amma Boryanın bacısı  
Xəber tutunca bu haqda,  
Dedi: – Gərək çıxışını  
Sən bir dəftərə yazasan.  
Yaxşı olar cümlələri  
Çətin sözlərlə bəzəsən.

Çalış, bərbəzekli danış,  
Heyran olsun qoy dost-tanış.  
Qoy görsünler ağıllısan...

Bir dəftər götürdü Borya,  
Yazdı nitqini oraya.

Arıtladı boğazını  
Yığıncaqda  
ve başladı:  
– Bizim əsas vəzifəmi<sup>2</sup>,  
Hər bir köçəri quşladı.

Netice çıxaraq gərək  
Siğırçının gelişindən.  
Qarğalar – mühəsirəyə! –  
Belə təklif edirəm mən.

Borya quş evciyini də  
Bir tikinti adlandırdı.  
Meşəyə zona söylədi,  
Dostlarını usandırdı.

Ağır, qəлиз cümlələrə  
Ara vermedi, kəsmədi.  
O danışdı,  
Uşaqlarsa  
Şirin-şirin hey esnədi...

Belə saxta bir çıxışa  
Sanki etiraz etdilər.  
Evcik-zad düzəltmədilər –  
Uşaqlar çıxıb getdilər.

### MƏN XƏSTƏYƏM

Mən xəstəyəm – uzanmışam,  
Ah, bezmişəm, usanmışam.

Boğuluram yatan kimi,  
Çevrilirəm böyrü üstə.  
Dostlar da gəlmir yanına,  
Demirlər xəstəyəm, xəstə.

Xəstəyəm mən, uzanmışam,  
Bezmişəm mən, usanmışam.

Hanı mənim yoldaşlarım?  
Yayı necə keçirirlər?  
Mənsiz futbol meydanında  
Necə göstərirlər hüner?

Xəstəyəm mən, uzanmışam,  
Bezmişəm mən, usanmışam.

Gözləyirəm, evvel-axır,  
Nə vaxt qapılar açılar?  
Altı nəfər (lap beş olsun)  
Dolar evə balacalar?

Sakitlikdi di gel evdə...  
Yol çəkir yorğun gözlerim.  
Budur, gəlirlər yanına,  
Beş nəfər məhle qızları.

Cərgə ilə otururlar,  
Çarpayımin etrafında:  
– Bəsdi, – deyirlər, – dur, daha,  
Dəyişirəm bircə anda.  
  
– Mahni bilirsən? Yoxsa, yox?  
Bəlkə, nəqarət deyəsən?  
Deyirəm: – Yaxşı, başlayaq...  
Ah, dirilirəm, deyəsən!

İncə səsli, gur höرükli,  
Tanya məni dile tutur:  
– Səninçün şirə almışıq,  
Bir şüshedir, ala, götür.

Qeribedir! Bu gün bize,  
Qızlar gəlib, oğlanlar yox.  
Bir zamanlar incitmişəm,  
İncitmişəm onları çox.

Xəstəyəm, hey uzanıram,  
Uzanmaqdan usanıram...  
Xor oxuduq indi bir az,  
Özümü babat sanıram.

## LİMON

Pəncərə dalında qış,  
Küçələrdə şaxta, qar.  
Evimizdə yamyasıl  
Bir limon ağacı var.

Biz onu bəsleyirik,  
Əzizləyirik onu.  
Deyirik qoy solmasın,  
Heç zaman yaşıl donu.

Silirik yarpaqları,  
Yarpaqlar yaşıl, sulu...  
Nəhayət bu ağacın,  
Yetişdi ilk məhsulu.

Bizə qonaq gəlmİŞdi,  
Bu yaxında tankçılar.  
Dərib verdik limonları,  
Çox razi qaldı onlar.

## LYUBA

Hörüyündə güllü banti,  
Əynində mavi yubkası.  
Kim tanımir ki, Lyubanı,  
Hamı tanrıyır bu qızı.

Elə ki bir bayram olur,  
Bütün qızlar rəqsə çıxır.  
Lyuba elə rəqs edir ki,  
Hamıancaq ona baxır!

Hərləndikcə, firlandıqca,  
Bu qız çiçək kimi əsir.  
Heyran-heyran baxır hamı,  
Hamının gülür çöhrəsi.

Amma ki, getsən onlara,  
Sən bu qızı tanımadısan.  
Eh, deyirəm adamları:  
Tanımaq heç deyil asan.

Tökəcək qaş-qabağımı,  
Dayanacaq astanada.  
— Dərslərim başımdan aşır,  
İşim var, — deyəcək, ya da.

Tramvayda gedəndə o,  
Heç zaman bilet almayırlar.  
Hamını dırsekleyir hey,  
Heç kimi saya salmayırlar.

Deyir ki, of, of, bu nədi,  
Bu nə cüre tünlükdü, ah...  
Qarı nənə, bax bu yerdə  
Oturmaliyken bir uşaq,  
Siz niyə oturmusunuz?  
Durğuzur o, böyükleri,  
Özü tutur həmən yeri...

Höründə güllü bantı,  
Əynində mavi yubkası.  
Bax belədir bizim Lyuba,  
Varmı bu cür bir başqası?!

Adları zərif olsa da,  
Özləri zərif olsa da,  
Qoy etiraf edək, dostlar,  
Belə kobud qızlar da var.

## DÜŞÜN, DÜŞÜN...

Vova çox qəribədir,  
Qaş-qabaq tökür hər gün.  
Öz-özünə deyir ki,  
“Düşün Vova, bir düşün!”

Gah çıxır o çardağa,  
Gah da yürüür bağaya.  
Bir künçə çəkilərək,  
Yenə deyir özünə:  
“Vova, düşünmək gərək!”

Sanır düşünsə çoxlu,  
Yəqin böyüyər ağlı...

Beş yaşlı Marusyasa,  
Soruşur hey Vovadan:  
— De, qoy yadında qalsın,  
Neyləyim ki, menim də  
Ağlım ağılli olsun?

## TƏNHALIQ

Yox! Çıxıb gedəcəm mən həmişəlik!  
Çünkü gah atamı cana yiğiram –  
Tuturam bir ucdan sorğu-suala.  
Gah da yeməyimi yemirəm qəsdən,  
Məndən incik düşür hamı az qala...

Yox! Çıxıb gedəcəm mən həmişəlik!  
Gedib meşələrdə tek yaşayacam...

Yaxşıdır yaşamaq tənha komada,  
Eve dönmək belə istəmir adam.  
Mənim tənhalığa meyl etmeyimə  
Həmişə hörmətlə yanaşır atam.  
Meşədə sakit bir göl də tapacam,  
Yaşılıq içində gizlenmiş bir göl...

Axşam qurbağalar quruldaşanda,  
Gel onda qızışan söhbəti bir gör...

Quşların səsini dinləyecəyəm,  
Hər səhər gəzirkən tənha meşəni.  
Amma futbolçuyam, neyləyecəyəm,  
Kimlə oynayacam yalqız düşəli?

Yaxşıdı yaşamaq tənha komada,  
Amma ki içində nəsə sizləyar...  
Hamidən ötəri həsəd çəkərəm,  
Meşədə hamiya koma tikərəm!

Xəbər yollayaram dosta-tanışa,  
Hərəyə bir koma bağışlayaram –  
Mektub göndərərəm, dəvət edərəm,  
Anama, atama bağışlayaram...

Yazacam bir gəlin bu tənhalığa,  
Görün nə gözəldi siz bu meşəlik...  
Köçünüz yanına siz həmişəlik!

## BİZİM QANADLAR ALTDA

Elə ki kendimizdə  
Dan söküür,  
Sübə açılır –  
Quşların ucalan səsi,  
Şerimdə haray salır.

Hansı yana üz çevirsən,  
Qulaq batır quş səsindən.

Az qala lap hər misrada  
Kürt toyuqlar qaqqıldayırlar:  
– Tək-tək gəzən cücələrə  
Təhlükəliyi çöl-bayır!..

Qazlarınsa qa-qa səsi  
Misralarda serbest gəzir.  
Bax, bu da mercan xoruzu,  
Çıxbı bir şeirin damına,  
Güt verir səhər banına:  
Quqqulu-qu-u! Quqqulu-qu-u!

Hind toyuğu böyük quşdu,  
Misraya yerləşə bilmir.  
Beytləri pillə-pillə  
Qalxa bilmir, düşə bilmir.

Göy sularda qayıqlartək  
Üzür ördək donanması.  
Üzüb şerə girən kimi,  
Dilotu yeyir hamısı –  
Başlayırlar qıqqa-qıqa...  
Belədir bizim kənd yeri –  
Elə ki səhər açılır.  
Şəsli-küylü bütün quşlar,  
Şerimdə haray salır...

## TƏNBƏL FEDOT BARƏDƏ

Tənbəl Fedot haqda bize  
Söhbət eləmişdi kimse.  
Bütün günü daldalanır,  
Çətir altında uzanır.

Bostanda iş başdan aşır,  
Onunsa deyil vecinə.  
Həvəsim yoxdu! – söyləyir, –  
Mən, sonra gələrəm, – deyir.  
İnanmaq olarmı ona?  
Onun birçə qayğısı var,  
Girir çətirin altına –

Gözlərini dikir göye,  
Bütün günü mürgü döyür,  
Tənbəl əsnəyə-əsnəyə.

Biz sözlaşdik uşaqlarla  
Fedotu bir sancaq gərək.  
Atsın tənbəlliyyin daşın,  
Qoy görsün nədir işləmək.

Bir neçə gün açıladıq,  
Bir neçə gün sancıq onu.  
Bizim bu "qayğıkeşliyin"  
Yaxşılıqla bitdi sonu.

Bir gün alaq eləyirdi,  
Bostanda bizim dəstəmiz.  
Uşaqlara su daşışan  
Gördük tənbəl Fedotu biz.  
İnanmadıq gözümüzə –  
Bu odur, yoxsa o deyil?

Tənbəllikdən əsər yoxdu,  
Deyişib Fedot deyilən.  
Özü gülüb deyir: – Mənəm,  
Mənse həmən mən deyiləm!..

### KOBUD AYI BALASI

Güclüdü ana ayı,  
Meşədə yoxdu tayı.  
Var bir dəcəl balası  
Ciyərinin parası...

Ana uzanır, yatır  
Bir ağac kölgəsində.  
Bala da böyründədir,  
Uzaq getmir gözündən.

Yumalanıb yıxılsa,  
Ana deyir: – Can bala!  
Sənin kimi ağıllı  
Dünyada varmı ola?

Bala ayı kobuddu,  
Heç nə qanmaq istəmir.  
Çirkli pəncələrile  
Bal yalayır, bəs demir!

Ana ayı danlayır  
Balasını hər dəfə.  
Bala ayısa bali  
Hey yaxır hər tərefə.

Əziyyət çəkir ana  
Qulluq eləyir ona.  
Üz-gözünü yalayır,  
Dililə sığallayır.

Hər yerdə donquldayır,  
Heç kimi salmır saya.  
Böyükler danışanda,  
Gəlib girir araya.

O evə teləsəndə,  
Yaşlılara yol vermir.  
Özündən böyükleri,  
Dindirmir, guya görmür.

İtib-batmışdı dünən  
Anasının gözündən.  
O evə qayıdanda,  
Üst-başı batmış idi.

Anasına dedi ki,  
Çalada yatmış idi.

Həm onu qınayır,  
Yaman kobuddu deyir.  
Gecə də donquldayır,  
Yatmaq nədi bilməyir.

Tərbiyəsi zəifdi,  
O, həyatda bişməyib.  
O gün qonaq gedəndə  
Ev yiyəsin dişləyib.

Hele qonşu uşağın,  
İtələyib nahaqdan  
Yixıb uca budaqdan!...

Açığından anası  
Üç gündü yata bilmir.  
Özün ovuda bilmir:  
— Lazımlıca vermədim,  
Nəsihəti, öyüdü,  
Uşağım pis böyüdü.

Ana ayı yamanca,  
Düşmüş idi təşvişə.  
Uşağın atasını  
İstədi qoşsun işə:

— Pozulmuş bizim çocuq,  
Quş yuvası dağıdır,  
Dalaşır kolluqlarda,  
Meşəyə göz dağıdır.

Atası nərildədi:  
— Neyləyim ki, mən axı?  
Adətən tərbiyəye  
Ana ayılar baxır.  
Vaxtı yelə vermisən,  
İndi sənə çətindi.  
Öz əcrində, çək indi.

İş o yerə çatdı ki,  
Qan düşmüştü az qala –  
Öz doğma atasına  
Pəncə qaldırdı bala!

Ata qəzəblənərək,  
Bir-iki çəkdi ona.  
Tez özünü araya  
Atdı əzabkeş ana!

Dedi ki: — Yox! Qoymaram,  
İçirmi dərd doğrayır.  
Uşaqlar böyüyəndə,  
Mənim qəlbim ağrıyır!..

Bu bəxtsiz ailədə,  
Ana döyür dizinə,  
Ata qaşını düyür –  
Kobud bala böyüyür!

Qulağına çatıb ki,  
Adamlar arasında  
Vardır belə uşaqlar. —  
Hətta həmən ayıdan  
Daha kobudları var...

## LOLITA

*Ispaniyada faşistlərlə mübarizə aparmış  
respublika döyüşçülərinin uşaqlarına — İspan  
oğullarına və qızlarına hasr olunur*

Lolita, on yaşındasan,  
Sənsən hər bir dərdə dözen –  
Gece atışmalarına,  
Həyəcan sıqnallarına,  
Öz boş qalmış evinizə...

Sən hər səhər darvazanın  
Yanında tək-tənha durar;  
Gözləyərsən –  
birdən atan qayıdar,  
birdən dava qurtarar.

Yox, yenə də yanğındır! Yanır evlər.  
Başın üstdən ucuşur hey mərmilər!  
Sən nə çekinir, nə qorxursan –  
Uşaqları başına yiğib  
Bombaların açıldığı çalalara baxırsan.

Bir dəstə əsgər keçir,  
Ürəyin başlayır çırpinmağa –  
Bir tanış döyüşçüyə  
Qışqırırsan: “Manolo, vaxtın xeyir!  
Atama deyərsən sağam!”

### MƏN SƏNİN LƏYƏM

Pəncərə bağlıdır. Uyumaq olar,  
Cəfələr vurulub. Bağlıdır qapı.  
Evdə Anitadır hamidən böyük –  
yaşı səkkizse də – çoxdur əzabi.  
– Ay da söndü göydə, görünmür daha,  
Anita söyləyir öz qardaşına:  
– Faşist təyyarəsi kölgələrinin  
İndi girəcəyik biz ağuşuna!

Sən qorxma, sən qorxna qaranlıqlardan,  
Sən də mənim kimi geyin zülməti.  
Döyüş başlayanda alma vecinə,  
Mən ki sənin ləyəm – sən qorxma qəti...

### “MAMİTA MİYA!”

Uşaqlar şəhəri tərk edib gedir –  
Şəhər – qaranlıqda, mühəsirədə...  
Aparır onları sonuncu qatar –  
Gedir Barselonadan Leningrada.

Ağlayır vaqonun pəncərəsindən  
Qaragöz Mariya batıbdı qəmə –  
Bircə kəlmə deyir: “Mamita miya!” –  
Mənasısa – “Anam mənim!”dır demə...

Malagidən olan oğlansa ona:  
– Ağlama! Bir dayan! Sakit ol! – deyir.  
Orda Leningrad uşaqları var,  
nəğmələr, bayraqlar bizi gözləyir.

Dostların evində yaşayacaqıq,  
Ordan anana da mektub yazarsan.  
Madridə – qələbə bayramına biz  
Birlikdə dönerik – buna hazırlısan?

Amma qırvımtelli Mariya baxır,  
Qaraca gözleri islaqdı, nəmdi.  
Bircə kəlmə deyir: “Mamita miya!” –  
Onun da mənası “Anam mənim!”di...

### ROBERTO

Roberto, sənin o uşaq səsində  
Necə də sərtlik var, necə də ağrı,  
Həmişə deyirsən səni aparaq  
Dəstəmiz gedəndə cəbhəyə doğru.

Mənə danışırsan indi, Roberto,  
Udduğun o acı göz yaşın haqda.  
Bu ağır davənin çətin günləri  
Ağır yaralanmış qardaşın haqda.

Torpağı direk tək göye qaldıran  
Leysan kimi yağan mərmilər haqda.  
Hərbi qospitalda sığınaq tapan  
Köməksiz, kimsesiz körpələr haqda.

Atandan həsrətle xəber gözləyən  
Ananın nisgilli gözü barədə.  
Heç də böyüklerden geri qalmayan,  
Sərrast atəş açan özün barədə...

Roberto, sənin o uşaq səsində  
Necə də sərtlik var, necə də ağrı.  
Həmişə deyirsən seni aparaq  
Dəstəmiz gedəndə cəbhəyə doğru...

## DƏNİZİN ÜSTÜ ULDUZLU

Dənizin üstü ulduzlu,  
Şəhərsə qaranlıqdı.  
Fernando dəstəsini  
Tezcə başına yiğdi.  
Bu qəfil toplantı  
nedir bayaqdan? –  
Faşist basqını var  
şəhərə dağdan.  
Dağlarda partladı  
yenə bir mərmi –  
Fernando dostlara  
bir söz deyərmi?

O deyir: – Dinləyin,  
Körpü dağılmış,  
Və kenddə bir faşist  
bölməsi qalmış.

Neçə ki, dağlarda  
dan sökülməyib,

Bizim fikrimizi  
düşmən bilməyib.

Qəfil silahlanıb  
hücumu keçək  
Azğın faşistləri  
yerində biçək.

Yenə uğuldadı  
dağlarda mərmi.  
Uşaqlar ciğirdə  
bir zəncir kimi...

Ulduzlar saymış  
Dənizin üstə  
Sonuncu hücumu  
Yollanır dəstə...

## YOLLAR BOYU, BULVAR BOYU

Bəmbeyaz qar işığı  
büryübdü dağları.  
Amma aşağılarda  
Yay bürküsü indədi  
Sofiyanın bağları.

Qarlı Balkanlar boyunca  
Akasiya çiçekleri ağarır.  
Hamı burdakı qızları  
Lilyana, Çvetana çağırır.

İki körpə bolqar qızı –  
Çvetana, Lilyana  
Bir Sofiya parkında  
Çarx süründü yan-yana.

Diyirlən, ey sarı çarxım! –  
Oxuyurdu Çvetana.

İsteyirəm sən çatsan  
Ölkələrə, cahana.

Yollar boyu, bulvar boyu,  
Yer küresi boyunca  
Diyirlən yol aça-aça.

Qoşuldu rəfiqəsinə  
O biri qızçıqaz da –  
Oxudular bir ağızzan:  
Diyirlən, ey sarı çarxım,  
Günəş kimi parla sən!  
Hara çatsan, oranı  
boya parlaq nura sən!

Yollar boyu, bulvar boyu,  
Yer küresi boyunca  
Diyirlən, yol aça-aça.

Sən bütün planeti,  
Gəz, ey çarx, diyar-diyar.  
Səni xoş arzularla  
Yola salır uşaqlar.

Yollar boyu, bulvar boyu,  
Yer küresi boyunca...

## PARİSDƏ BAHAR

Paris günəşlidir,  
küçələr isti.  
Bərəq vurur lap Zəfər  
Tağının üstü.

Parisde istidir,  
Bərk isti vardır;

Bir ana təntimiş  
körpəni dartır:  
– Di yeri görək!..

Bir yandan da yollar,  
maşınlara bax...  
Ele bil istidən  
yorğun olaraq  
onlar da aramla  
tərpenir, gedir.  
Sanki avtobuslar  
tənbelleşibdir...

Ve birdən  
gündüzün günorta çağı  
Günəşli göylərdə  
İldirim çaxır.  
Necə leysan tökür,  
gör necə leysan!  
Sel-suya qərq olur  
bir anda hər yan.

Yüzlərlə parisli  
bir an içində  
Açıq çətirini  
leysan içində.  
Bir ana qışqırı  
öz körpəsinə:  
– Bir dayan! Teləsmə!  
Çətir verəcəyəm  
mən indi sənə!

– Çətiri böyükler  
götürsün, ana!  
Mənə neyleyecək  
bu leysan axı? –  
Atılır o uşaq

su şırnağına,  
Ele bil dünyanı  
verirler ona.

...Leysansa tökülür  
hey dayanmadan.  
Dinir gölməçədə  
iri damcılar.  
Gülləmiş şabalıd ağaclarının  
islaq görkəmində  
bir tentənə var.

### MADLEN

Bu fransız məktəblinin  
adına Madlen deyirlər –  
bir cüt mirvari sırgalı,  
corabı dizine qədər.  
Gedir, gedir küçə ilə,  
heç yana boylanmayırla o.  
On bir yaşılı bir gözəldi,  
öz yolundan dönmeyir o.

Soruşuram: – Deyarsənmi,  
“Opera” meydanı hanı?  
– Yəqin ki, siz turistsiniz,  
böyük məmənuniyyətlə, xanum;  
Bax, burdan düpbədüz gedin,  
Gedin, yaxındı, çox yaxın.  
Bağışlayın, işim çoxdu,  
yoxsa sizin tək qonağı  
birbaş aparardım ora...

Sonra, qəfildən soruşur:  
– Yəqin Moskvadansınız?  
Bəlkə də kosmosda olmuş  
bir adamsınız!

### ALMANİYADA

Almaniyada bir adət var;  
Şəhərlərdə yaşayınlar,  
Bazar günləri hərdən,  
quş səsləri dinləməyə  
axışırlar şəhərdən.

Ya maşınla, ya piyada,  
Unutmurlar bu verdişi.  
Budur, gedir nəvəsilə  
Motosiklda bir kişi.

Başlarında gen şlyapa,  
Addumlayır balıqçılar.  
Yanlarında mavi gözlü,  
Beyaz saçlı oğlan da var.

Telesir yolda nənələr  
Çiyinlerində xurcunu.  
Heç kimdən qalmırlar geri,  
Darixmırlar yol uzunu.  
Keçir seyyahlar birbəbir,  
Yollar burulur lent kimi.  
Teləbələr topla gəlir –  
Gelibdir futbolun dəmi...

Uşaqlar qalxır dağlara,  
Bəzisi meşədən keçir...  
O gün qürub çağınacan  
şəhər sessizliyi içir...

### FLORENSİYADA KÜLƏK

Küləklidi, küləklidi;  
Florensiya küləklidi.  
Evvanda dəsmal yelləyir  
uzaqlara külək indi...

Küçələrdən ucadadır  
İplərdəki mələfələr.  
Birden küləkden köprüyüb  
qanadlanıb uça bilər.

Ucaboy bir məktəblidir  
Canni – bizim bələdçimiz.  
Hay-küyle nəsə söyləyir,  
Küləkdən eşitmırıq biz.

O, şəhərlə fəxr eləyir –  
Qəsr var, qüllə var burda.  
Herdən:  
– Necədir, sinyora? –  
məğrur-məğnur soruşur da.

Çətindi tərcüməçisiz,  
Çox şey anlaşılmır nəsə...  
Külek çırçıq qanadını  
yorulmadan üzümüzə...

## Uşaq dilindən tərcümələr



## BİRİNCİ HİSSƏ

Men çoxdan uşaq şeirləri toplayıram. Əvvəlcə onları olduğum ölkələrdən sadəcə özüm üçün toplayıb getirdim. Sonra fikirləşdim: yəqin, bizim uşaqlar da Yer kürəsinin müxtəlif guşələrində yaşayan yaşıdlarının – “balaca şairlər”in neden yazdıqlarını bilmək isteyirlər.

Men zarafatla kiçik müəllifləri “balaca şairlər” adlandırıram. Budur, indi onların şeirləri bu kitabdadır. Bunlar tərcümələrdimi? Yox, uşaqların şeirləridir, amma mənim tərəfimdən yazılib. Necə yeni? İndi özünüz başa düşərsiniz.

Əlbəttə, mən çox dil bilmirəm. Amma uşaq dilini bilirəm. Buna görə də sətri tərcümələrdə çalışıram uşaq həssiyatını tutam, dərk eləyəm və anlayam ki, onlar sülh, dostluq və insanlar haqqında nə fikirləşirlər.

“Balaca şairlər”i çox şeylər doğmalaşdırır. Çox vaxt onların hissələri, yaşıntıları, həyecanları deməyə qadir olduqlarından qat-qat zəngin, dərin və üstün olur. Ele buna görə də mən uşaqların demək itstådıklarını dəqiq verməkdən, aydın çatdırmaqdən ötrü şerin mənasını saxlayaraq yeni poetik formalara müraciət etmişəm. Görəsen, uşaq səmimiyyətini, paklığını qoruya bilmışəmmi? Yəqin ki, bilmışəm – axı mən uşaq şairiyəm.

Buradakı şeirlər müxtəlif ölkələrdəki uşaqların adından yazılmışdır. Mənə ele gelir ki, məhz bu cür “Uşaq dilindən tərcümələr” vahid birliyi təşkil edir.

\* \* \*

Helsinkidə olarkən fin oğlanlardan birinin atası mənə dedi:

– Siz uşaq şeirləri axtarırsınız? – dedi. Sonra əlavə etdi: – Bizim uşaqlar utancaq, qapalı olurlar – bu, şimal xarakteridir.

O, “Utancaq” deməkdə haqlı idi. Fin-rus məktəbinde beşinci sinif şagirdlərinə ünvanladığım “aranızda kimsə şeir yazır mı?” suallına utancaqlıqla, təşviş dolu sükütlə cavab verdilər. Nə bir kimsə elini qaldırdı, nə bir səs çıxdı. Təkcə bir qız müsbət cavab verdi və qızardı.

Bir neçə görüşdən sonra uşaqların təşvişi keçib getdi və belə məlum oldu ki, bir çox siniflərdə şairlər vardır.

Mən onlardan fin dilində yazılmış əlli yeddi şeir aldım. Həmin şeirləri uşaqlar özləri rus dilinə tərcümə etmişdilər. Mesələn, Nina Rintanenin şerinin sətri tərcüməsi: "Yaz geldi. Quşlar oxuya biler, günəş parlaya biler. Uşaqlar hem oynaya, həm də yazın gelişinə şeirlər yaza bilerlər. Axi bizdə əmin-amanlıq və sülhdür".

## YAZ

*9 yaşlı Nina Rintanenin adından*

Bize yaz geldi yene,  
Yəqin quşlar geri dönər!  
Baxdım hərərətölçənə:  
Biz yazı qarşılıyarıq,  
Sevinc ilə!

Atılarıq, düşərik,  
Biz oxuya bilerik.  
Dayan, mən oxuyum bir,  
Sənse cavab ver!

Bizimlə birlikdə dolur sinfə  
Nəğmələrimiz.  
Çünki Helsinki də tamam  
Barış içindəyik biz.

Atılarıq, düşərik,  
Biz oxuya bilerik.  
Dayan, mən oxuyum bir,  
Sənse cavab ver!

## ANA

*9 yaşlı Sivri Qustavsonun adından*

Mən anama söylədim:  
– Sən getmə uzaqlara!  
Göz yaşlarım tökülecek,  
Sən getsən hara...

Birdən qalın meşədə  
Qəfil düşərsən dara!  
Yaxşısı budur, getmə,  
Getmə sən uzaqlara...

## GÜNƏŞİN TUTULMASI

*10 yaşlı Anu Utraynenenin adından*

Yox, nəsə elə bil qayda pozuldu,  
İtlər də uladı nəsə bir anlıq.  
Gizlənpaç oynadı Günəş Yer ilə,  
Qəfil gündüz çağrı düsdü qaranlıq.  
Şərqə bax, qərbə bax, bax hər tərəfə,  
Bəs hardadı Günəş?!  
Danmı sökülür?  
Böyükər boyylanır Günəşi görməyə  
Di gəl uşaqlarsa elə hey gülür.

Tiina Lindstremin "Göyərçin" seri mənim xoşuma gəldi. Budur fin dilində yazılmış həmin şeirdən bir neçə misra sətri tərcümə: "...Beyaz göyərçinlər insanları davaya səsləyən dəmir dimdikli qara quşu tutdular. Beyaz quşlar, aferin size!.."

## GÖYƏRÇİN

*13 yaşlı Tiina Lindstremin adından*

Başlarını qaldırın  
İnsanlar gördü bir də  
Beyaz göyərçinlərdi;  
Hər tərəfdə, hər yerde.

Qanad səsləri ilə  
Şəhər tamam dolubdu.

Göyərçinlər hamiya  
Sülhü yada salıbdı.

Bəs hardan uçub geldi;  
Görəsən bu qara quş?  
Yolçuları səslədi:  
– Vuruş gərəkdi, vuruş!

Beyaz göyərçin ilə  
Dəmir dimdikli o quş,  
Sonsuz mavi göylərdə  
Bir-birilə tutuşmuş.

Ah, o beyaz göyərçin,  
O qanadlı qəhrəman,  
Kaş ki, qalib gəleydi!  
Hər yerdə və hər zaman!

Ey insanlar! Dayanın!  
Qan tökmeyin! Oyanın!

## SEVGİ

9 yaşlı Eyya Voutilaynenin adından

Ürəyinə sevgi dolar  
Bütün könlün xoşbəxt olar.  
Mənim dostum yaxşı bilir,  
Bu bir sevgidir – gelir...

## SEVGİ

9 yaşlı S.Taryinin adından

Sevgi bir tufan kimi,  
Gelir, bürüyür canı.  
Hetta yuxularda da  
Görürsen adaxını...

Yenə dörd misralıq sevgi şəri. (Bu misralar “Göyərçin” şerini yazmış Tiina Lindstremə məxsusdur.) Bilmirəm, bu şeri Fin dilindən Tiina özü çevirib, yoxsa dostları kömək edib, amma çox hissiyatlı və gözəldir. Buna görə də mən ona toxunmadım:

Sevgi elə hissdi ki,  
Bilir onu yaşayan –  
Keçmişdə belə bir şey  
Yaşanmayıb heç zaman...

Mən bilmək istərdim ki, görəsən Fin uşaqları onların adından yazdığım şeirləri necə qəbul ediblər. Belə fikirleşirəm ki, mən onların uşaq fikirlərini və hissələrini hardasa dərinləşdirməklə, inkişaf etdirməklə düzgün mövqə tuturam.

Bütün buntara onların öz münasibətləri necədir? Budur, mən yenidən Helsinkidəyəm. Yenidən şəhərətrafi fin-rus məktəbindəyəm. Burada uşaqlarla görüşməkçün mənə öz dərs saatlarını verən şəhər ovqatlı müəllimlərin çoxunu tanıyıram. Amma köhnə tanışlarım olan uşaqları dərhal tanımaq olmur. Onlar böyümiş və yetkinleşmişlər. Bununla belə, onların qapalı şimallı xarakterləri olduğu kimi qalmaqdadır. Onlar on gün ərzində mənə öz şeirlərini getirdilər. Bu dəfə onlar əlli yeddi deyil, seksən beş idi. Bununla uşaqlar sanki onların adından yazımaqda haqlı olduğumu təsdiq edirdilər.

Finlərin yetişməkdə olan yeni və “balaca şairlər”i nə haqda yazırdılar? Demək olar ki, hər şeirdə öz arzuları, bəzən tamamilə uşaq arzuları, bəzən də uşaqlıqdan çox-çox uzaq, müdrik hissələr, fikirlər vardı.

## ARZU

11 yaşlı Yan Troppun adından

Mən gonbul bir oğlanam,  
Mən kökəm ele!  
Dostlarım mənə bir gün  
Söylədi belə:  
– Oyuna yaramırsan,

yaramırsan, bəs  
Sənin ağırlığına  
Konkiler dözməz.

İndi fikir çəkirəm  
Deməyin: niyə?  
Neyləyim yaramıram  
Axı xokkeyə!

Yaramıram?  
Niyə bəs?  
Yeni gonbul olanlar  
Heç bir iş görə bilməz?  
Bəlkə boş şeydi bunlar...

Kaş ki, yiğə biləydik  
Bir yerə gonbulları  
Kimlər nəyi bacarır  
Üzə çıxayıdı bari.

Yaxşıları seçərək  
Komanda qurayıq biz.  
Mən özümse qapıda  
Dayanardım şübhəsiz!..

## HƏSRƏT

11 yaşlı Nanna Ekin adından

Kədəriyəm bu günlər,  
Külək, məni silkələ.  
Silkələ!  
Qoy yaxamdan  
Çıxsın həsrətin əli.  
Yaxam gəlməsin ələ!  
Qoy buludlar aparsın

Məni belədən-bele.  
Üzü günəşə doğru,  
Uzaqda qalsın həsrət,  
Uzaqda qalsın ağrı...

## EVDƏ

14 yaşlı Satu Virenin adından

Evdə hem istidi, hem işıqlıqdı,  
Küçədə aramsız yağışlar yağır.  
Pencərə öündə dayanıb evdə  
Adam leysanlara rahatca baxır.

Evdə bürkülərdən qorunmaq olur,  
Qurtulmaq da olur şaxtalı gündən.  
Yaxşı yer, doğma yer çəkir adamı –  
Eve də eləcə can atıram mən.

## MƏNİM PƏNCƏRƏMDƏ

12 yaşlı Miki Saverlaynenin adından

Yuxumun içindən duyuram necə –  
Pencərə dalında oyanır küçə:

Keçir maşınların  
rəngli sürüsü.  
Sixlaşır, ayrılır, gedir yoluyla  
hər birisi.

Adamlar tələsir bir-bir, –  
Kimisi avtobusa,  
Ya tramvaya minir.  
Mən küçəni görürem,

Bütöv, belədən-belə.  
Gedə-gedə yeyən kim,  
Öpüşürlər də hələ.

Hərə bir yük daşıyır;  
Birisı səbətdə tərəvəz almış,  
Birisı bağçaya uşaq aparır.  
Birisı iclaşa qaçır, tələsir,  
Küçə tələsənlər əlində əsir.

Bu səhər hər təref qaynardı necə,  
Bircə mən heç yana tələsməyəcəm.

Bir fikir ötüşür bu an başından:  
Böyükündə  
İmtina edəcəm maşından.

Mən tələsmek istəmirəm  
Avtobusa, tramvaya.  
İstəmirəm gedə-gedə yeməyi,  
yollarda öpüşməyi...

Hər yere gecikmədən  
Öz vaxtında yetəcəm.  
Sadəcə tezdən durub  
Ve piyada gedəcəm.

## MEŞƏ

9 yaşlı Ennyu Eryasdrinin adından

Meşə ilə gedəndə  
Sessiz-səmirsiz  
Yolda bir boz dovşana  
Rast ola bilərsiniz.  
Dovşan görəndə heç vaxt

Fıştıq çalmayın siz,  
Yoxsa qorxub qaçacaq.

Meşə ilə gedəndə  
Sessiz-səmirsiz.  
Sığın görə bilərsiz  
Gözəl, qənirsiz...  
Sizə tutsa üzünü  
Keçin hənirsiz.

Qorxutmayın quşları,  
Nəğmə desinlər teki.  
Taniyıram mən birini –  
O qədər gözəldi ki...

## FİKİR

10 yaşlı Susanna Kanervanın adından

İstəyirdim ki, yazam,  
Qələmin işi bitdi –  
Bütün səhər uzunu  
mən onu təmir etdim.

Amma nahaqdan –  
Başım ele qarışdı,  
fikirlər uçdu-qaçıdı.  
Qələm düzəldi, ancaq,  
Dəftər qaldı ağappaq.

## OTAĞIMDAKİ ŞƏKİL

10 yaşlı Yusani Yuseliusun adından

Adicə bir şəkildi,  
portretdi divarda –  
Üz-gözü qırış-qırış,

Sağları ağ bir insan.  
Heç bilmirəm mən onun  
Neyinə vurulmuşam.

Mən bu portret ilə  
Uşaqlıqdan tanışam.  
Nədənse bu şəkli  
Öz həmdəmim sanmışam.

Hərdən ele gəlir ki,  
O mehriban, kəderli  
Baxır mənim üzümə  
divardan sırlı-sırlı.  
Ele bil hərdən onu  
dindirdiyimi bilir.  
Mənim hər işarəmə  
gözüyle cavab verir.

Mən Afrikada olmamışam. Amma dostlarımından biri oradan qayıdanda Liberia uşaqlarının ingilis dilində şeirlərini gətirmişdi. Karolina Qononun şeirlərindəki heyvanlar məni təəccübəldəndirdi. Mən Afrika uşaqlarının şeirlərində timsahlar, balinalar, pələnglər, meymunlar haqda nəsə gözləyirdim. Bu belə də oldu. Amma 9 yaşlı afrikalı qız Karolina şeirlərində sadə çöl siyanları, dovşanları, tülküllər haqda bəhs edirdi. Şübhələnərək birbaşa "Heyvanlar aləmində" televiziya verilişi redaksiyasına zəng etdim. Vasili Mixayloviç Peşkovdan bir dəqiqəliyə Liberiyada bizi bu qədər yaxın olan heyvanların – tülkünün, dovşanın həqiqətən yaşayıb-yasamadığını aydınlaşdırmağı xahiş etdim. Vasili Mixayloviç cavab verdi:

– Qız hər şeyi düz yazib. Həmin heyvanlar orada yaşayırlar. Liberia çox zəngin və rəngarəngdir. Amma orada tülküllər bizim yerlərin tülküllerindən balaca olurlar...

İndi mən yaza bilərdim:

## YAŞIL TƏPƏLƏRDƏKİ QONŞULAR

9 yaşlı Karolina Qononun adından

Dostlar harda yaşayır? –  
O uca təpələrdə.  
Onlara yaşamaqcun  
nə qapı gərək deyil,  
nə pencərə, nə perde.  
Onlara günəş dolu  
bir təpəcik bəs edər.  
Qızıl günəş isidər...

Yaşıl aşırımları  
Qalxıram mən yuxarı.  
Burda dostlarım olur –  
Olur çöl siyanları.  
Hələ böceklerlə də  
Dostluq eləyirəm mən.  
Budur, tanış bir böcək,  
Ötüb indi keçəcək,  
– Hələ vizildayırsan? –  
Deyə soruşmağıma,  
– Bəli! – cavab verəcək.

Bezen tezdən gəlirəm,  
Çağırıb dovşanları,  
Xəbardarlıq edirəm –  
ayıldırıram onları:  
– Gündükde ovçular var,  
Marığa yatışıblar.  
Onlar gözləyir sizi,  
tutublar izinizil...

Yarım saat dolaşsam,  
Sakitlik çığı, bil ki,  
Çıxacaq yuvasından  
Qarşıma kürən tülkü.

Dostlarımın yanına –  
Qonşu təpəliklərə,  
Gedir yolun bir ucu.  
Gedəndə birinciyəm,  
Qayıdanda sonuncu...

## AFRİKA RƏQSİ

14 yaşlı Conson Uisnantın adından

Tamtamlardı çalınan,  
tamtamlardı çalınan,  
Rəqs edərek hərlənən,  
Meydan boyu dolanan  
Uşaqlardı, atalardı  
analardı həmişə...

Saxşaxların səsində  
Sanki sakit çay axır.  
Biz tamtamla oynayıraq,  
Rəqs edirik şidirgi...

Gurultulu ritmiyle  
tamtam sanki damışır.  
– Sən rəqs elə! – söyləyir  
O menimlə yarışır.

Tamtamlardı çalınan  
Çalınan tamtamlardı.  
Uşaqlardı rəqs edən,  
Atalar, analardı.  
Afrikalı qocalar  
hərlənirlər meydanda.  
Həzz alırlar tamtamdan.

Tamtamlardı çalınan  
Çalınan tamtamlardı.

Yox, deməyin xoşbəxt gün  
burda bitdi, qurtardı.

İndi sussa da tamtam,  
Könlümüz qulaq asır –  
arxamızca düşüb gəlir,  
Onun sırlı sədasi...

## İT VƏ TİMSAH

9 yaşlı Çarlzetta Murun adından

Cay qırağında bir it,  
Qaçırdı, yüyürdü.  
Birdən yolunun üstə  
İri bir kötük gördü.  
Dayandı, bərkdən-bərkdən  
Kötüyə sarı hürdü.  
Kötük qəfil yeridi –  
Aman! Kötük diridi!

O yaman qorxuludu,  
Yanaşmaq olmaz ona.  
Düz yolun ortasında  
Yatıbdi uzununa.

Sən demə bu tırsahdı  
Çıxbı sahildə yatmış.  
İtin qəfil hürməyi  
Onu dərhal oyatmış.  
Sulara qərq olaraq  
Üzüb getdi o timsah.

İtse sahildə vurdı  
Ora-bura özünü.  
Yəqin ki, axtarırdı,  
Yeni timsah izini.

Paris yaxnılığındaki Klamar rayonunda maraqlı bir uşaq kitabxanası var. Burada uşaqlar kitabxana bülletenini özləri yazaraq özləri də kiçik metbəə dezgahında çap edirlər. Bu jurnal ucuz olduğu üçün böyükler də onu heveslə alırlar. Jurnalın satışından eldə olunan gəlir kitabxananın yardım fonduna köçürürlür.

Bu jurnalın nömrələrindən birində 9 yaşlı Lorens, 12 yaşlı Veronika, 13 yaşlı Nadin, Erik və Frederik, 14 yaşlı Bruno və Jan İv özlərinə belə bir sualla müraciət etmişdilər: "İki mininci il haqqında biz nə fikirləşirik?" Onların cavablarından bəziləri mənim şeirlərim üçün mövzuya çevrildi. Şeirlərin qəhrəmanlarını isə kitabxananın divarları arasından Tyuilri bağına apardım.

## TYUILRİ BAĞINDA

Həmişə uşaqların  
yığışib oynadığı,  
Yaraşıqlı Parisin  
Gözəl Tyuilri bağlı.

Burda səhbət qızışır  
2000-ci il haqda.  
Hamı deyir fikrini,  
Kimsə qalmır qıraqda.

— Hər şey ucuzlaşacaq! —  
Söyledi bir qızçıqaz.  
Ucaboy yeniyetmə  
Onun bu sözlərinə  
Gülüməsdi də bir az.

Səhbət yaman qızışdır,  
2000-ci il haqda.  
Bir təyyarə göründü  
Göy üzündə uzaqdan.

— Sən bir dayan! — çığırdı  
ucaboy yeniyetmə.

Papağını yelləyib,  
Dedi ki, bir an getmə.

Sən mavi göylərdesən,  
Bəs neyəsin yer üzü?  
Sənin minlərlə bomban  
Dağıtmazmı Parisi?

O qədər çoxalıb ki,  
Bürüyübdü hər yeri,  
2000-ci il özü  
Vurub dağıdar yeri!

Bir qız rəfiqəsinə  
Yaxın oturdu bir az,  
Dedi: — Bilməliyik biz,  
Belə artsa bombalar —  
Olmayıacaqdır Paris!

Yox! Bize gərək deyil!  
Belə olsa gelməsin,  
Qoy 2000-ci il!

Mənim Bolqarıstan haqda ilk təəssüratlarımdan: məşə ilə gedirəm, yaxınlıqda uşaqlar nəğmə oxuyurlar. Səsleri cingiltili, ölçülübüçülidir. "Yəqin haradasa, yaxınlıqda pioner düşərgəsi var" — fikirleşdim. Talaya çıxdım. Nə görsem yaxşıdır? Burada, sadəcə olaraq bir neçə qız öz doğma diyarları haqda nəğmə oxuyurlar: "Ehey, Balkan, sən bizim vətənimizsən..." Onlar özlərindən xəbərsiz nəğmənin sözlerinə və havasına bütün qəblərini vermişdilər. Hər dəfə mən bolqar uşaqları ilə görüşdükdə bir daha onların şerin ahəngini, musiqisini necə gözəl duyduqlarının şahidi olurdum. Ritmi dəqiq hiss etmək onların öz şeirlərində də vardır. Belkə də buna görə mən Bolqarıstandan olan "balaca şairlər" in canlı poetik fikirlərini daha dərindən açıb göstərməyə xüsusi ehtiyac duyudum.

## RƏSSAM

*9 yaşlı Maqda Gurovanın adından*

Şəkil çəkəcəyəm mən!  
Şəkil çəkəcəyəm mən –  
boyaları yaxacam.  
Sonra çəkdiyim şəklə  
möcüze tek baxacam!

Mən nə çəkəcəm axı –  
Çəmən gülləri içrə  
Ayaqyalın gözəl qız –  
Çiçəklər çox, o yalqız...

Bir oğlan çəkəcəyəm  
Dizəcən qar içinde  
Gedir sonsuz çıçırla  
Gözəl boyda-biçimdə.

Şəkil çəkəcəm, yəni  
Elə çəkəcəyəm ki,  
qoy anlaşınlar məni.

Çəkəcəyəm babamı  
yanar ocaq başında.  
Kənd evi – bolqar evi,  
Qalın qar – dağ başında.

Ey fırçam! Ey boyalar!  
Kömək edin, nə olar?!

## LOVĞA GÜLDAN

*9 yaşlı Simeon Kyosevin adından*

Novruzgülünü görçək  
Güldan çıxdı özündən:  
– Bu tip çiçəklər üçün  
Yaradılmamışam mən.

Nə ot, nə də ki alaq,  
Şöhrət getirmir heç vaxt!

Axı mən qərenfilə,  
Qızılıgülə layiqəm.  
...Məktəbli təəccübə  
Ondan soruşdu bu dem:  
– Demək çobanyastığı  
Sizlərə yaramırmış?  
Bir bax, güldanların da  
qəribəliyi varmış!

## RADOPİ DAĞLARI

*10 yaşlı Stanislav Stoyanovun adından*

Ey Radopi dağları,  
Ey başları duman, çən.  
Tezkən unuda bilməz  
Sizləri bir yol gören.

Radoni dağlarında  
Dirmaşdıqca zirvəyə  
Ağaclar qucaqlaşib  
Yıxılmasınlar deyo.

Burdan Mariççi çayı,  
Gurultuya baş alır.  
Quşların qanadları  
Gümüşü rəngə çalır.

Ey Radopi dağları,  
Ey Radopi dağları!  
Burdakı gözəllerin  
Naxışlı yaylıqları...  
Yamaclardan gözəllər  
Harasa enib gedir.

Quşlar bilirlər işi,  
Quşlar bilirlər işi –  
Görünüb yox olurlar,  
Qanadları gümüşü...

## SƏHV

*13 yaşlı Kristina Zaxariyevanın adından*

Qumluqda almaz gördüm,  
Baxdim gözüm qamaşdı.  
Tez qışqırdım: ay aman,  
Gör nə bahalı daşdı!

Bele möcüze burda,  
Hardandı görən, hardan?

Bir parça şüşə imiş  
Qarışdırılmış işi.  
Şüşə bir almaz kimi  
Əks etdirmiş günəşti.

Qoruyub saxladığım şeirlərin arasında 1958-ci ildə Visbadende (AFR) nəşr olunmuş “Uşaq şeirləri” adlı toplunun fotosureti vardır. Mən bu topludan iki şeir seçdim. Orada müəlliflərin soyadları göstərilməmişdir. Ən balacasının 6, ən böyüünün isə 15 yaşı vardır. Amma şeirləri biri-birinə çox yaxındır.

## AĞACDAKİ YUVADA

*6 yaşlı K.Diterin adından*

Ağacdakı yuvada  
Çoxlu quş balaları.  
Onları yedizdirir  
Qayğıkeş anaları.

Açıq ağızları – sarı,  
Onların on birdi sayı!

Anaları dövrə vurur,  
Onlarsa cikkildəşir.  
Hər birinin ağızına  
ana yem qoyur bir-bir.

Onların sayı on bir,  
Ağızları sarıca.  
Asan deyil yemləmək  
Hər birini ayrıca!

Budur, ağızlar yumulur,  
Aile toxdur demək.  
Ana isə kolluqda  
Dincəlir gizlənərək.

## ANA OXUYUR

*Mənim sərbəst işləməmdə 15 yaşlı yeniyetmənin şeri*

Beyaz önlüklü ana  
Tələsməden dolaşır  
Otaqları birbəbir.  
Həm iş görür,  
həm də ki,  
arada nəğmə deyir.

Yuyur qab-qacaqları,  
Hərdən də gülümsəyir –  
boylanır məne sarı,  
oxuyur, nəğmə deyir.

Amma bu gün doğma səs,  
sanki bir az başqadır.  
Ana yenə iş görür,

Ana yenə oxuyur, –  
Ses isə başqa “dadır”.

Gerekdir bu səsə de  
bir lal sükut içinde  
öz könlünü verəsən.  
Nəsə dolur qəlbimə...  
Hönküriümmü görəsən?!.

İndi bu müəlliflərin hər ikisi yaşa dolmuşdur. Mən bilmək istədim, görəsən onlar anaya, təbiətə, insanlara, quşlara olan sevgilərini qoruyub saxlaya bilmışlərmi? Axı bu hissələr onların uşaqkən yazdıqları şeirləri yaxınlaşdırılmışdır.

Belqradda, rus dilini kifayət qədər yaxşı bilen bir ailədə ev sahibi səkkiz yaşılı qızına dedi:

– Moskvalı qonağımız bilmək istəyir ki, bizim ana dilimizdə şeirlər necə səslənir. Gətir öz şeirlərini oxu.

Qızçıqaz dəftərini həvəssiz gətirdi və onu açmağa tələsmədi.

– Sənə nə olub? – süfrə açmağa başlayan anası təəccübəndi; – Sən ki, dünən bütün gecəni yazmışsan. Sən oxu, mən də bir az iş görüm.

O, otaqdan çıxanda elavə etdi:

– Bilirsinizmi, ötən il onun şeirlərini “Zmay” jurnalında çap etmişdilər.

– Öteniklər yadimdən çıxıb... Dünən isə özümçün yazımişam... Öz rəfiqəm haqda, – qız könülsüz-könülsüz dillənərək gözlərini döşəməye dikdi.

O mənim xoşuma geldi. Məncə, əger insan hərdən ancaq özü üçün yazırsa, bu, yaxşıdır. Mən qızə elə belə də dedim.

Mənim bu qızə rəğbətimin artdığının bir səbəbi də belə də vaxtilə öz başıma gələnlər idi. Bu bərədə mehmanxanaya qayıdarkən fikirləşirdim.

Düzdür, mənim keçirdiklərim daha “faciəli” hissələr idi. O vaxt mənim də səkkiz yaşım vardı. Bir gün gördüm ki, anamın bacısı – Şaşa xala, rəfiqəm haqda yazdığını gizli şerimi bir qadına ucadan oxuyur. Ona sarı atılaraq dəftəri onun əlindən qapdım və çığırdım:

– Sən neylədin! Sən neylədin! Mən özümü zəhərləyəcəyəm!  
Marusiya kimi zəhərləyəcəyəm! (“Marusiya zəhərlənib” – belə bir mahni oxuyardı bizim qonşu qadın.)

– Zəhərləyəcəksən? Nəylə? – otağa girən atam sakitsə soruşdu.  
Mən bildirdim:

– Mürəkkəb içəcəyəm!

Bir dəqiqə keçməmiş atam mənə bir xörək qaşığı bənövşəyi mürəkkəb uzatdı:

– Al, iç! – o tələb etdi.

Atam həkim idi. Görünür mürəkkəbi içəcəyim halda qorxulu bir şey baş verməyəcəyini bilirdi. Bununla belə o istəmirdi ki, mən dediyim sözü havaya buraxıbm.

Bənövşəyi mürəkkəbi iyrənə-iyrənə içsəm də təsəllim o idi ki, poeziya uğrunda əzab çəkirem.

Bu yaxınlarda “Zmay” jurnalını verəqlərkən “Uşaq sehifələri”ndə səmimi hissələrə dolu şeirlər tapdım. Bəlkə də bu şeirlərin çoxunu müəlliflər özleri üçün yazıblarmış. Şeirlərin xüsusiilə qelbeyatılmış olması mendə onların poetik vüsətini artırmaq istəyi oyadı.

## ANA

12 yaşlı Lyubiçça İviçin adından

Sübəhün sakitliyində  
könlümə qulaq asdım –  
Mən anamın adını  
yazdım, ovcuma yazdım.

Dəftərə, vərəqə yox,  
Nə də divara cızdım –  
Anamın adını men,  
yazdım, ovcuma yazdım...

Günorta evimizdə  
Dikildi mənə gözler:  
– Bir de, nə gizlətmisən?  
Aç, aç ovcunu göster!

Mən ovcumu açanda  
özümü unutmuşdum –  
Mən ovcumun içində  
Xoşbəxtliyi tutmuşdum...

## PAYIZ KOLLARI

13 yaşlı Gina Voynoviçin adından

Atır yaşıł paltarımı,  
Soyunur payız kolları.  
Bilirəm, soyuqdu sizə,  
Soyuqdu, payız kolları.  
Üryan kollar –  
Çılpaq qollar kimidir...

## KÖHNƏ KÖRPÜ

12 yaşlı Mladen Kluqun adından

Köhnə körpü,  
Sevinclər, dərdlər qalıb  
yadında sənin.  
Gəmilər keçib gedir  
altından sənin.

Gecə-gündüz axan çay  
Ayaqlarını yalar.  
O sahil, bu sahilin  
Sənə ehtiyacı var.  
Küləkli dalğaların  
Neğməsindən coşmusan  
Onları birləşdirib  
bir-birinə qoşmusan.

Altdan gəmilər keçir,  
Üstündənse buludlar.

Adlayan uşaqların  
Sənə ehtiyacı var.

Köhnə körpü yorğunsan  
Taxta məhəccərinlə.  
Öz postundasan, amma  
Durmusan hünərinlə.

Macar uşaqları, xüsusilə də balacalar mənə çox nəzakətli görünür dülər. Macaristanda belədir: bir-birlərlə görüşəndə uşaqlar deyirlər: "Sevas" və yaxud "Sia". Böyüklerlə görüşəndə isə belə deyirlər: "Çokolom". Bütün bunlar "sən" və "siz" müraciətlərinə uyğun səslənlər. Budapeştin küçələrindən birində anasının əlindən tutub gedən üç yaşlı bir uşaq birdən hasarın arxasında böyük bir it gördü. O dayandı, fikirləşdi və nəzakətlə dedi: "Çokolom". İt axı böyük idi...

Həm də macar uşaqlarının təsəvvürləri zəngin olur. Əlbəttə, bu xüsusiyəti bütün dünya uşaqlarına aid etmək olar. Balaca macarlarım şeir və nağıllarındakı hissiyyat onları mənçə fərqləndirir. Qızlar dan birinin şeiri elə belə də adlanır: "Dilek". Qyodelle şəhər məktəbinin 2<sup>"b"</sup> sinfində oxuyan uşaqların nesrlə yazdıqları nağıllər bil özü tələb edirdi ki, mən onu şərəf çeviririm. Mən belə də etdim. (Bu nağıllar Macaristanda çıxan "Kişdoboş" yurnalında dərc edilmişdi.)

## HİSLİ CÜCƏNİN NAĞILI

Dağların o yanında,  
Çayın o sahilində  
toyuq cücelərini  
Yemçün gezdirir gündə.

Ana balalarına  
Tapır zibil topası.  
Bu cür dadlı yem yerin  
Çətin kimse tapası!

Bütün cücelər yaxsı,  
bircəsi bələhidi.

Qəfildən yoxa çıxır,  
Bilinmir harda qaldı.

— Mən səni tapım necə  
Ay mənim sarı cücəm?

Axır ki, gəlib çıxdı  
Tamam hisin içində.  
Heç kim sarı cücəni,  
görməmişdi bu gündə.  
Dedi: — girdim boruya —  
Ora yaxşı bir yerdi,  
gəlin gedək oraya!

Çayın o sahilində,  
Dağların o üzündə  
Toyuq cücelərini,  
Yemləyir gündə-gündə.

Gəzir yem qırıntısı,  
Boş deyil çırıntısı;  
Rast olur axtaranda  
Hər cür cücüye, qurda.  
Dəcəl, sarı cücəni  
Qanadıyla vurur da:  
— Boruya girməmişdən  
Taleyini düşün sən!

İki dəfə dövrə vurub  
bağımızın üstündə.  
Qondular bir kötüyə  
Yaxınlıqdaydım mən də.

Heç özüm də inanmadım  
Əvvəlcə bu uğura —  
Mən hayana gedirdimse,  
Qaranquşlar da ora!

Mən odun daşıyırdım,  
Onlar başım üstə.  
Gah qoşa, gah da tek-tək  
Ötürdülər ahəstə...

Uçub tavanın altda,  
Yellədilər lampanı.  
Dedim:  
— Enin aşağı,  
Sındırsınız onu!

Bunlar bir həqiqətdir,  
deməyin uydurmuşam —  
mən bu həqiqətləri  
xəyalında qurmuşam.

## DİLƏK

*Gimnaziyada oxuyan İldiko Boydorun adından*

İnanın, baş vermişdi  
Qəribə bir möcüzə —  
Hardansa bir cüt qaranquş  
Uçub gelmişdi bize.

Bu əhvalat Yunanistanda baş vermişdi. Nümayəndə heyətimizin qaldığı mehmanxananın ayrı-ayrılıqla iki küçəyə çıxışı vardı. Onlardan ən sakitini seçmişdim. Gün ərzində on azı dörd dəfə həmin küçə ilə nağıl və uşaq şeirlərinə həsr edilmiş Beynəlxalq konqresə getməli olurdum. Necə oldusa, o biri küçə ilə tanış olmaq istədim və ikinci çıxışdan kiçik bir meydana çıxdım. Bu küçəni keçmək ağlaşılmaz bir şey idi. Ardı-arası kəsilmədən keçən avtomasınlar fasiləsiz olaraq siqnal verərək şütyürdülər. Yunanlar gur siqnalları xoşlayırlar. Keçidə al-qırmızı gülləri olan yaşıl kollar vardı və bu yaşıl adanı xatırladan yerde dayanıb nə vaxt keçə biləcəyimi düşü-

nürdüm. Əlimdə adı, göy rəngli kağız qovluq vardı. Mənimlə yanaşı dayanmış qaragözlü sekkiz yaşlarında bir qız birdən ucadan oxudu:

- “Papka”.
- Sən rus dilində oxuya bilirsən? – mən sevincək soruşdum.
- O həm rusca, həm də qazaxca oxuya bilir – onun əvəzinə anası cavab verdi. – Biz buraya Qazaxistandan gəlmışik. Demək olar ki, yarım ildi buradayıq... Siz hara gedirsınız?
- Heç hara! – mən gülümşədim. – Sadəcə olaraq boş vaxtim var, – isteyirəm yaşadığım yerle tanış olam.

Qız eşidəndə ki, Moskvadanam, məndən əl çəkmədi. Az vaxt ərzində mən bir ailənin və adını çəkməyəcəyim bir qızın həyəcanlı yaşantıları haqda xeyli məlumat aldım.

Bir nəfər yaşı, dul qadın oğlu, gelini və balaca qız nevəsilə birlikdə Qazaxistanda yaşayırırmış. Milliyətçə yunan olan bu ailənin başçısı həmin dul qadın hərədən Afinada doğmaları olduğunu xatırlayırmış. Amma ailənin digər üzvləri belə hesab edirdilər ki, artıq bu ailə Qazaxistanda ömürlük qalacaqdır. Lakin birdən, 1974-cü ilin aprelində ailənin başçısı olan nənə Afinaya köçməyə qərar verir. Onu heç cür yola getirmək mümkün olmur.

– Bunu menim üçün və doğmalarımın xatırına edin, – o, məcbur edir. – İndi ki, orada faşistlər yaşamır... Sizin üçün də yaxşı olacaq.

– Axırda biz ərimlə anaya təbə olduq, – genç qadın bildirdi. – O öz doğmalarını yenicə görmüşdü ki, xəstələndi: Hamı deyirdi: “Burada müalicə olunmaq çox bahadır”.

– O, müalicə oluna bilmədi, – balaca qız bildirdi. – Kaş ki biz hamımız Qazaxistanda qalaydıq!

– Bu heç cürə öyreşə bilmir, – anası ah çəkdi. Sən axı mənə söz vermisən... Sənin ki uşaq karnavalı xoşuna gəlmİŞdi... Biz onu qədim Akropolə aparmışıq. O, Parfenona da baxıb...

– Öyreşərəm, – qızçıqaz könülsüz dilləndi.

## ÖYRƏŞƏRƏM

*Adını çəkmədiyim qızın adından*

Küçələrlə keçəndə  
Qulağımız batırdı.  
Maşınların sığnali  
gedib göye çatırdı.

Afina – səs-küylüdü,  
Amma çəkiləmək olar  
köhnə yolla dağlara.  
Afina, çox çekməz ki,  
Öyrəşəcəm mən bura.

Darıxmayacam mən də  
Qazaxistan deyəndə.  
Orda – köhnə vətəndə,  
Yuxudan qalxıb erkən  
Biz dağlara gedirdik  
Refiqəm ilə birgə...

Dərsə getmirdim artıq  
Rəfiqəm gəldi bize,  
Geldi, üz-üzə durduq:  
– Həmişəlik gedirsən?  
Bilirəm, sən – yunansan.  
Burda doğulmağımı  
Unutmazsan inan sən...

Öyrəşərəm Afinanın  
Leysanına, qarına.  
Öyrəşərəm Parfenonun  
Qocaman sütunlarına.

Qıvrımtelli bir qızla  
qarışış qaynayıraq,  
Baxırıq bir-birimizə,  
Susub da oynayıraq.

Bütün günü mən bu dildə  
Sözləri hallandırıram.  
Rəfiqəmlə rastlaşanda  
Yenə də susub dururam.

Yox, yox darıxmayacam.  
Qazaxistan deyəndə...  
Bəs birdən sinsə ayağım?  
Ola bilməzmi yəni?

Bəs pulumuz yoxdursa,  
Kim sağaldacaq məni?

Onda deyərəm anama:  
– Geri qayıdaq, ay ana!  
Pulsuz sağalmağım üçün  
qayıdaq Qazaxıstanıa.

Dosflarla da görüşərəm,  
Qucaqlaşış öpüşərəm.  
Daha darıxmaram mən də  
Qazaxıstan deyəndə.

Mənim "Uşaq yaradıcılıqları" toplumda işlənməmiş çox şeylər  
qalıb. İstərdim onları da "uşaq dilindən" tərcümə edəm.

Amma heyif, işin qızığın çağında gözlənilmədən bu işə nöqtə  
qoyası oldum. Çünkü mən başqa işlərlə də ardıcıl məşğul olmalı idim;  
məsələn, rəssamlarla.

Mən onlarla tez-tez görüşürdüm. Onlar adı dərs günlündən sonra  
Krasnopresnenski rayonundakı Surikov adına İnstitutun nəzdində<sup>1</sup>  
açılmış Moskva orta bədii məktəbinə yığışırıdlar. Burada adı fən-  
lərdən əlavə hər gün yağılı boyalar, rəsm, heykəltaraşlıq kimi dəslər  
tədris olunurdu.

Biz nece işleyirdik? Uşaqlar sinif otaqlarından birinə yığışırıdı,  
mən isə her dəfə onların yaşıdları adından yazılımış iki-üç şeir oxu-  
yurdum. Maraqlısı bu idi ki, gülürdülər və ya kiminsə taleyi haqda  
fikrə gedirdilər, amma eyni zamanda "gözlərilə eşidirdilər". (Şəks-  
pirin sonetlərində birində belə bir misra var – "Gözlərin eşidirmi  
mənim səsimi?!").

Kimin hansı şerə şəkil çekməsini onlar bir an içinde müəyyen  
edirdilər. Bədii məktəbin balaca şagirdlərindən bir qız öz rəssam  
atasına belə demişdi:

– Ata, sən asta rəssamsan, mənsə – iti!

İlk dəfə məni hazır işlərə baxmağa çağıranda direktorun kabine-  
tinə girdim və heyrətləndim. Döşəmeye cərgə-cərgə düzülmüş  
rəsmlərdən o böyüklikdə otaqda ayaq basmağa yer yox idi. Yalnız  
yazı stoluna sən getmək üçün nazik bir zolaq, çığır açmışdı.

Şəkillər hədsiz çox idi!

Qara rəngli demir müharibə quşuya döyüşən bəyaz sülh göyə-  
çini, çoxlu gərəkli və gərəksiz, real və fantastik şəkillər çəkilmişdi.

"İti rəssamlar"ın əsərlərində fransız uşaqlarının həyecanından  
tutmuş səkkiz yaşlı yunan qızının həsretinə qədər hər şey özünə-  
məxsus tərzdə eks olunmuşdu. Bir qədər Liberia məsələsində  
"çətinlik" yaranmışdı. Rəqs edən afrikalıların xeyli rəsmləri vardı.  
Amma iki tabloda onları qırmızı dərili vermişdilər. Bezileri afrikalı  
qızı yaşlı təpəlikdə, öz dostları olan heyvanlar arasında çəkmış-  
dilər. Heyvanlara məhəbbət bütün ölkələrin uşaqlarını biri-birinə  
yaxınalaşdırır. Şəkillərin birində afrikalı qızı sovet məktəblisi forma-  
sında vermişdilər. Başqa birində isə qızımar Afrika günü altında  
dayanmış qızçıqazı xəz dərili paltoya bürünmüş halda çəkmişdilər.

Təkcə üçüncü sinif şagirdi olan fin qızının "Yuxuda nişanlan-  
ması" arzusunu heç kim firçaya almamışdı. Yuxarı sinif şagirdləri  
olan bəzi qızlar bu arzuşa hörmətlə yanaşsalar da, görmədikləri nişan-  
lanma mərasimini necə təsvir edəcəklərini bilmirdilər. Amma onlar  
ehtiyatsız ananın fin meşəsinə getməməsi üçün ağaclar arasında  
pələnglər və şirler "yerleşdirilmişdilər".

Mən uşaqlarla səhər bir məktəbdə, günorta isə başqa bir mək-  
təbdə görüşməyə vərdi etmişəm. Rəssam-müəllimlərin görüş üçün  
həvəslə vaxt ayırmalarına və uşaqların əl işlərile ciddi maraqlan-  
malarına da vərdi etmişəm. Amma yarımillik başa çatırıcı və mən  
pedaqqoqların üz-gözündə qayğı gördüm. Baxış və imtahanlar  
öncəsi vəziyyət belə idi.

– Mənə aydınlaşdırın, – uşaqlara müraciət etdim, – baxış nədir?  
Onlar bir qədər həyecanlandılar.

– Bilirsinizmi, – deyə oğlanlardan biri dilləndi, – hər sinifdə iki  
dolab var; biri yaxşı, biri pis. Yaxşı dolabındaki şəkillər baxışa çıxarılır.

– Bəs onda pis dolabındaki şəkilləri valideynlər təselli tapsın deye  
evə aparırlar, – mən soruştum.

– Elədir, – oğlan sinifdəkilərin gülüşləri altında təsdiqlədi.  
Gündən-güne uşaqlar daha çox həyecan keçirirdilər.

Onlar kitab üçün böyük maraqlı və məmənnuniyyətlə şəkillər çəkse-  
lər də, başa düşürdüm ki, vaxtlarını alıram, imtahana hazırlaşmağa  
vaxtları qalmır. Neyləməli, mehriban rəssamlarımla ayrılmak vaxtı  
çatmışdı. İmtahanlardan sonra onların tətilləri başlayırdı, mən isə  
səfərə getməliydim. Odur ki, kitaba nöqtə qoymaq qərarına gəldim.  
Belkə də bir yox, üç nöqtə...

## İKİNCİ HİSSƏ

Aradan bir ilə yaxın vaxt keçmişdi. Necə oldusa qış günlərindən birində Moskva ətrafindakı məşədə xizək sürərkən qonşu qəsəbədən olan bir tanışım yanından keçəndə qəfletən soruşdu:

– Nədi, yoxsa “uşaq dilindən tərcümələr”lə birdəfəlik qurtarmışınız?

– Niyə ele fikirləşirsiniz? – dedim.

O gülümsədi.

– Mənim nəvəm belə hesab edir. O, “üç nöqtə” anlayışını özü bildiyi kimi şərh eleyir. Onun fikrinə görə, əgər kitabın sonunda bir nöqtə qoyulubsa, bu son deməkdir. Amma əgər nöqtənin üçü birdən qoyulubsa bu – tamamile, birdəfəlik son deməkdir.

Son “birdəfəlik” olmadı.

Bir dəfə elində böyük maqnitofon olan rus dili müəllimi Yekaterina İvanovna yanımı gəlmışdı.

– İndi çox təəccübənlənəcəksiniz, – o, müəmmalı şəkildə güldü.

Lent firlandı, rus və portuqal dilində şeir deyən böyüklerin və uşaqların səsləri eşidildi. Düzü, çox təəccübəldim:

– Mənim bu şeirlərimi kim tərcümə edib?

Yekaterina İvanovna fəxrlə:

– Bizim tələbələr, – dedi.

– Sovet tələbələri?

– Yox, portuqaliyalı tələbələr.

– Onlar rus dilini haradan belə yaxşı bilirlər?

– Onlar artıq üç ildir öz vətənlərində, Lissabonda bu dili öyrənirlər. İndi də uşaq şeirlərinin tərcüməsinə cəhd göstərirlər.

Yenə də mənə aydın deyildi:

– Rus şeirlərini cürbəcür intonasiyalarla belə sərbəst oxuyan uşaqları Portuqaliyada necə tapmışınız?

– Onlar da bizim tələbələrdir, – Yekaterina İvanovna gülümseyərək tentənə ilə cavab verdi.

Mən Lissabona uçaraq qara gözlü Marqaritaların və Florivalilərin rus şeirlərini eynən Marusya və Fedyalar kimi necə həveslə oxuduqlarını öz gözlərimlə gördüm. Yuxarı qrup tələbəleri özləri tərcümə etdikləri şeirləri oxuduqda ele həyecan keçirirdilər ki... Onlar mənimlə də, öz aralarında da rus dilində danışıldilar. Danışanda səhv buraxsalar da sərbəst danışırdılar.

Onların – “balaca şairlər”in şeirləri düşündürücüdür. Onların mövzuları daha çox böyüklerin həyatındandır: məsələn, ancaq sülhün bərqrər olduğu torpaqda biten gözəl çiçək haqqında və ya insanların böyüməsinin nə qədər çatın olması barədə yazılan şeirləri göstərmək olar. Üç portuqal qızının şeirləri könlümə o qədər yatdı ki, onlar məni bir daha “Uşaq dilindən tərcümələr”itə qaytardı.

## GÜL YAŞAMAQ İSTƏYİR

13 yaşlı Aleksandra Fernandesin adından

Torpağı deşib çıxıb,  
Boynunu burubdu gül.  
Bütün gülərdən uzaq,  
Tek-tənha durubdu gül.

Nə isti bir şitillik,  
Nə kiminsə iliq əli –  
Yalnız qan görməmiş torpaq  
Sevindirər bu gülü.

Bəlkə indi bir pilot  
Əmrə əməl eləyir –  
Günahsız insanlara  
Göydən bomba eləyir.

Qoy məhv olsun ədavət,  
Yalan və kin-küduret!  
Milyonlar arzulayır –  
arzulamıram tək mən;  
Sən açacaqsan, ey gül,  
Sən açacaqsan – hökmən!

## BÖYÜMƏK ÇƏTİNDİ

14 yaşlı Paula Lemosun adından

Böyümək çətindi,  
Dostlarsız darixmaq,  
Eve gedərken  
yol uzunu ah çəkmək,  
Sevmək çətindi...  
Danışmaq,  
susmaq,  
Özgəsinin qəlbine dəyməmək,  
Yeni günün xoşbəxtliyini duymaq,  
Yeni saatın xoşbəxtliyini,  
Ürəyimin neçə döyündüyünü dinləmek,  
Düşünmək, baxmaq, öyünmək.

Böyümək çətindi,  
Çətindi böyümək.  
Uzaq dağlarda yol tapmaq,  
Təbiətdən  
sirrini soruşmaq:  
— Sən necə varsan?  
Onu anlamaq, dərk etmək.

Çətindi böyümək,  
Çətindi böyümək.  
Düşünmək, sevmək,  
Getməyə davam etmək.

## AY VƏ DƏNİZ

13 yaşlı An Paul de Mayya Fernandesin adından

Dalğalar qaraldı.  
Qaranlıq bir pərdə kimi çekildi.  
Ay doğdu —  
Dənizlə görüşə gəldi.  
Ay doğdu ki,

gecənin gözəlliyi oyansın.  
Ay doğdu ki, dalğalar  
gümüş rəngə boyansın.

Dənizin dalğaları —  
Kaman kimi əyrice,  
ay işığıyla bu gecə  
dolub-dasıır.  
Uzaqlarda parlayır,  
Üfüqdə işildaşır.

Sonsuz gecə səhbətində  
Nə haqdasa piçıldışır, —  
Ay və dəniz.  
iki sevgili —  
Ay və dəniz.

Alman pionerlərlə dəfələrlə görüşmüşəm. Amma ilk görüşümüz heç də uğurlu alınmamışdı. Əvvəlcə hər şey yaxşıydı, biz çoxlu zarafat edib gülüşürdük. Vidalaşarkən biri-birimizə möcüzələr arzuladıq... Beləliklə, hər şey gözəl nəticəylə bitə bilərdi, amma mən bu şövkətli və şən məktəblilərlə daha da xoş olan arzularımı yetirmek istədim:

— Sizin hər birinizə çoxlu beş almamızı ürəkdən arzulayıram, dedim.

Birdən yiğişdığımız salon qeyri-qənaətbəxş şəkildə guruldu. Sonra bütün üzlərdə narazılıq kabusu dolaşdı.

— Büttün fənlərdən beş almaq vacib deyildir, — guya düzəliş etdim, — amma heç olmasa sizin hər biriniz heç olmasa bir beş almağa layiqsiniz.

Salon daha da bərkdən guruldu.

Sən demə Almaniya Demokratik Respublikasında beş ən aşağı qiymət imiş. Mən isə hamiya ürəkdən bunu arzulayırammış. Hər şey aydınlaşandan sonra biz yenə gülüşməyə başladıq.

Alman uşaqlarının şeirləri çox vaxt şən və dülüslə dolu olur.

## OYAN

*11 yaşlı Vinni Qexlerin adından*

Sözün düzü xoşum gelmir –  
Səhərin nəyi yaxşıdır?  
Dartırlar yorğanı: “Oyan!”  
Deyinirlər: “Dur, yaxşı, dur!”

## BU AT

*12 yaşlı Qabriel Villboldun adından*

Bu at ayağını döymeyir yerə,  
Böyük döyüslərdə sinanıb arma.  
Nə yalı, nə də ki, quyruğu vardi.  
Bizi gimnastika yarışlarında  
O, birinci yerə çəkib apardı.

## YAĞIŞ

*12 yaşlı Simon Birkenxaymin adından*

O səyyahdı,  
O qəribdi,  
Geldi səher alatorandan.  
Hər addımda səs-küy etdi,  
Nəmişiyələ ağacları  
bir boy da böyüdü.  
Yoruldu,  
yollar yorğunu.  
Gedə bilmədi daha  
Görən olmadı onu.

Polşa uşaqlarından seçdiyim üç rəngarəng şeirdən ən çox birincinin üzəndə düşündüm.

Budur onun sətri tərcüməsi: “Başımın içi nəgməylə doludur, amma onlar barədə heç kimə danışmırıam. Gecə onlar mənim yatağıma gelir, mənə bahar, qış, yay haqqında söhbət açırlar. Onlar şəher tezden də gəlirlər və məni yuxudan oyadırlar”. 8 yaşlı Yanek.

Bu sözler nə deyir? Belə şeirlərin “doğuluşuna” işarədir? Gecə “başımın içi nəgməylə doludur”. Onlar Yanek üçün əzizdir və o bu barədə heç kimə danışmır, bu onun sırrı kimi bir şeydir, odur ki, həmişə onunladır.

## MƏNİM NƏĞMƏLƏRİM

*8 yaşlı Yanekin adından*

Başımın içi dolu –  
nə birdi, nə də iki,  
o qədər nəgmə var ki...

Oynaşırılar başımda  
Elə bil ki, oynaşır  
circirama, çeyirtkə,  
otluqda, sarmaşıqda...

Başımın içindədi  
nəgmələrin işığı,

## SƏLİQƏ-SAHMAN HAQQINDA

*11 yaşlı Petra Qubisin adından*

Sübüt etməkçün anama  
Gösterdim evdə bucağı;  
Dedim bura nə yiğiram,  
Nə yiğiram yoxa çıxır...  
Çekmələri, kitabları,  
Yığıb toplamışdım bura –  
Səhər durdum – dəftər yoxdu,  
Hara qeyb oldu, bes hara?  
Əger belədirse, demək,  
Səliqə-sahman nə gərek?!

Sözler onlardan qaçır  
pilləkənlə aşağı.

Onlar mənə söyləyir,  
Soyuq qış və yaz haqda.

Heç kim eşitmır, amma  
təkcə mən eşidirəm –  
Hamı məndən uzaqda!

### TUTQUN HAVA

*9 yaşlı Kasının adından*

Dalğalar ucadır bu gün!  
Balıqçının günü deyil.  
Qara-qara buludlar  
Qaranlıq dalgalara qarışdı ele bil.

Bu da hava!  
Bu da hava!  
Kəsir suların soyuğu.  
Sahile doğru can atır,  
Bir balıqçı qayığı.

Dalğalar çırplılır  
onun böyrüne –  
qaranlıq dalğalar, qara dalğalar.  
Sahilde gözləyən var balıqçını,  
Onun qadını var,  
Onun qızı var.  
Bu da hava!  
Bu da hava!  
Kəsir suların soyuğu.  
Sahile sarı can atır  
Bir balıqçı qayığı...

### MƏNİM DOSTUM

*13 yaşlı Olyanın adından*

Yoxdu onun pis cəhəti –  
Tapmazsan axtarsan eger.  
O heç nədən baxıb size  
üzünüzə gülümşəyər.

Zəif deyil, güclüdür o,  
Qəlbi də açıqdı yaman.  
Bir qalın dəftərə yazsam,  
Haqqında az olar inan.

O ancaq udmaq bacarıır,  
Uduzmaqla işi yoxdu.  
Dəftərinə yazmışam ki:  
“Ağlı qabaqlayıb vaxtı!”

O, qəfəsi tamir edir,  
Pişiyə də verir yemek.  
Yeri gəlsə üzr istəyir –  
Onu bacarasan gerek!

İngilterədə, başqa ölkələrdə olduğu kimi məni təkcə uşaqların şeirləri deyil, həm də onlarla görüşlər maraqlandırırdı. İstəyirdim gənc ingilislərin necə olduğunu dərk edəm.

Riçard Koadın tünd rəngli köynəyinin sinəsində açıq rəngli hərf-lərle “Kanzas-Siti” yazılmışdı. Üz-gözündən isə hər şeyə maraq göstərdiyi bəlli olurdu.

- Söyle, Riçard, dostunun necə olmasını isterdin?
- Özüm kimi.
- Sen necəsen ki?
- Şənəm. Zarafatı, gülməyi sevirem.
- Bizim ölkədə də belələri çoxdur.
- Deməli, biz biri-birimizdən heç neylə fərqlənmirik, – köyəyində “Kanzas-Siti” yazılmış ingilterəli oğlan Riçard Koad inamla bildirir.

Yenice isteyirdim ki, Rıçardın həmyasıdı, on iki yaşlı Barbara ile səhbət edim, onun ardınca üç yaşlı bir uşaq ağlaya-ağlaya ortaya atıldı. "Yəqin səhbətimiz baş tutmayacaq" – deye düşündüm. Amma Barbara vərdiş etdiyi bir üsulla uşaqın qolundan tutdu və o, səsini kəsdi.

– Senin yaxın rəfiqən varmı?

Barbara başıyla təsdiqləyərək:

– Hə, var, – dedi.

– O necədir? Haqqında bir az danışarsanmı?

Barbara həvəslə danışmağa başladı. Amma dizləri üstüne aldığı çocuq ona imkan vermir, diqqəti özünə çəkməyə cəhd edirdi.

– Bacım qısqanc uşaqdı, – dedim.

Onun öhdəsindən təcrübəli ana qədər səriştəylə gələn Barbara aydınlaşdırıldı:

– O mənim bacım deyil, mənim üç qardaşım var.

– Deməli, sənin qazandığın təcrübənin əsası varmış, – dedim.

Sonra da düşündüm ki, bu təkcə təcrübə deyil, həm də mərhəmətdir.

Rıçard da, Barbara da şeir yazmır. Amma men Moskvaya qayıdaraq tərcüməylə məşgül olarkən, nədənsə ingilis uşaqlarının fikir və hissələrini götür-qoy edəndə, önmədə məhz onları gördüm: iti-gözlü Rıçardi və qucağında uşaq tutmuş Barbaranı.

## MƏN-KÜLEYƏM

6 yaşlı Timmi Xerriqin adından

Mən – küleyəm,

Küleyəm mən!

Budaqları sindiran,

İnadkar palidi

yay kimi eyən, qıran,

Küleyəm mən!

Çempionam!

Ha-ha-ha!

Mən – küleyəm,

Küleyəm mən!

Əgər kefim duru olsa,  
papağınızı aparsam –  
sonra  
tap görüm necə taparsan!

Mən – küleyəm

İstəsem  
buludları yero endirərem.  
Üfürsəm –  
günəşi söndürərem!

Amma qoy hələ parlasın günəş,  
İzn verirəm daha!  
Mən – küleyəm!  
Ha-ha-ha!

## XATIRƏLƏR

13 yaşlı Ceyn Martinin adından

Nə zaman bürüse tənhalıq məni,  
Cennini köməyə çağırıram mən.  
Cenni – o hörülü, zirək qızçıqaz,  
Menim köməyimə yetişir həmən.

Səni çağırıram dara düşəndə,  
Sən ki yarayırsan hər işə, dostum.  
Yastığım islansa göz yaşalarımdan,  
Səni çağırıram həmişə, dostum.

Dumanlı, çıxınlı payız gündəndə,  
Güneş gətirirsən sən mənə, Cenni.  
Qüvvət axıb dolur damarlarımıma,  
Atəş gətirirsən sən mənə, Cenni.

Özüm uydurmuşam səni xəyalda,  
Çekmişəm qəlbimin dərin qatına –  
Və... Cenni demişəm sənin adına...

Amma ki, yenə də dara düşəndə  
Səni çağırıram köməyə, Cenni.  
Səni xəyal deyil, canlı santram,  
Herdən can atıram görməyə, Cenni...

## GÖZƏL TRESİYƏ MƏKTUB

*8 yaşlı Devid Fipsin adından*

Mən səni sevirəm, Tresi.  
Bunu üçüncü sinifdən  
Piter yazmayır sənə.  
İkincidən bir oğlan yazır.  
Yazır ve qelbinin səsinə qulaq asır.  
Sənin yanında qalıbdır  
Fikrim, xəyalim.  
Sən hədsiz gözəlsən,  
Hədsiz də zalım.

Tələs, de ki, sevirsən məni.  
Əgər sevirsənsə utanma, tələs.  
Mən xoşbəxt olaram günü bu gündən,  
Bilarəm getməyib həsrətim əbəs.

Amma sən,  
Yenə də cavab verməsən.  
Mən yenə yuxudan tezden duracam,  
Gecə yarıyacan fikirləşəcəm.  
Yenə dolaşacaq fikrim, xəyalim.  
Sən, ey üçüncü sinifdən olan Tresi,  
Sən hədsiz gözəlsən,  
Hədsiz də zalım...

## QƏZƏB

*8 yaşlı Keren Neşin adından*

Mən çox pis oluram  
Qəzəblənəndə!  
Dözülməz oluram  
Qəzəblənəndə!

Bir qorxu hissi də  
oyanır məndə –  
Qorxuram özümdən  
Qəzəblənəndə!

Kim olursa olsun, yenə  
Öz qəzəbimdən enmərəm!  
Tekcə şahzadə xanımın  
Önündə susub dinmərəm!

## NƏNƏ

*15 yaşlı Salli Hilda Mari-Rozun adından*

Qolları qamçı tək asılıb heysiz,  
Arabir tərpənir, susur yenidən.  
Nə vaxtdı ölməyə hazırlı nənəm,  
Mense aynılığa hazır deyiləm.

– Nahaq narahatsan deyirlər mənə –  
Mənse inanıram. Əriyir nənəm...  
Qapının dalından səsi də gəlmir...

Əvveller uzaqdan görünce məni  
– Salam, mənim balam! – söyləyərdi tez.  
İndi nə dillənmir, nə danışmır heç...

Yenə istəyirəm gəlsin yanımı,  
Çöksün çarpayımın qıraqına o.

Başlasın yene də, köntöy qonşunu  
Götürsün öz haqlı qınağına o.

Yene də modalı sıqaretlerin  
Ziyanlı olduğu qopsun dilindən.  
Saqqız çeynəmək tək pis adətlərə  
Məni inandırıb – alsın əlimdən.

Axtar açarları, bir tərpən, nənə,  
Məndən şikayət et, qoy qinanım men.  
Sən məndən küs də lap, inci də, neynək,  
Amma... belə susma, gəl susma, lütfən...

...Qolları qamçı tək asılıb heysiz,  
Qalxır da ara-bir, enir yenidən.  
Nə vaxtdı ölməyə hazırlı nənəm  
Mənse ayrıliga hazır deyiləm...

“Nənə” şeri mənim rəssamlarımın əhvalını pozdu. “Uşaq dilindən tərcümələr” üçün yazılış şeirləri mən adətən birinci onlara oxuyuram. Axı onlar bu şeirlərə şəkillər çəkməlidirlər!

Sallı Hilda Mari-Rozun hiss dolu düşüncələri hamını silkələmişdi. Qızlar göz yaşlarını gizləmək üçün üzlərini yana çevirmişdilər. “Yeqin bu şərə çoxlu şəkillər çəkəcəklər” – düşündüm. Amma gözlədiyim kimi olmadı. Cəmi iki şəkil çəkilmişdi.

Qızların birindən soruşdum:  
– Bu şərə rəsm çəkmək çox çətindir?  
O, başını yelləyərək:  
– Yox, – dedi, – sadəcə bu çox kədərli şeirdir.

\*\*\*

Mən Amerikada çox olmadım. Belə oldu ki, heç oradan şeir də getirmədim. Dostlarım mənə amerikalı uşaqların şeirlərini getirdilər. Amma sonradan məlum oldu ki, bu onların məktəb tapşırıqlarıdır.

Müəllim olsaydım heç vaxt uşaqlara şeir yazmaq tapşırığı verməzdim. Özü də eyni mövzuda. Şeri adam yalnız həvəsi olanda yaza

biler. Əgər adamda belə bir meyil yoxdusa, o başlayacaq qafiyə ve vəzn ölçüsü arasında əlləşməyə, nəticədə bu ona öz fikrini serbest ifadə etmeye mane olacaqdır. Qafiyə qoşmağı öyrənmək olar. Amma poeziyanın sırrı, sehri zorla gələn deyil. O yalnız polşah oğlan Yankin “geçələr yuxularına gələn nəgmələr” kimi özü gelməlidir.

Mən Nyu-Yorkdan “Mənim şəhərim” mövzusunda şeirlə yazılmış xeyli inşa aldım. Onlar quru ve biri-birinə bənzər nəzm topalarındı. Amma bəziləri canlı təessürat bağışlayırdı. Belə olduqda, mən “Şəhər” və “Şəhərin səsləri” adlı iki insanı bir şeirdə birləşdirməyi qərara aldım.

## GURLAYAN ŞƏHƏR

*İki məktəbli – Meyl Devis və Kim Xoverttonun adından*

Uca mərtəbələrdən  
konserv qabları səs  
sala-sala  
Zibilxanaya düşür.  
Şəhər belə oyanır.  
İtlər hürüşür.

Maşın axımıyla  
küçələr dolu.  
Yüzlərlə signal verilir:  
“Tələsirik! Tez olun!”

Gurlayır mühərriki,  
Fırlanır  
teyyarələrin peri.  
Xoşum gelir –  
Sevirem mən  
Bu gurlayan şəhəri.

Bu səslərin bəstəsi yox,  
Ritmi yox.  
Dinləmişəm döne-döne.

Mənə sükut gərək deyil,  
Gərək deyil sükut mənə.

Gecə yarısı  
Səs-küy azalır.  
Amma mən herdən  
həyətlərin kunc-bucağında  
çığınışan pişikləri  
dinleyirəm səhərəcən.

“Qərbi Virciniya” – eyniadlı ştatdan mənə göndərilen məktəblilərin inşa işləri belə adlanırdı. Necə deyerlər, bu defə bəxtim getirmişdi. Alisa Kollinzin yazısında olduqca səmimi hissler var idi. Ona görə də mən onu bütövlüklə oxuculara çatdırmağı qərara aldım.

## QƏRBİ VİRCİNİYA

*11 yaşlı Alisa Kollinzin adından*

Ağaclar gözəldi,  
Göyler mavidi  
Qərbi Virciniyada,  
Qərbi Virciniyada.  
Hər yandan açıldı  
Hava yolları  
Qərbi Virciniyaya,  
Qərbi Virciniyaya.  
Özü ne balaca,  
nə də iridi –  
Hamiya bəs edən

İnsan yeridi.  
Uşaqlar qaçmağa  
Yerlər doludu.  
Gülüş səslərinin  
Çilənir odu...

İsti yay!  
İliq payız!  
Çox yaxşı!  
Çoxlارının xoşuna gəlir  
Bizim yerlərin qışı.  
Sizdən xahiş edirəm,  
Uçun siz, gəlin bize!  
Məni çağırısaydılar,  
gələrdim gəzə-gəzə.  
Amma mən burda yaşayram.  
İstəyirəm sizə bir sərr açam –  
Mən həmişə  
bu gözəl ştatda  
yaşayacam.

Janill Ellisin də yazdığılarından xoşum geldi. Bu şeir Qərbi Virciniyadan çox tənha bir adamın hiss və həyecanlarını özündə eks etdirir.

## TƏNHA ADAM

*11 yaşlı Janill Ellisin adından*

Təpədə – ağaclar. Arxada – daxma.  
Qapıda bir itdi – qoruyur onu.  
Uzanıb. Tərəfənmir o, saatlarla,  
Nə vaxt bitəcək bu həsrətin sonu.

Her sehər daxmadan çıxır eşiye  
Bir adam yollanır şaxtaya – işə.  
İt hürür. Elə bil son ayrılıqdır,  
O gedən ciğira baxır həmişə.

Axşamlar qayıdır işdən o adam:  
– Yenə məndən ötrü nə darixmisan?  
Özüm də bilmirəm neyleyim seni,  
Şaxtaya – işəmi aparıım yoxsa?

Gel səni, gel səni yedizdirim mən,  
Onda dərrixmirsən, kefin kökəlir.  
Gel gəzək bir azca təpəlikləri,  
Amma ki, soyuqdu...  
Deyən qış gəlir...

Janill Ellisin şerisi əslində aşağıdakı misra ilə sona yetir: "Elə buna görə dəmən Qərbi Virciniyanı sevirəm..." Amma mən nə qədər əlləşsem, də bu misranı şeirdə verə bilmədim. Mənçə bu misra bu şerə yaddır, onunla bağlı deyidir.

Bəlkə mən özüm-özümü inkar edirəm? Mən şeirlə ev tapşırığı yazmağın, inşa yazmağın əleyhinəyəm, amma onlardan ikisini həvəslə uşaq dilindən çevirdim! Bir də həmin inşa müəllifləri arasında poeziyamı duyan və onunla davranışımı bacaran uşaqlar ola bilər. İstedadlı uşaqlar gec-tez öz yolunu tapır. Məni narahat edən odur ki, məktəblilərin çoxu ev tapşırığını şeirlə yaza bilmədikdə poeziyadan tamamilə üz döndərə bilərlər. Bu səbəbdən də əsil şairlərin şeirlərini oxumaq istəməzərlər. Bax, mən bundan qorxuram.

\*\*\*

Təsadüfən əlimə Afrikadan bir şeir gəlib çıxmışdı – bu dəfə Keni-yadan. Orada təbiət rəngarəng və zəngindir: tropik meşələr tez əmələ gəlir, lap Rusiya meşələrindəki pöhreliliklər kimi...

## DÜŞÜNCƏ

*12 yaşlı Selim Selcini adından*

İnanmiram gözümə,  
Amma ki, nedir elac –  
Heyrətləndim görəndə  
Səni, ey ağaç!  
Qaçıb gəldim yanına,  
boyumuzu ölçməyə –  
Ən alçaq budağına

Çətin ki, boyum çata,  
Çətin ki, əlim dəye.  
Nərdivan qoysam belə,  
Yenə yetişməz əlim.  
Biz səninle yaşıdıq,  
Necə oldu, nə bilim,  
Bele nəhəngə döndün?  
Özüm də mat qalmışam,  
Bəs sən necə böyüdüñ?

Bütün uşaqlar məktəblərinə başqa ölkələrdən qonaq gəlməsini sevirlər. Yapon məktəbliləri her bir qonaq üçün xüsusi görüş təşkil edirlər, özləri ondan ötəri zərif neğmələr düşünür, kostyumlar tikir, maskalar rəngləyirlər. Yeri gəlmışkən deyim ki, onların neğmələri hədsiz gözəl olur, dünyanın heç bir dilində yaponlarda olduğu qədər şirin və nəzakətli sözər tapmaq mümkün deyildir.

– Şəkil çəkəndə ən çox hansı rəngə müraciət edirsən? – on iki yaşlı məktəbli qızdan soruşdum.

O belə cavab verdi:

– Təbiətdən çəkəndə çəhrayı rəngə – sakura (albalı) rənginə müraciət edirəm, bu bayram rəngidir. Bizim həyatımız haqqında şəkillər çəkəndə isə o rəngi çox az işlədirəm.

Çiçəklər və rənglər, təbiət boyaları yapon ruhuna yaxındır. Onları, çoxu indi təkerlər üstündə ucaldılan taxta evlərdə üstünlük verirlər. Tərəpənib gedirsən, dərhal yanında balaca da olsa bir bağ peydə olur, sən az vaxt içində yaşıl otların və çiçəklərin əhatəsinə düşürsən.

## BİZİM EV

*9 yaşlı Midori Usaminin adından*

Yüngül taxtadandır zərif evimiz,  
Kibrıt qutusuna oxşayır lap –  
Əger kibrıt qutusuna oxşayırsa,  
Bəs içində quşlar kimi cikkildəşən,  
Kibrıt dənələri nə piçildayır? Tap!

Bu kibrit dənələri – bacı və qardaşlardır,  
Əlindən, ayağından  
atamıza oxşayırlar.  
Biz dünyada ilk belə kibritlərik –  
Heç kimə bəzəmirik.  
Evimizdən savayı  
Heç yanı bəzəmirik.

## QƏZET PAYLAYIRAM

*10 yaşlı Keylzi Akaunun adından*

Külək çırçıp ayağıma  
Velosiped titreyir.  
Əlcəkdə də elim sanki  
Sükana yox, buza dəyir.  
Verdim qəzeti bir evə –  
Öndə başqası gözləyir.

Parkın içindən keçirəm,  
Bomboşdur hər bucağı.  
Ağzımdan çıxır ağ buخار,  
Nəfəsimin saçığı.

Doladım köhnə şərfimi,  
O da cırıqdı tərs kimi...  
Ah, divanım hardadı? –  
İsti təkcə ordadı!

## TARİXDƏN YOXLAMA YAZIM

*10 yaşlı Tançuyosi Montekasin adından*

Dəftərim qoltuğumda  
döndürdüm evə razi.  
Hanı yoxlama işim? –  
çaydadır, aparır su.

Vərəq buruldu, qalxdı,  
Suyun dibinə çökdü –  
“İkim” boğuldu suda,  
boğulanda ah çəkdir.

Ləpeler də söylədi:  
“Vərəq batır, baxırıq –  
Tarix dərsindən “iki”ni  
İlk dəfə deyil boğuruq”.

Baxdım batan “iki”yə,  
bir daş da atdım suya.

Anam verən suala  
Cavab bu sayaq oldu:  
– İşlərim pis olsa da,  
“iki”m yoxdu! – boğuldu...

Doğma diyar və ilin fəsilleri haqda müxtəlif şairlər tərafından saysız-hesabsız şeirlər yazılıb. Hər şairin də öz şerində öz yayı, öz qışı – ona görə ki, bu fəsilləri hər kəs özü kimi görür. Bu mənada cəx “balaca şairlər”inin “Qış”, “Bizim yaz” və “İt və pişik” şeirləri məni xüsusilə özünə cəlb etdi:

## QIŞ

*10 yaşlı İvan Borovičkovun adından*

Bərq vurub parıldadı,  
Göy üzündə qar axını.  
Qartopular uçuşurdu,  
Fırlanaraq  
uçuşurdu özləri.  
Çovğunun fitə bənzər  
səsləri altında  
Uçurdu xizəklər –

Özleri də bilmirdi  
Hara uçurdular.  
Burda iki el işleyirdi:  
və yağırdı qar.  
Qartopu döyüşü!  
Qartopu döyüşü!  
Qar – daş deyil –  
Amma deysə, vursalar –  
gör nə “deyir!”  
Budur, bax, Pepik  
atıldı “ana!” qışqıraraq...

Axşam düşdü,  
Covğun yatdı.  
Her yan ağappaqdı.  
İndi xizəklərin yeri – daxma,  
Dostların yeri – yataqdı.

## BİZİM YAZ

14 yaşlı Liana Kşivankovoyun adından

Məktəbə gedirdim tanış küçədə,  
Gördüm keçənləri maraq bürüyüb.  
Burda bir cüt qovaq yaşıllaşırdı,  
Gördüm budaqları yarpaq bürüyüb.

Elə bil bu şəhər yaz küləkləri,  
Qəlebə çalmışdı qara, sazağa.  
Bəlkə bu dırılık küləkləriyydi –  
Götürüb aparır qışı uzağa.

Gah da qamçılayır yolda kolları  
Deyir ki, sizi də oyadacağıq.  
Gözel yaz, biz senin nafəsin ilə  
Çiçək tek, yarpaq tek boy atacağıq...

## İT VƏ PIŞİK

10 yaşlı Qana Şmaqovanın adından

Sizin xasiyyətiniz  
Eyni cüre deyildir:  
Əger siz itsinizsə –  
mirildayırsız bərkdən.  
Əger pişiksinizsə –  
bucaqları pusaraq  
zövq alırsız güdməkdən.

Deyişə bilsəydilər  
onlar xasiyyətleri –  
Dost görərdik hemiše  
pişiklərlə itləri:  
Budur, bax it isteyir  
miyoldamaq nə şeydir –  
onun dadını görsün.  
Pişik de isteyir ki,  
heç olmasa birçə yol  
əməlli-başlı hürsün.

Bu şərə gözlenilməz sayda şəkillər çəkilməyə başlandı. İt ilə pişiyin şəkillərini, daha doğrusu, onları xəyalı yerdəyişmələrinin təsvirlərini, demek olar ki, bizim bütün balaca rəssamlar çəkmışdilər. Amma itle pişik öz xasiyyətlərini dəyişməmişdilər. Rəssamlar nə qədər çalışsalar da, yene də it itliyində, pişik də pişikliyində qalmışdı.

\*\*\*

Bir dəfə bütün uşaqların tanıdığı şair Samuel Yakovleviç Marşak belə bir xahiş etdi:

– Uşaqlıqda yazılmış ilk şeriniz mənə oxuyun.  
Mən özümü itirdim:  
– İlk şerimi? Yadımına gəlmir.  
O isə israrla bildirdi:  
– Yadınızda hansı qalbsa onu oxuyun!  
Və mən oxudum:

Elə gəzirdi çəməni,  
Bu qız sanki uçan quşdu.  
Ayaqları olduğunu  
Sanki çoxdan unutmuşdu.

Səbrim elə daralıb ki,  
Darıxıram mən nə sayaq!  
Ura! Budur, onlar gəldi,  
Gəlin bir nəğmə oxuyaq!

Marşak gülümsədi:

- Bunu yazanda neçə yaşıınız vardır?
- Deyəsen, dörd yaşım.
- Bilirsinizmi, – o dilləndi, – burada sizin gələcək şeirlərinizden nəsə vardır.
- Mənə elə gelir ki, siz şerin məğzi barede danışmırsız.

Hər ikimiz gülüşdük.

Bu yaxınlarda slovakiyalı uşaqların şeirlərini oxuyarkən hər şeyden önce on yaşlı Gilda Koniçekovanın şerinə sevinmişdim. Sonra bir neçə sətir dörd yaşlı Martinko Feldekən əlimə keçdi. Mənim bu yaşda olarkən yazdığınıla müqayisədə Martinko sadəcə dahi idi!

Amma, evvelcə...

## BİZİM EVDƏ

10 yaşlı Gilda Koniçekovanın adından

Bir təşviş bürümüşdü  
atamlı məni.  
Vacib xəbər gözləyirdik  
bütün gecəni.

Gecə ayaqyalın qaçıdı  
atam telefon zənginə:  
– Allo! Allo! Oğlum oldu?  
Eşq olsun, oğlum, sənə!  
  
– Petrikçün hər şey hazırlımı? –  
Dayım, xalam yiğişdilar:  
– Otaqda dəyiş havanı!  
– Gəlirlərmi? Nə xəbər var?

Petrik yatmışdı, mən onu  
İstəyirdim oyaq görem.  
Baxdım, baxdım qardaşima,  
Dedim ki, neynək, qoy yatsın –  
oyananda dindirərem.

Martinko Feldek kağıza çəkib anasına bağışladığı ürək haqda şeir yazıb. Misralarında nə böyüklüyündə fikir olduğunu o dərk edirmi görsən?

## SƏNƏ ÜRƏYİMİ BAĞIŞLAYIRAM

4 yaşlı Martinko Feldekin adından

Sənə ürəyimi verirəm,  
Ağ kağız üstündə hələ.  
Sənə ürəyimi bağışlayıram –  
Nə istəyirsən elə.  
Harda deyirsən gez, dolan,  
Apar onu hər tərəfə.  
Nə istəyirsən çək ona,  
İncimərəm bircə dəfə.  
Amma öyrənmə yaxşısı  
Üstüne şəkil çəkməyi.  
Qoy elə evvelki kimi  
Tərtəmiz qalsın ürəyim.

## MÜNDƏRİCAT

Ön söz .....	4
--------------	---

## ŞEİRLƏR

Hamilər (tərc. Tofiq Mahmud) .....	9
Çoxdanışan (tərc. Tofiq Mahmud) .....	10
Müsabiqə (tərc. Tofiq Mahmud) .....	11
Babasının nəvəsi (tərc. Tofiq Mahmud) .....	13
Acgöz Yeqor (tərc. Tofiq Mahmud) .....	14
Mən xəstəyəm, yatıram (tərc. Tofiq Mahmud) .....	15
Qəribə gül (tərc. Tofiq Mahmud) .....	17
Dost olmuşam (tərc. Tofiq Mahmud) .....	17
İlk sevgi (tərc. Tofiq Mahmud) .....	18
Ördək balaları (tərc. Tofiq Mahmud) .....	19
Nailiyyətin sitti (tərc. Hikmət Ziya) .....	20
İki nənə (tərc. Hikmət Ziya) .....	21
Qarqusu (tərc. Mustafa İsgəndərzadə) .....	21
Bizim kitabda (tərc. Mustafa İsgəndərzadə) .....	24
An zəhəri (tərc. Mustafa İsgəndərzadə) .....	26
Gözə görünməz pişik (tərc. Mustafa İsgəndərzadə) .....	28
Neçə gündü (tərc. Mustafa İsgəndərzadə) .....	32
Başına galənə bax (tərc. Mustafa İsgəndərzadə) .....	34
Babam (tərc. Mustafa İsgəndərzadə) .....	36
Nenəm (tərc. Mustafa İsgəndərzadə) .....	37
Atam küsübdü məndən (tərc. Mustafa İsgəndərzadə) .....	39
Mən delfin olsaydım (tərc. Mustafa İsgəndərzadə) .....	39
Ayrılıq (tərc. Mustafa İsgəndərzadə) .....	41
Təqaüdü (tərc. Mustafa İsgəndərzadə) .....	43
Göz gördüyündən qorxar (tərc. Mustafa İsgəndərzadə) .....	45
Yadindamı (tərc. Mustafa İsgəndərzadə) .....	46
Mən kileyəm (tərc. Mustafa İsgəndərzadə) .....	47
Ay ve dəniz (tərc. Mustafa İsgəndərzadə) .....	48
Yaşamaq isteyən çiçək (tərc. Mustafa İsgəndərzadə) .....	48
Köhne körpü (tərc. Mustafa İsgəndərzadə) .....	49
Qoca palid (tərc. Mustafa İsgəndərzadə) .....	50

Heyvanlar düşünürmü? (tərc. Mustafa İsgəndərzadə) .....	52
Gözetçi (tərc. Mustafa İsgəndərzadə) .....	53
Böyük qardaşımı məktub (tərc. Mustafa İsgəndərzadə) .....	54
Pulgir (tərc. Zahid Saritorpaq) .....	56
Andreyin yolkası var (tərc. Zahid Saritorpaq) .....	57
Katya (tərc. Zahid Saritorpaq) .....	58
Qonşumuz İvan Petroviç (tərc. Zahid Saritorpaq) .....	59
Yelləncək (tərc. Zahid Saritorpaq) .....	61
Sən gedirsen komandirtek (tərc. Zahid Saritorpaq) .....	64
Leysan (tərc. Zahid Saritorpaq) .....	64
Mən yuxular uydururam (tərc. Zahid Saritorpaq) .....	65
Uçub getməzdən önce (tərc. Zahid Saritorpaq) .....	66
Leylək dərdi (tərc. Zahid Saritorpaq) .....	66
Meşədə yağış (tərc. Zahid Saritorpaq) .....	68
Qiş meşəsində güllər (tərc. Zahid Saritorpaq) .....	68
Yaz şimşəyi (tərc. Zahid Saritorpaq) .....	69
Şəkil (tərc. Zahid Saritorpaq) .....	70
O tamam yalnız idi (tərc. Zahid Saritorpaq) .....	70
Köstəbəklər (tərc. Zahid Saritorpaq) .....	73
Mən mahni bestəleyirəm (tərc. Zahid Saritorpaq) .....	74
Yağışda (tərc. Zahid Saritorpaq) .....	75
Quş balaları (tərc. Zahid Saritorpaq) .....	76
İldirimlər çaxanda (tərc. Zahid Saritorpaq) .....	77
Vidalışmaq vaxtidir (tərc. Zahid Saritorpaq) .....	80
Çay daşanda (tərc. Zahid Saritorpaq) .....	81
Qayıtdı... (tərc. Zahid Saritorpaq) .....	83
Gəzməyi sevirem mən ikilikdə (tərc. Zahid Saritorpaq) .....	84
Köməkçi (tərc. Zahid Saritorpaq) .....	85
İstdidi (tərc. Zahid Saritorpaq) .....	85
Bu şəhərdə yox... (tərc. Zahid Saritorpaq) .....	88
Mən bilişəm (tərc. Zahid Saritorpaq) .....	90
Göy gurultusu (tərc. Zahid Saritorpaq) .....	90
Sığırçınlar uçub geldi (tərc. Zahid Saritorpaq) .....	91
Mən daha böyümüşəm (tərc. Zahid Saritorpaq) .....	92
Güzgündəki (tərc. Zahid Saritorpaq) .....	92
Dersə gedərkən (tərc. Zahid Saritorpaq) .....	94
Dirilən şah (tərc. Zahid Saritorpaq) .....	95
Keçidən xeyir güdən (tərc. Zahid Saritorpaq) .....	96

Hər kəsin könlündəki (tərc. Zahid Saritorpaq) .....	97
Boş otaqda (tərc. Zahid Saritorpaq) .....	97
Tənbəl Mityay (tərc. Zahid Saritorpaq) .....	98
Yarlıq (tərc. Zahid Saritorpaq) .....	99
Köpək (tərc. Zahid Saritorpaq) .....	100
Bağ evində söndü işiq (tərc. Zahid Saritorpaq) .....	100
Mən bir şüşə qırmaşam (tərc. Zahid Saritorpaq) .....	101
Küsü (tərc. Zahid Saritorpaq) .....	103
Lyalečka (tərc. Zahid Saritorpaq) .....	103
Çıxişin "glicü" (tərc. Zahid Saritorpaq) .....	104
Mən xəsteyəm (tərc. Zahid Saritorpaq) .....	105
Limon (tərc. Zahid Saritorpaq) .....	107
Lyuba (tərc. Zahid Saritorpaq) .....	107
Düşün, düşün... (tərc. Zahid Saritorpaq) .....	109
Tənhaliq (tərc. Zahid Saritorpaq) .....	109
Bizim qanadlar altda (tərc. Zahid Saritorpaq) .....	110
Tənbəl Fedot barədə (tərc. Zahid Saritorpaq) .....	111
Kobud ayı balası (tərc. Zahid Saritorpaq) .....	112
Lolita (tərc. Zahid Saritorpaq) .....	115
Mən seninleyəm (tərc. Zahid Saritorpaq) .....	116
"Mamita miya!" (tərc. Zahid Saritorpaq) .....	117
Roberto (tərc. Zahid Saritorpaq) .....	117
Dənizin üstü ulduzlu (tərc. Zahid Saritorpaq) .....	118
Yollar boyu, bulvar boyu (tərc. Zahid Saritorpaq) .....	119
Parisde bahar (tərc. Zahid Saritorpaq) .....	120
Madlen (tərc. Zahid Saritorpaq) .....	122
Almaniyada (tərc. Zahid Saritorpaq) .....	123
Florensiyada külək (tərc. Zahid Saritorpaq) .....	123

## UŞAQ DİLİNĐƏN TƏRCÜMƏLƏR

Birinci hissə (tərc. Zahid Saritorpaq) .....	127
İkinci hissə (tərc. Zahid Saritorpaq) .....	156

AQNİYA LVOVNA BARTO

## SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”  
BAKİ  
2007

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Yalçın Şükürov*  
Korrektor: *Nadir Quliyev*

Yığılmaga verilmişdir 06.09.2007. Çapa imzalanmışdır 22.11.2007.  
Formatı 60×90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 11,5. Offset çap üsulu.  
Tirajı 25000. Sifariş 226.

Kitab "Şərq-Qerb" metbeəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.